


ƏLİ ADIGOZƏLOV



QƏRBİ AZƏRBAYCANDAKI
MİLLİ MƏKTƏBLƏRİMİZİN
TARİXİNDƏN

3817



«TƏHSİL» NƏŞRİYYATI
BAKİ-2003

Azərbaycan Respublikası Prezidentinin

İşlər idarəsi

PREZIDENT KİTABXANASI

Rəyçilər:

Həqiqət Aslanov, tarix elmləri doktoru, professor
 Baxış Rzayev, pedaqoji elmlər namizədi, professor
 Həsən Sadıqov, fəlsəfə elmləri doktoru, professor

Elmi redaktor:

Hüseyn Əhmədov, Rusiya Pedagoji Elmlər
 Akademiyasının üzvü, əməkdar elm xadimi,
 pedagoji elmlər doktoru, akademik

Redaktor:

Şamxəlil Məmmədov, pedagoji elmlər namizədi

Adıgözəlov Əli

- A34 Qərbi Azərbaycandakı milli məktəblərimizin tarixindən. Bakı, «Təhsil», 2003, 92 soh.

Pedagoji elmlər namizədi, dosent Əli Adıgözəlovun bu kitabı onun uzun illər yaşayıb-islədiyi ərazidə apardığı elmi tədqiqatın məhsuludur. 1987-ci ildə müəllif bu mövzuda namizədlilik dissertasiyası müdafiə etmişdir. Bir il sonra, 1988-ci ildə Ermənistan SSR-nin ərazisində Azərbaycan məktəbləri dağdırılmış, orada yaşayan bütün azərbaycanlıların evləri viran qoyulmuş, özləri əzəli ata-baba torpaqlarından qovulmuşlar. O illərin silinməz izlərini yaşadan tarixi sənədlər və faktlar əsasında yazılmış bu kitab xalqımızın təhsil tarixini öyrənməkdə, Qərbi Azərbaycan məktəblərinin yetirmələrini tanımaqdə gələcək nəsillərə yardımçı olacaqdır. Şübhə etmirik ki, vaxt gələcək Qərbi azərbaycanlılar yenə də öz torpaqlarına qayıdaq, ermənilər tərəfindən dağıdılan məktəblərini, evlərini bərpa edəcək, tarixin təkərini geri döndərcəklər.

A 4301000000
 2003
 053

63 ą 7

© «Təhsil», 2003

ÖN SÖZ

Əli Adıgözəlov 30 il (1958—1988-ci illər) Zəngəzurdakı Azərbaycan məktəblərində müəllim (onun 25 ilini orta məktəb direktoru) işləmişdir. Bu müddətdə qocaman maarif fədaisi və təhsil təşkilatçısı həm də ermənilərin müxtəlif maneələrinə baxmayaraq, arxivlərdən istifadə etmiş, faktları dəqiqləşdirmək üçün Ermənistandakı əksər Azərbaycan məktəblərində olmuş, qədim Azərbaycan yurdlarında təhsil ocaqlarının tarixi təşkilatçıları, yetirmələri haqqında dəyərli məlumatlar toplamışdır.

Zəngin materiallar əsasında kitabda, həmçinin Azərbaycan xalqının qədimdən yaşadığı — İrəvan, Zəngibasar, Vedibasar, Zəngəzur, Dərələyəz, Göyçə, Amasiya, Lori-Pənbək və başqa ərazilərdən erməni millətçilərinin sovet-rus əsgərlərinin köməyi ilə azərbaycanlıları silah gücündə 1988-ci ilin dekabr ayına qədər vəhşicəsinə öz ata-baba yurdlarından qovmaları, 200 mindən artıq soydaşımızın, o cümlədən 48681 şagirdin və onların təlim-tərbiyəsi ilə məşğul olan 3992 müəllimin öz el-obasını tərk etməsi, 192 Azərbaycan məktəbinin bağlanması, 192 məktəb və 300-dən yuxarı kənd kitabxanasının dağıdılması, yüz minlərlə kitabın yandırılması, əhalinin bir qisminin qətlə yetirilməsi də ətraflı sərh edilmişdir.

Səhr və təmkinlə araştırma aparən müəllif aşkarıb ki, Ermənistandakı Azərbaycan məktəblərinin məzunlarından (1988-ci ilə qədər) 96 nəfəri akademik və elmlər doktoru, 618 nəfəri elmlər namizədi alimlik dərəcələrinə layiq görülmüşdür. Onlardan dünya şöhrəti qazanmış akademiklər — Həsən Əliyev, Əhliman Əmiraslanov, Ənvər Əlixanov, Həsən Əhmədov, Tağı Paşayev, Mustafa Topçubaşov, Heydər Hüseynov, Faiq Bağırzadə, Hüseyn Həsənov, Budaq Budaqov, MEA-nın müxbir üzvləri Bəhmən Axundov, Zərifə Budaqova, Aşaf Qurbanov, Ümnisə Musabəyova, Cümşüd Zülfüqarlı, Rafiq Qasımov, Sabir Hacıyev Qərbi Azərbaycandakı məktəblərdə təhsil almışlar. Azərbaycan məktəbləri məzunlarından 1 nəfər Sovet İttifaqı Qəhrəmanı, 18 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan xalqının görkəmli ədəbiyyat və mədəniyyət xadimlərindən Səid Rüstəmov, Əli Vəliyev, Əhməd Cəmil, Qasim Qasımov, Qılman

Musayev (İlkin), Əyyub Abbasov, Qulu Xəlilov və başqaları ilk təhsil-lərini Qərbi Azərbaycan məktəblərində almışlar. Görkəmli səhnə usta-larından, mərhum SSRİ xalq artisti İsmayıllı Dağıstanlı, Azərbaycan SSR xalq artisti Əli Zeynalov, əməkdar artist Ətayə Əliyeva ilk səhnə fəaliyy-yətinə İrəvanda başlamışlar. Hazırda Azərbaycan Respublikasında milli məsələlər üzrə dövlət müşaviri kimi çalışan Hidayət Orucov ilk təhsili-ni Mehri rayonunda almış, sonrular C.Cabbarlı adına İrəvan Dram Teatrının direktoru kimi milli mədəniyyətimizin yayılmasına xidmət etmişdir.

Lakin bu və ya digər elm və incəsənət xadimlərinə məhz azərbay-canlı olduğu üçün Ermənistənin daşnak ideyalı rəhbərləri tərəfindən düşünləmiş şəkildə müvafiq iş verilməmiş, müxtəlif təzyiqlər göstərilmiş, beləliklə, onlar məcburən Azərbaycan Respublikasına gəlmış və burada öz layiqli yerlərini tutmuşlar.

Yüksək intellekt sahibi olan Azərbaycan xalqı qədim mədəniyyətə malikdir. Azərbaycan torpağı məhsuldar, iqlimi mülayim olduğundan gəlmə erməni qəbilə, tayfa və qondarma dövlətinin gözləri həmişə bu ərazidə olmuşdur. Vaxtaşırı bu torpaq təcavüzə məruz qalmış, ölkə talan edilmiş, kənd və şəhərlər dağdırılmışdır. Bunların başlıca səbəbi məhz öz milli xarakterimizdən irəli gəlir. Antik dövrün coğrafiyasunasi Strabon hələ eramızdan əvvəl ulu babalarımızdan olan albanlar haqqında yazırı ki, orada adamlar gözəlliyi və hündür boyları ilə seçilirlər, ... eyni zamanda ürəyiaçıqlıqlar, xirdəçi və dalaşqan deyillər. Iqlim əlverişlidir, torpaqdan ildə 2-3 dəfə məhsul götürmək olur. Məhz Azərbaycan xalqının bu ürəyiaçıqlığından istifadə edən və tarixən göz-ləri torpagımızda olan ermənilər zaman-zaman Qərbi Azərbaycanı (indiki bütün Ermənistəni) Azərbaycan xalqından qoparmışlar. 1920-ci ildə 11 min kv. km. ərazisi olan Ermənistən «böyük rus qardaşımızın» köməyi və himayəsi sayəsində 1988-ci ildə 30 min kv. km. əraziyə sahib olmuşdur. Həmin dövrdə, yəni 1920—1988-ci illər ərzində Azərbayca-nın ərazisi 114 min kv. km-dən 86,6 min kv. km-ə qədər azalmışdır.

Kitabda fakt və məlumatlar sırasında 1920—1988-ci illərdə Qərbi Azərbaycan məktəblərinin istifadə etdiyi tədris planları, məktəblərin şəbəkəsi, müəllim və şagird kontingenti barədə dəqiq statistik məlumatın verilməsi diqqəti cəlb edir.

Yaxın keçmişimizin faktları və rəqəmləri əsasında qələmə alınan kitabda ermənilərin məkrəliliyi və riyakarlığı üzə çıxarılır və ifşa olunur.

Kitabın böyüməkdə olan nəslin vətənpərvər, maarifpərvər ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edəcəyinə, qədir bilən oxu-cular tərəfindən yüksək dəyərləndiriləcəyinə ümidi varıq.

ƏHLİYƏT ADIGÖZƏLOV

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin
baş mütəxəssisi*

1920-ci İLƏ QƏDƏRKİ QƏRBİ AZƏRBAYCAN MƏKTƏBLƏRİNİN TARİXİNDƏN

Elm həmişə insanın həyat yollarını işıqlandırılmış, təbiət və cəmiyyətdəki mübarizəsinə kömək etmiş, onu qələbəyə aparmışdır. Dünyəvi elmə o vaxt yiyələnmək mümkündür ki, ölkənin mütərəqqi üsulla təşkil edilmiş təhsil müəssisələri olsun. XX əsrin əvvəllərinə qədər Qərbî Azərbaycandakı azərbaycanlılar belə məktəblərdən, demək olar ki, məhrum idilər. Azərbaycanlılar, əsasən, iki növ məktəblərdə təhsil alırdılar. Onlardan biri lap keçmişdən mövcud olan dini məktəblər – mollaxana və mədrəsələr, ikincisi isə Zaqafqaziya Rusiyaya birləşdirildikdən sonra meydana gələn və təhsilin əsasən rus dilində aparıldığı dünyəvi məktəblər idi.

Nisbətən dünyəvi təhsil verən məktəblər, əsasən, quberniya və qəza mərkəzlərində və şəhərlərdə idi. Mərkəzlərdən uzaqlarda təhsilin vəziyyəti daha dözülməz idi. Qərbî Azərbaycandakı Azərbaycan türkləri əsasən İrəvan və 1868-ci ildə təşkil edilmiş Yelizavetpol quberniyasında yaşayırdılar. Yelizavetpol quberniyasına müxtəlif vaxtlarda Şuşa, Şəki, Gəncə, Cəbrayıł, Qazax, Ərəş və Zəngəzur qəzaları daxil olub. Zəngəzur qəzasına isə Qubadlı, Laçın, Zəngilan, Mehri, Qafan, Gorus və Sisiyan əraziləri daxil idi. 1923-cü ildə Azərbaycan və Ermənistən respublikaları arasında sərhəd müəyyən edilərkən Azərbaycanın Zəngəzur bölgəsinin böyük bir hissəsi (Gorus, Sisiyan, Qafan və Mehri rayonları) Ermənistana verildi.

Qərbî Azərbaycanda qədimdən məktəblər sayca az olsa da, fəaliyyət göstərmişdir. Lakin Azərbaycan və Zaqafqaziya VII əsrə ərəb xilafəti tərəfindən işğal edildikdən sonra ərəblər həmin ərazilərdə islam dininin yayılmasında əsas vasitə olan mollaxana və mədrəsələrin təşkili üçün xəlifənin əmir və canişinlərinə hər cür səraıt yaratdılar.

Məktəb (mollaxana) və ibtidai mədrəsələr uzun zaman azərbaycanlılar üçün yeganə təhsil ocaqları olmuşdur. Həmin məktəb və mədrəsələr vasitəsi ilə müsəlman ruhaniləri gənc nəslə oxuyub-yazmağı öyrətməklə bərabər, dini və qismən dünyəvi təhsil də verirdilər. Bu məktəblərdə xalqımızın görkəmlı nümayəndələri təhsil almışlar.

Qərbî Azərbaycan kəndlərinin hər üç və ya dördündə təxminən bir mollaxana olmuşdur. Həmin məktəblərdə oxuyanların sayı 8-10 nə-

fordən çox olmamışdır. Mollaxanada dərs deyənlərin geliri oxuyanların verdikləri təhsil haqqından ibarət idi. Məktəb haqqının miqdarı şagirdlərin yaşından və ailə vəziyyətindən asılı idi. Təhsil haqqı əsasən ayda 1 manata (qızıl pulla) bərabər idi. Kasib uşaqlarının əksəriyyəti həmin məbləği ödəyə bilmədiyindən, ailənin ağır iqtisadi vəziyyəti səbəbindən kiçik yaşlarında işləmək məcburiyyətində qaldıqlarından məktəbi tərk edirdilər. Məhz bunun nəticəsidir ki, 1899-cu ilin məlumatına görə Yelizavetpol quberniyasının məscid məktəblərində 940 şagird, İrəvan quberniyasında isə cəmi 305 şagird oxumuşdur.

Məktəblərin (mollaxana) çoxu dövlət tərəfindən deyil, xüsusi adamlar tərəfindən açılırdı. Çox vaxt belə məktəbləri savadsız mollalar açıb müəllimlik edirdilər.

Mollaxanalarda rəsmi müəyyən edilmiş təhsil müddəti yox idi; çox vaxt bu 6-7 ilə bərabər olurdu, bəzilərdə isə təhsil müddəti 9-10 il davam edirdi. Belə məktəblər ibtidai mədrəsələr hesab edilirdi. Qarakilsə (Sisiyan) rayonunun Şəki və Urud, Qafan rayonunun Kurud kəndlərindəki məktəblər ibtidai mədrəsə hesab edilirdi.

1900—1917-ci illərdə Şəki (Sisiyan rayonu) molla məktəbində Qazı Məmməd Əfəndinin başçılığı ilə bir neçə mollahın hazırladığı şagirdlərin təhsil sənədləri Nuxada (indiki Şəki) təsdiq olunanandan sonra onlar Zəngəzurun sünnilər yaşayan kəndlərində mollalıq edirdilər. Kurud kəndindəki mollaxanada Tehran ali mədrəsəsini bitirmiş Axund Əbdürəhim Hacı oğlu dərs demişdir. Bu məktəb də Şəki kəndindəki məktəb kimi ibtidai mədrəsə idi. Həmin mədrəsəni bitirənlər qəzanın şəhərində mollalıq edirdilər.

Urud kəndindəki doqquzillik mədrəsə tipli mollaxana daha mütərəqqi olub dini təhsil verməklə bərabər, dünyəvi elmləri də öyrədirdi.

Qərbî Azərbaycanda bu tipli məktəblər az idi. Həmin məktəblər yerli xeyriyyəçilər hesabına təşkil edildiyindən təhsil pulsuz idi. 1899-cu ilin məlumatına görə Yelizavetpol quberniyasında 50 məktəb, 55 müəllim, İrəvan quberniyasında isə 26 məktəb, 27 müəllim fəaliyyət göstərmişdir.

Qərbî Azərbaycanda mədrəsə tipli mollaxanalarla nisbətən ibtidai təhsil verən mollaxanalar bir qədər artıq idi. 1891-ci ilin məlumatına görə Yelizavetpol quberniyasında fəaliyyət göstərən 433 ruhani məktəbində 3311 şagird oxuyordu. Həmin il İrəvan quberniyasında 22 məktəbdə 512 şagird oxumuşdur.

Mollaxanalarda oxuyanlara ilk növbədə hərf-heca üsulu ilə ərəb əlifbasını öyrədirildilər. Bir neçə dini ibadəti (ayinləri) öyrəndikdən sonra onlar Quranı mexaniki surətdə oxumağa başlayırdılar. Əlifbanın öyrənilməsi və Quranın oxunması bir neçə illik gərgin əməyin hesabına başa gəldi.

Əlifbanının (ərəb əlifbasının) öyrədilməsi başa çatdıqdan sonra Quran öyrədilir, sonra isə məktubların yazılması qaydalarına keçilirdi. Kiçikhəcmli dini kitabların oxunmasına da bu dövrdən başlayırdılar. Belə kitablardan biri farsca-azərbaycanca lügət kitabı idi. Bu lügət şəhət məktəblərində məcburi vəsait hesab olunurdu. Uşaqlar hər gün bu lügətdən ona qədər fars sözü əzberləməli və ana dilinə tərcümə etməli idilər. Sünni məktəblərində ərəb əlifbası öyrənildikdən sonra nəzmlə yazılmış xırda dini hekayətlərin toplandığı məcmuələr oxudulurdu. Bu məcmuələr ya Azərbaycan, ya da Osmanlı türkçəsində olurdu.

Şagirdlər əlifbanı və lügəti mənimsdikdən sonra fars dilinin öyrənilməsini davam etdirirdilər. Fars dili farsca olan kitabları sətri tərcümə etməklə mənimsdilərdi. Belə kitablar içərisində Nizami, Füzuli, Hafız, Sədi və başqa Şərq ədəbiyyatı klassiklərinin əsərləri də vardi. Lakin bütün mollaxanalarda vəziyyət eyni deyildi. Əksəriyyətində heç bir tərcümə işi aparılmırdı və şagirdlərin vəzifəsi başa düşmədikləri və məzmununu bilmədiklərini əzberləməkdən ibarət idi. Bunlarla yanaşı, mollaxanalarda Molla Məmmədbağır tərəfindən toplanmış «Şəriət məcəlləsi» («Müsəlman qanunşünaslığı»), «Tarixi-Nadir» (Nadir şahın səfərlərinin tarixi), şerlə yazılmış ərəb-fars lügəti, fars dilində məktub nümunələri məcmuəsi və s. mətnlərin əksəriyyəti həyatdan uzaq olub, romantik məhəbbət təəssüratları ilə dolu idi.

Mollaxanalarda heç bir pedagoji üsuldan istifadə edilmirdi. Ən etibarlı «pedagoji» təsir vasitəsi falaqqə sayılırdı. Qərbi Azərbaycanda xüsusi təhsil müəssisəsi olub, məscidlərlə bilavasitə əlaqəsi olmayan mollaxanalardan başqa, məscidlərin nəzdində təşkil olunan ibtidai mədrəsələr də var idi.

İbtidai mədrəsələrə 16-dan yuxarı yaşlı, ana dilində və fars dilində savadı olan və ruhani rütbəsi almaq istəyən şəxslər daxil olurdular. Onlar ərəb dili, şəriət, ədəbiyyat, fəlsəfə və məntiqi, xüsusən islam diniinin tarixini öyrənirdilər. Təhsilin ilk mərhələsi ərəb dilinin qrammatikasını öyrənməkdən ibarət idi ki, bunun üçün 2-3 il vaxt ayrıılırdı. Sonra

məntiq və Quranın öyrənilməsinə başlanırdı. Həmin mədrəsələri bitirənlər kəndlərdə mollalıq edirdilər. Ali mədrəsələr isə Rusiyadan xaricdə idi. Zaqafqaziyada ali mədrəsədə təhsil almaq istəyənlər adətən bu mədrəsələrin yerləşdiyi İranın Tehran, Nəcəf, Təbriz və başqa şəhərlərinə getməli idilər.

Mədrəsədə oxuyanlar—softilər bir neçə qrupa bölündürdülər. Mədrəsənin müəllimi—müdərris yuxarı qruplarla məşğul olur, aşağı qruplar isə yuxarı qrupların softiləri dərs keçirdilər.

Əsas məqsədimiz qədim və zəngin tarixə malik olan mollaxana və mədrəsələri tədqiq və təhlil etmək olmadıqdan, bu barədə məlum fikirlərin qısa şərhi ilə kifayətlənirik.

Azərbaycanın qabaqcıl adamları mollaxanalarda hökm sürən «pedagoji» təsir vasitəsinə qarşı çıxmış və onu müxtəlif yollarla tənqid atəşinə tutmuşlar. Həsən bəy Zərdabi 1876-cı ildə «Əkinçi» qəzeti ndə nəşr etdiyi bir məqaləsində köhnə mollaxana təlim-tərbiyə üsulunu tənqid edərək yazırırdı: «Bizim müəllim uşaq üçün cələddir. Uşağı döyməyə, papiroş çəkməyə adət etdirir və deyir: Uşaq döyülməsə oxumaz». N. Vəzirov da «Əkinçi» qəzeti ndə həmin nömrəsində çap olunmuş məqaləsində övladlarını bu cür mollalara tapşırıran ata-anaları tənqid etmişdir. Çünkü ata-ana öz uşağına mollaya tapşırarkən deyir: «Əti sənin, sümüyü mənim, döy ki, adam olsun». N. Vəzirov ata-ananın bu dediklərindən nəticə çıxarıraq yazırırdı: «Və dəxi bunu fikir etməyir ki, döyülməkdən özü bu günə qalib və belə vay günə onun övladı həm qalacaq». Nəhayət, müəllif sonda yazmışdır: «Ey uşağı olan və onları təlim edən! Rəhm edin ol biçarələrə ki, onlar sizin düşməniniz deyillər. Onlar ilə adam kimi rəftar edin ki, adam olsun. Bari bunu yaddan çıxarmayın ki, sizin sillə, yumruq, falaqqə, çubuq eşşəyi adam etməz, uşaq meymun təki hər şeyi görsə, ona əməl edər və əgər uşaq bir bəd əmələ mürtəkib olmuşsa, onda təqsir yoxdur. Təqsir ol kəsdədir ki, bu əməli ona göstərib, yəni təqsir sizdədir. Dəxi ol biçarəni niyə döyürsünüz?»

Əsrlər boyu davam edən mollaxana məktəbləri azərbaycanlılarının mədəni inkişafını təmin edə bilməmiş və zəhmətkeş xalqı savadsızlıq girdabından çıxara bilmədiyi kimi dünyəvi elmlərin öyrənilməsinə də şərait yaratmamışdır. Buna görə də xalq kütləsi savadsızlığın ləğvi üçün başqa formada məktəb sistemi axtarmağa məcbur olmuşdur.

Nəticədə, mədrəsə və məktəblərdə təlimin məzmunundakı səthilik, həyatdan uzaqlıq, mövhumatın üstünlüyü, Avropa və rus məktəblərinə nisbətən geri qalması, məktəblərin dövlət tərəfindən deyil, ayrı-ayrı şəxslər tərəfindən açılması, bu məktəblərin vahid tədris plan və programlarının olmaması, həmçinin təhsili başa vurana heç bir hüququn və tilməməsi, xüsusilə təlimin ərəb və fars dillərində aparılması onların getgedə nüfuzdan düşməsinə səbəb olmuşdur. Amma bütün bunlara baxmayaraq, Azərbaycan xalqının görkəmli şəxsiyyətləri; Xaqani, Nizami, Böhmənyar, Tusi, Nəsimi, Füzuli, Şah İsmayıllı Xətayi, Vaqif, Vidadi və onlarca başqaları ilk təhsillərini məhz bu tipli məktəblərdə almışlar.

Belə vəziyyət XIX əsrin əvvəllərinə qədər davam etmişdir. XIX əsrin birinci yarısında Rusiya Zaqafqaziyani ələ keçirmək üçün İranla müharibəyə başladı. Ermənilərin xəyanətkarlığı və rus ordusuna köməyi sayəsində İran ordusu məğlub oldu. Müharibə 1813-cü il «Gülüstan» və 1828-ci il «Türkmənçay» sazişləri ilə nəticələndi. Hər iki sazişə əsasən Şimali Azərbaycan Rusiyaya verildi. Beləliklə, Azərbaycan iki hissəyə bölündü. Həmin sazişlərə əsasən Yaxın Şərqə səpələnmiş ermənilər Qərbi Azərbaycana və Qarabağa köçürüldürlər. Beləliklə, Qərbi Azərbaycandan Azərbaycan əhalisi sıxışdırılıb çıxarıldı, Qarabağda isə ermənilərin sayının süni surətdə artırılması başlandı.

Rusiya zorla özünə birləşdirdiyi ərazilərdə müstəmləkəçilik və ruslaşdırma siyasetini həyata keçirmek üçün XIX əsrin 40-ci illərindən başlayaraq yenicə yaratdığı quberniyalarda ibtidai rus məktəbləri açmağa başladı.

Azərbaycan kəndlərində dövlət məktəblərinin açılması və bunun mütərəqqi əhəmiyyəti

Zaqafqaziyada elmin, mədəniyyətin inkişafı, yeni tipli məktəblərin açılması, əlbəttə, çar hökumətinin müstəmləkəçilik, xalqı nadanlıq və cəhalətdə saxlamaq siyasetinin tam əksinə olan bir hadisə idi.

Zaqafqaziya əhalisi bir tərəfdən çar hökumətinin və onun zadəgan-xristian əxlaq norma və qaydalarının yerli feodal və orta əsrlər dini ideologiyası ilə yaratdığı ittifaqın nəticəsində mənəvi dağılmaya uğrayır, cəhalət və nadanlığın qurbanı olurdusa, digər tərəfdən rus xalqının və onun qabaqcıl elm və mədəniyyətinin təsiri altında oyanır və dirçəlirdi.

Çarızmin yeritdiyi mənfur müstəmləkəçilik siyasetinə baxmaya-raq, Zaqafqaziyanın Rusyanın inqisaf məcrasına qovuşmasına, ümumrusiya bazarına cəlb edilməsinə başlanırdı. Bununla da Azərbaycan və Qərbi Azərbaycanda ticarət və sənətkarlıq tərəqqi edir, həyat canlanırdı. Lakin ölkənin həyatında ciddi ictimai-iqtisadi irəliləyişin baş verməsinə baxmayaraq, hələ də feodal-patriarxal münasibətlər hökm sürür və təsərrüfat əsasən natural xarakter daşıyırırdı. Ölkənin əsas məhsuldar qüvvəsi olan kəndli kütlələri içərisində cəhalət, nadanlıq, dini xürafat, savadsızlıq hökm sürməkdə idi.

Müstəmləkəsinə چevirdiyi ərazilərdə zəhmətkeş xalq kütlələrini avam, kölə vəziyyətində saxlamaq üçün var qüvvə ilə çalışan çar hökuməti hərbi işlər üçün çoxlu miqdarda pul xərclədiyi halda, xalqın maariflənməsi üçün vəsait buraxmağa həddindən artıq xəsislik edir, müxtəlif yollarla xalqlar arasında milli ədavət salmağa cəhd göstərirdi.

Azərbaycan və Qərbi Azərbaycan Rusiyaya birləşdirildikdən sonra bölgədə ruslaşdırma siyasetini həyata keçirmək üçün təlimi rus dilində aparılan məktəblər açıldı.

İrəvan qəzasında azərbaycanlıların da oxuması üçün ilk dəfə dün-yəvi məktəblər XIX əsrin 80-ci illərində açılmağa başlanılmışdır. Onlardan 1881-ci ildə Uluxanlıda, 1882-ci ildə İrəvanda, 1883-cü ildə İmanşalıda, 1884-cü ildə Basarkeçər rayonunun Zod kəndində ibtidai rus məktəbləri açılmışdır. 1898-ci ildə İrəvanda və Böyük Vədi, 1905-ci ildə isə Qəmərlidə rus-tatar məktəbləri açılmışdır. 1914-cü il yanvarın 20-nə olan məlumatata görə Qərbi Azərbaycandakı 15 rus-tatar məktəbində 911 nəfər şagird oxumuşdur. Həmin məktəblərdə oxuyan qızların sayı 60 nəfər, orada dörs deyən müəllimlərin sayı isə 39 nəfər olmuşdur. Bu hal ölkədə xalq maarifinin nə dərəcədə aşağı olduğuna sübutdur. Belə ibtidai rus məktəblərindən biri də 22 sentyabr 1885-ci ildə Dərələyəz qəzasındaki azərbaycanlılar üçün açılmış, orada 50 nəfər şagird oxumuşdur.

XIX əsrin 60—70-ci illərinə qədər bütün Azərbaycanda olduğu kimi Yelizavetpol quberniyasında və onun qəzalarında ümumtəhsil kənd məktəbləri yox dərəcəsində idi. Yalnız 70-ci illərdən başlayaraq Yelizavetpol quberniyasının bir sıra qəzalarında, o cümlədən Zəngəzur qəzasında rus dilində ümumi təhsil verən ibtidai məktəblərin açılması başlandı.

XIX əsrin sonunda bir sıra maarifpərvər ziyahılar Qərbi Azərbaycandakı azərbaycanlılar üçün dünyəvi məktəblər açmağa çalışmışlar. Bu cür maarifpərvərlərdən biri də Haşim bəy Nərimanbəyov idi. O, İrəvandakı rus-tatar məktəbinə rəhbərlik edirdi. Məktəbin ikinci müəllimi Şahtaxtinski olmuşdur. Məktəbin şagirdlərindən yalnız bir nəfəri qız idi (*H.Nərimanbəyovun qızı*). Bu məktəbdə Azərbaycan dilini Mirzə Məmməd Vəli Qəmərlinski, şəriət dərsini isə Axund Mirzə Abdulla Qaziyev deyirdilər.

1873-cü ildə Zaqafqaziyada rus dilində ibtidai kənd məktəbləri açmaq haqqında məsələ qaldırılmışdır. Xalqın tələbini görən dövlət orqanları, nəhayət, belə qərara gəlmışdilər ki, Rusyanın hər bir guberniyasında şərait olduqda dövlət hesabına ildə üçə qədər rus dilində kənd məktəbi açılın. 1875-ci ildə maliyyə orqanları həmin məktəblərin bütçəsini təsdiq etdi.

1900-cü ildə İrəvanda olan İran hökmdarı Müzəffərəddin şah rus-azərbaycan məktəbinə gəlmış və məktəbin şagirdlərinə 300 manat ianə vermişdir.

Bu dövrədə Qərbi Azərbaycanda qızlar üçün də rus-tatar məktəbinin açılmasına təşəbbüs göstərilmişdir. 1901-ci ildə İrəvanda mütərəqqi maarifpərvər V.A.Kalinina qızların təhsil alması üçün rus-tatar məktəbi açmışdı. 1913-cü ildə İrəvanda daha bir rus-tatar məktəbi açılmışdır ki, həmin məktəbdə ilk azərbaycanlı qadın müəllim Tərlan xanım Süleymanova dərs demişdir.

«Кафказский календарь»ın 1 yanvar 1891-ci il tarixli sayındakı cədvəldə göstərilir ki, 1880-ci ildə İrəvanda açılan birsinifli məktəbdən sonra 1881-ci ildə Uluxanlıda 24 nəfər oğlani əhatə edən ikisinifli məktəb açılmış və dövlət buraya hər il 1445 manat xərc çəkmişdir. Bu məktəbdə M.Qaziyev, M.Xəlilov, N.Novruzov, C.Məmmədquluzadə kimi görkəmlı şəxsiyyətlər çalışmışlar.

7 avqust 1887-ci il tarixdə Qafqaz Təhsil Dairəsi xalq maarif nəziri dəftərxanasının müdürü D.Tiryüşinin İrəvan xalq məktəbləri direktoruna göndərdiyi 4393 sayılı məktubda göstərilir ki, xəzinə hesabına təhsil alan Məmməd bəy Qaziyev Uluxanlı məktəbində altillik məcburi təhsilvermə müddətini tamamlamış və onun yerinə Zaqafqaziya müəllimlər seminariyasında xəzinənin köməyi ilə kurs bitirən Cəlil Məmmədquluzadə təyin edilmişdir.

11 avqust 1887-ci il tarixli məktubda isə Uluxanlı məktəbinin müdürü bildirilirdi ki, Məmməd bəy Qaziyevin yerinə C.Məmmədquluzadə göndərilir. Xahiş olunur ki, onun iş yerinə vaxtında çatması təmin edilsin. İrəvan qəza məktəbləri müdürünin hesabatından aydın olur ki, 1887-ci ildə ikisinifli Uluxanlı məktəbində cəmi 12 şagird oxumuşdur. Məktəbin bağlanma təhlükəsi var imiş. Digər tərəfdən məktəbin baxıcısı (müdiri) N.Novruzov məzuniyyət götürüb müalicəyə getmişdir. C.Məmmədquluzadəyə müdir vəzifəsi tapşırılmışdır.

O zaman İrəvan guberniyasının Böyük Vedi kəndində (1883-cü il-də açılan) 34 nəfər oğlanın oxuduğu zemski normal məktəbinə ildə 745 manat, 1890-ci ildə Çobankərə kəndində açılan və 35 oğlanı birləşdirən məktəbə 121 manat, 36 oğlan oxuyan Qəmərli məktəbinə isə 819 manat pul xərclənirdi.

İrəvan şəhər gimnaziyasında 1901-ci ildə 182 erməni, 90 rus, 46 azərbaycanlı, 13 gürcü təhsil alırdı.

İlk xalq məktəbləri ancaq şəhər əhalisinə xidmət edirdi. Kənd əhalisi isə dünyəvi təhsildən məhrum idi. M.F.Axundzadə yazdı: «Əgər desək ki, kənd camaati qalsın, ancaq şəhər əhli elm öyrənsin, o zaman bir gül ilə bahar olmaz, çünkü şəhər camaati kənd camaatının yanında dəniz müqabilində bir qətrə kimidir».

Çar hökuməti 22 noyabr 1873-cü il tarixli qərarı ilə Qafqaz canişininə göstəriş verdi ki, 1875-ci ildə Yelizavetpol guberniyasında 3 kənd məktəbi açmaq üçün layihə hazırlayıb hökumətə təqdim etsin. Təqdimata əsasən 1876-ci ildə Dağkəsəmən kəndində ikisinifli (5 illik), Cəbrayıł və Gorusda isə birsinifli (3 illik) normal kənd məktəbləri açıldı. Kəndlərdə rus məktəblərinin açılması xalqın həmin məktəblərə axınıni artırdı. Bunu görən dövlət məcbur olub XIX əsrin 80-90-ci illərində kənd məktəblərinin sayını artırmağa başladı. Təkcə 1882-ci ildə Yelizavetpol guberniyasında yeni 5 ibtidai rus məktəbi açıldı. Bunlardan üçü Zəngəzur qəzasının Qubadlı, Arsvanik və Qarakilsə (indiki Sisiyan) kəndlərində təşkil edilmişdi. Bir qədər sonra bu cür məktəb qəzanın Minkənd kəndində də təşkil edildi. Ümumiyyətlə, 1901-ci ilədək Yelizavetpol guberniyasında 28 ibtidai xalq məktəbi açılmışdır ki, bunun da 12-si Zəngəzur qəzasında idi.

Əlbəttə, tək-tək açılan rus məktəbləri heç də xalqın maariflənməsi üçün kifayət deyildi. Həm də İrəvan guberniyasında rus məktəbləri

əsasən ermənilərin məskunlaşdıqları ərazilərdə açılırdı. Azərbaycanlıların həmin məktəblərə cəlb edilməsinə imkan və şərait yaradılmırıldı. Bu səbəbdən də oxumaq imkanı olan azərbaycanlılar da dünyəvi təhsildən kənarda qalırdılar.

Məktəblərin binası olmadığına görə ildə 160 manat verərək kirayə ev tuturdular. Üç ildən sonra, yəni 1885-ci ildə Qubadlı, Arsvanik və Qarakilsədə birmərtəbəli, üçotaqlı, mətbəx və dəhlizi olan məktəb binası tikildi. Otaqlardan biri şagirdlərin sınıf otağı, biri məktəbin müdürü, digəri isə kitabxana üçün idi.

1890-ci ildə ibtidai məktəblərdə şagirdlərin sayı çoxaldığına görə ildə 360 manat məvaciblə ikinci müəllim qəbul edildi. Paralel siniflər təşkil edildi. Şagirdlərin sayı daha çox ola bilərdi, lakin sınıf otağı və parta çatışmındı.

Qafqaz tədris dairəsinin popoçiteli İ.Yankovski Qafqazın mülki işlər üzrə baş rəisi K.Kozlovskiyə yazılırdı: «Qafqazın nə qədər yerləri məktəb sarıdan tamamilə xalıdır, minlərlə əhalisi olan nə qədər kəndlər öz uşağını işığa çıxarmağa çalışır... kasıb xalq məktəblərdə yer tapmir».

Məktəblərin vahid tədris planı yox idi. Ayrı-ayrı məktəblərdə tətbiq edilən tədris planları bir-birindən fərqlənirdi.

Xalq məktəblərində ana dili A.O.Çernyyayevskinin «Vətən dili», «Rus dili», R.Əfəndiyevin «Uşaq bağçası» və «Uşaq aləmi», M.A.Volperin «Rus dili», N.F.Bunakovun «Əlisba», A.İ.Kirpiçnikovun «Qrammatika», İ.İ.Martinovun «Müntəxəbat» kitablari, hesab dərsləri isə V.A.Yevtuşevskinin «Hesab məsələləri» və D.P.Popovun «Məsələlər məcmuəsi» əsasında tədris edilirdi.

Məktəbin müəllimləri əsasən seminariya məzunlarından, şəriət dərsini deyənlər isə Şuşa ruhani seminariyasını bitirənlərdən təyin edilirdi.

Qubadlı, Arsvanik və Qarakilsə məktəblərində 1882—1883-cü illərdə şagirdlərin sayı 96 nəfər, 1884-cü ildən 1893-cü ilə kimi isə aşağıdakı miqdarda olmuşdur:

İllər	1884	1885	1886	1887	1888	1889	1890	1891	1892	1893	Cəmi
Oğlanlar	49	57	64	61	56	98	102	101	82	95	765
Qızlar						12	12	8	3		35
Cəmi	49	57	64	61	56	110	114	109	85	95	800

Orta hesabla ilə 80 nəfər şagird düşür. Şagirdlərin dördən üçü qonşu kəndlərdən, dördən biri isə—yəni 20 nəfəri Qubadlı, Arsvanik və Qarakilsə kəndlərindən gəlirdi. Bu da əhalinin 2 faizini təşkil edirdi. Məktəblər açılandan (1882) 1893-cü ilə kimi oranı cəmi 81 nəfər bitirmiş, 203 nəfər isə məktəbdən xaric edilmişdir. Onlardan 14 nəfəri yaramaz hərəkətlərinə görə qovulmuş, 47 nəfəri dərsə gəlmədiyinə, 21 nəfəri xəstəliyə, 121 nəfəri məlum olmayan səbəbə görə məktəbdən çıxarılmışdır.

Məktəblərə 35 nəfər qız qəbul edilmişdi. Onlardan ancaq üçü məktəbi bitirmiş, qalan 32-si ailə vəziyyətinə görə məktəbdən getmişdi.

Dərslər sentyabrın 1-də başlayır, 5 iyunda qurtarırı.

Şəriət və ana dili dərslərindən başqa, bütün dərslər rus dilində keçilirdi.

Qubadlı kəndindəki birsinifli (üçillik) məktəb 1911-ci ildə ikisini ifli (beşillik) məktəbə çevrildi.

Təhsilin məzmununa görə ikisini ifli kənd məktəbləri əhalinin tələbinə daha müvafiq idi. Beş il müddətində şagird rus dilində müstəqil yazıb-oxumağı və danişmayı öyrənirdi.

Xalq məktəblərində ana dili səs üsulu ilə tədris edilirdi. Rus diliinin tədrisində isə «lal üsul» (və ya «təbii üsul») tətbiq edilirdi. Həmin üsulun mahiyyəti ondan ibarət idi ki, rus dilinin tədrisi prosesində şagirdə ana dilində heç bir izahat verməyə, sözlərin mənasını törkümə etməyə icazə verilmirdi. Müəllim sözün, cümlənin mənasını şagirdlərə öz səsi və hərəketi ilə anlatmalı idi. A.Şaiqin yazdığı kimi, müəllim «it hürür» cümləsini şagirdlərə başa salmaq üçün itin hürməsini yamsılamalı (üzdən iraq, it kimi hürməli) idi. Azərbaycanlı müəllimlərin azərbaycanlılardan ibarət olan şagirdlərə bu üsulla dərs deməsi onları nüfuzdan salırdı.

İrəvan—Gəncə xalq məktəblərinin direktoru D.Orlov 1895/1896-cı dərs ilindəki hesabatında yazılırdı ki, Salahlı, Göyçay, Ağdam, Bərdə, Qubadlı, Cəbrayıł və b. məktəblərdə təlim-təribyə işi yaxşıdır. Kənd normal məktəblərindən Dağkəsəməndəki dövlət və Şixlidəki zemstvo məktəbi daha yaxşı vəziyyətdədir.

Qubadlı ikisini ifli beşillik məktəbində oxumuş Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov sonralar yazılırdı: «Mən bu kənddə bir neçə evdə qalmaqla, onların ev

ışlerini görməklə yaşayır və oxuyurdum. Ömrümün ən çətin illeri idi. Ancaq ruhdan düşmürdüm, məktəbdən qaçmirdim. Bu məktəb onda Zəngəzur qəzasında yaxşı cəhətdən ad çıxartmışdı. Məktəbin müdürü Qori seminariyasını Üzeyir Hacıbəyovla birlikdə bitirmiş Həsən bəy Soltanov idi».

Azərbaycanda sovet hakimiyyəti qurulmasında fəal iştirak edən bir çox şəxslər öz ilk təhsillərini Zəngəzurdakı xalq məktəblərində almışlar.

Görkəmli Azərbaycan yazıçısı Əli Vəliyev 1916—1917-ci illərdə Qarakilsə və Şəki rus məktəblərində oxumuşdur.

Azərbaycanın Zəngəzur zonasında sovet hakimiyyətinin qurulmasında iştirak etmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri işləmiş Nəzər Heydərov, Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak etmiş polkovnik Ələkbər Abdullayev, Kərim İsgəndərov, Göyüş Hümbətəliyev, Qulu Əbdüləzimov və başqaları ilk təhsillərini Zəngəzurun Gorus kəndindəki rus məktəbində almışlar.

Həmin məktəbləri bitirənlərin sayı ona görə az idı ki, bəzi savadlı valideynlər uşaqlarının oxumasına pul xərcləməkdənə, ev və təsərrüfat işlərində özlerinə kömək etmələrini daha faydalı hesab edərək onları məktəbə qoymurdular.

Xalq məktəbləri direktoru D.Orlov 1898-ci ildə Qafqazın mülki işlər üzrə baş rəisi K.Kozlovskiyə yazdı: «Çox maraqlı haldır ki, 5-6 yaşlı uşaq valideynlərindən xəlvət məktəbə gəlir. Valideynlər o vaxt xəbər tuturlar ki, artıq uşaq yazmaq və oxumağı öyrənib». Ümumiyyətlə, Orlovun yazdığını görə, Qubadlı, Arsvanik və Qarakilsə kəndlərində cəmi 100 nəfər savadlı (oxuyub-yazlığı bacaran) var idi. 9 adama bir savadlı düşündü.

Çar hökuməti heç vaxt müstəmləkəsi olan ucqar yerlərdə yaşayan xalqların maariflənməsi qayğısına qalmamış, əksinə, müxtəlif vasitələrlə onlara mane olmağa çalışmışdır. XX əsrin əvvəllərində müxtəlif bəhanələrlə rus-tatar məktəbləri bağlanmışdı. Belə ki, 1920-ci ilə kimi Qərbi Azərbaycanda 15 rus-tatar məktəbi qalmışdır. Bu məktəblərdə dərs deyən 38 nəfər müəllimin az bir hissəsinin orta təhsili olmuşdur. Məktəblərin bağlanması ermənilər əsas rol oynamışlar. Bədnəm daşnak hakimiyyətinin hökm sürdüyü ağır illərdə həmin məktəblər də bağlanmış və 1920-ci ildə bütün Qərbi Azərbaycanda 2-3 rus-tatar

(Azərbaycan müəllimləri) məktəbi qalmışdır. Bütün bunlar ermənilərin azərbaycanlılara tarixi düşmən olduğunu sübut edir.

Çarızmin müstəmləkəcilik və ruslaşdırma siyaseti ilə əlaqədar olaraq rus-tatar məktəblərində ana dili tədrisi gündən-günə sıxişdirilir və dərslərin tədricən tamamilə rus dilində keçilməsi təşkil edildi. Bu hal İrəvan və Yelizavetpol quberniyalarının bəyləri və zadəganları tərəfindən də müdafiə olunurdu.

Bu barədə Qafqaz Tədris Dairəsi popoçitelinin 1903-cü ilə aid hesabatında qeyd edildi ki, mahalın bütün ibtidai məktəblərinin 92,4 faizində dərslər rus dilində keçilir, məktəblərin yalnız 7,6 faizində şagirdlər ana dili tədris olunur.

Dövlət tərəfindən açılmasına və maliyyələşdirilməsinə baxmayaraq, bu məktəblərdə azərbaycanlıların oxumalarına erməni ziyanı və əməkçi vəzifələrini hər cür maneçilik tərəfdirdilər.


Zəngəzurdakı ibtidai rus məktəbləri içərisində 1876-ci ildə Gorus kəndində açılan (Gorus Zəngəzur qəzasının mərkəzi idı) 1 sinifli üçüllük məktəb 1883-ci ildə 2 şöbədən ibarət beşillik məktəb oldu. Bu məktəb açıldığı ilk dövrlərdən mütərəqqi olub, təhsil alanların əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Lakin Rusiyada baş verən 1905—1907-ci illər inqilabından və 1905-ci il azərbaycanlıların soyqırımı və deportasiyasından sonra vəziyyət dəyişdi. Yenidən öz ata-baba yerlərinə qayıdan azərbaycanlıların ermənilər tərəfindən yenə də sıxişdirilması başlandı. Məktəbdə azərbaycanlıların sayı azaldı. 1908-ci ildən həmin məktəbin müdürü işləyən Sadət bəy Sergeyeviç Safrazbekov müxtəlif bəhanələrlə azərbaycanlıları ya məktəbə qəbul etmir, ya da qəbul olunanları məktəbdən çıxarmağa çalışırı.

Məktəbdə ana dili və şəriət dərslərindən başqa, qalan dərsləri rus dilində, erməni və Azərbaycan uşaqları bir yerdə keçirdilər.

Azərbaycan uşaqlarına ana dili və şəriət dərsini Molla Məhi keçirdi.

Çətinlik və maneələrə baxmayaraq, azərbaycanlı uşaqlar məktəbə qəbul olunur və oxuyurdular.

1908-ci ildə çəkilmiş bu şəkildə ortada məktəbin müdürü Sadət bəy Sergeyeviç Safrazbekov, onun solunda müəllim, onun yanında Molla Məhi, müdürin sağında isə keşif Ter Xoren əyləşib. Şəkildəki papaqlılar azərbaycanlı, şapkalılar isə erməni uşaqlarıdır.



İrəvan və Yelizavetpol quberniyalarında, eləcə də bütün Zaqafqaziyada rus-tatar məktəbləri nə qədər genişləndirilsə də, həmin məktəblərdən istifadə nə qədər faydalı olsa da, bu, azərbaycanlılar arasında xalq maarifinin yayılması üçün heç də kifayət deyildi. Xalq kütləsinin maariflənməsi və sadalanması üçün təlimin ana dilində aparılması lazım idi. Buna görə də digər yerlərdə olduğu kimi, Zaqafqaziyada da xalqın ziyalıları, maarifpərvər adamları rus məktəblərini genişləndirməyə və həmin məktəblərdən istifadə etməyə çalışmaqla bərabər, ana dilində də məktəblər açmağa can atıldılar. Bu barədə hətta gərkəmlı rus pedaqoqu A.O.Çernyayevski «Qafqaz» qəzetiindəki «Yerli xalq məktəblərinə dair» adlı məqaləsində yazırı: «Zəmanəmizdə elementar məktəbdə təlimin hansı dildə aparılması məsələsində heç kəs mübahisəyə girişməsə də, təlimin ana dilində başlanması aksiomadır». Zaqafqaziyanın quberniya mərkəzlərində rus-tatar məktəbləri açılsa da, belə məktəblər qubernianın qəza və kəndlərində açılmadı.

Rusiyada 1917-ci ildə baş verən hadisələr, çar hakimiyyətinin devrilməsinə və Zaqafqaziyanın ictimai-siyasi həyatında dəyişikliklərə səbəb oldu. Belə ki, Rusiyada baş verən fevral burjua inqilabından Azərbaycan xalqı, xüsusilə inqilabçı ziyalılar çox şey gözləyirdilər. M.Ə.Rəsulzadə yazırı ki, bu inqilab məhkum siniflərə hürriyyət, milətlərə isə muxtarıyyət verəcəkdir. Lakin belə olmadı.

Ermənilər çar müləqiyətinin devrilməsindən istifadə edərək kəhnə arzularını — «Böyük Ermənistən» yaratmaq iddiyalarını yenidən həyata keçirməyə başlamaq istədilər. Belə ki, əzəli Azərbaycan torpağı olan Qərbi Azərbaycanda, qədim oğuz-türk torpağında yer verib qayğı ilə ehtiram bəslədiyimiz, duz-çorək kəsdiyimiz ermənilər ata-baba qonşularına dönük çıxaraq, onların torpağına göz dikmiş və yerli azərbaycanlıları təkcə XX əsrədə beş dəfə deportasiyaya məruz qoymuşlar. Bu deportasiyalar hər dəfə azərbaycanlıların qırğını ilə müşayiət olunmuşdur.

Ermənilər azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasını beş mərhələdə həyata keçirmişlər:

I mərhələ — XVIII əsrən 1905-ci ilə qədər.

II mərhələ — 1905—1914-cü illər.

III mərhələ — 1914—1920-ci illər.

IV mərhələ — 1948—1953-cü illər.

V mərhələ — 1988-ci il.

Deportasiya zamanı minlərlə azərbaycanlı qətlə yetirilmişdir. ABŞ alimi C.Makarti özünün «Soyqırım olmuşmu?» əsərində yazır ki, XX əsrin əvvəllorində ermənilərin törətdiyi iki qırğında iki mil-yona yaxın azərbaycanlı qətlə yetirilmiş və torpaqlarından qovulmuşdu. 20-ci ildən sonra da müxtəlif formalı təqiblər nəticəsində deportasiya olunmuşlar ki, onların sayı üç milyondan çoxdur.

Hələ XIX əsrin 60-ci illərində millətçi erməni burjuaziyası Rusiya-İran-Türkiyə ərazisindəki erməniləri birləşdirərək, «Böyük Ermənistən» üçün 1887-ci ildə Cenevrədə ermənilərin «Qıncaq»—«Zəng» terroru təşkilatını yaratdılar. Bu təşkilat 1890-ci ildə terroru «Daşnaksutyun» partiyasına çevrildi. Bu partyanın ən qüvvətli özəkləri Bakı, Gəncə, Tiflis və Şuşada idi ki, onlar XX əsrin əvvəlində Azərbaycandakı qırğınları təşkil etmişlər. Bu partyanı erməni kapitalistləri maliyyələşdirirdilər.

Partyanın programına əsasən məqsəd bölgədə qarışılıq yaratmaq və həmin qarışılıqdan istifadə edərək azərbaycanlılara qarşı soyqırımı təşkil etmək, onları torpaqlarından qovmaq və orada yerləşmək idi.

Rusiyada başlanan 1905—1907-ci illər inqilabı ölkədə qarışılığa səbəb oldu. Öz həşirinə qalan çar hökuməti ucqarlıarda nəzarəti itirdi. Bundan istifadə edən ermənilər nəinki təkcə Qərbi Azərbaycanda, hətta bütün Cənubi Qafqazda azərbaycanlıları qətlə yetirməyə başladılar. Ermənilər 1905-ci il fevralın 2-də Bakıda başlıqları qırğını tezliklə İrəvan, Naxçıvan, Dərələyəz, Zəngəzur, Tiflis və Borçalıda da həyata keçirməyə başladılar. M.S.Ordubadi «Qanlı illər» kitabında yazar ki, 1906-ci ildə Zəngəzurun Oxçu, Şabadin kəndlərində ermənilər 62 nəfər qadın, uşaq öldürmüslər. Hətta kənd mollası Həsən əfəndi əlində Quran öldürülmüşdür.

1906-ci il fevralın 20-də Qafqaz canişini Voronsov-Daşqovun başçılığı ilə Tiflisdə erməni və müsəlman nümayəndələrinin sülh məclisi açıldı. Razılığa gəldilər ki, azərbaycanlıların mal-qaralarını ata-baba yaylaqlarına aparmalarına şərait yaradılsın. Lakin razılığın həyata keçirilməsinə ermənilər imkan vermədiilər. Beləliklə, iki il davam edən (1905—1907-ci illər) qırğın zamanı minlərlə azərbaycanlı qətlə yetirildi və deportasiya edildi, ata-baba torpaqları ermənilər tərəfindən tutuldu.

Ermənilər ələ keçirdikləri kəndlərin ya adını dəyişdirir, ya da erməni dilinə tərcümə edirdilər.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən böyük soyqırımı və deportasiya 1914-cü ildən 1920-ci ilə qədər olmuşdur. Belə ki, «Antanta»nın üzvü olan Rusiya Qafqaz cəbhəsində «Üçlər» ittifaqına daxil olan Osmanlı Türkiyəsinə qarşı vuruşurdu. Qars cəbhəsində ermənilər türklərə xeyanət etdiklərinə görə Türkiyə hökuməti erməniləri Mesopotamiyaya köçürmək istədi. Müqavimət göstərən ermənilər türklərə qarşı soyqırımı törətdilər. Ruslar Türkiyə və Yaxın Şərqdən gələn erməniləri Zaqafqaziyada, xüsusi ilə Qərbi Azərbaycan və Qarabağda yerləşdirildilər. Bununla da həmin ərazidə ermənilərin sayını süni surətdə artırmağa nail oldular.

1917-ci ildə Rusiyada baş verən hadisələr Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirdi. Fevral burjua inqilabından sonra yaranan müvəqqəti hökumətin siyasetini Cənubi Qafqazda həyata keçirmək üçün Zaqafqaziya Komitəsi yaradıldı. Oktyabr inqilabından sonra 23 fevral 1918-ci ildə qanunverici orqan sayılan Zaqafqaziya seymindəki Azərbaycan fraksiyası 44 deputatdan ibarət idi və onlara M.Ə.Rəsulzadə başçılıq edirdi. Lakin yarandığı ilk gündən seymin tərkibinə daxil olan Azərbaycan, erməni və gürcü fraksiyaları arasında daxili və xarici siyasetlə əlaqədar ciddi fikir ayrılığı olduğu aşkara çıxdı. Bu ziddiyyəti ermənilərin bütün Cənubi Qafqazda 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisəsi daha da kəskinləşdirdi. Azərbaycanlılara qarşı soyqırımı təşkil edən «Daşnaksutyun» partiyasının üzvləri və tərəfdarları idi. Ermənilərin 1918-ci ildə törətdikləri mart qırğını minlərlə azərbaycanlısı qətlə yetirmiş və on minlərlə azərbaycanlı Qərbi Azərbaycandan deportasiyaya məcbur etmişdi. Kəndlər dağıdılmış, evlər viran edilmişdi. Ermənilərin bütün Cənubi Qafqazda kütləvi qırğın təşkil etməsinin, əhalinin Qərbi Azərbaycandan deportasiya edilməsinin və azərbaycanlıların onlara lazımi səviyyədə müqavimət göstərə bilməməsinin əsl səbəbi Rusyanın I Dünya müharibəsindən çıxmazı və nəticədə Qafqaz cəbhəsindəki rus ordusunda xidmət edən ermənilərin öz silah-sursatı ilə birlikdə buraxılmaları və onların həmin silah-sursatdan azərbaycanlılara qarşı istifadə etmələri olmuşdur. Erməni həmlələrinə tab gətirməyən məktəblər də tamamilə dağıdılmışdı.

Tarix boyu Azərbaycanın tərkib hissəsi olmuş, sonralar İrəvan xanlığının ərazisi olan Göyçə mahalının qərb hissəsi faktiki olaraq İrəvanla birlikdə Ermənistana verildi. Göyçənin şərqi hissəsi «Göyçə dairəsi» statusu ilə Azərbaycan Cümhuriyyətinin tərkibində qaldı. Göyçə gölü sərhəd oldu. Ermənilər Naxçıvana da iddialı idilər. Lakin ermənilərin Naxçıvana olan iddiaları puç oldu. Andronik Uzunyan Türkiyədən qaçaraq öz ordusunu ilə Naxçıvanda tüğyan edirdi. 1918-ci il avqustun 7-də K.Qarabəkir paşanın başçılığı ilə türk ordusu Naxçıvana daxil oldu və Andronikin özbaşınalığına son qoydu. Lakin K.Qarabəkir və ümumiyyətlə türk ordusu Qafqazdan çıxdıqdan sonra burada vəziyyət yenə də pisləşdi. Ermənilərin həmlələrinin qarşısını almaq üçün azərbaycanlılar 1918-ci ilin noyabrında Naxçıvanda Araz-Türk Respublikasını yaratdılar. Respublikanın mərkəzi əvvəl Qəmərli, sonra isə Naxçıvan oldu. Respublika ya Naxçıvan, Şərur, Dərələyəz, Ordubad qəzaları, Sərdərabad, Uluxanlı, Vedibasar, Qəmərli və Mehri əraziləri daxil idi. Respublika 1919-cu ilin mart ayına qədər yaşadı. İngilislər burada Naxçıvan General Qubernatorluğu yaratdılar. Naxçıvan General Qubernatorluğununda 1919-cu ilin mayından ingilis komandanlığının razılığı ilə erməni idarəciliyi təşkil edildi. Bundan narazı olan Naxçıvan əhalisi 1919-cu il iyulun 19-25-də hərbi əməliyyatlar keçirərək erməni qoşunlarını darmadağın etdilər və erməni idarəciliyi ləğv olundu.

Azərbaycan Cümhuriyyətinin sahəsi 113.895.972 km olmuşdur. Bunun təxminən 97,3 min kv. km-i mübahisəsiz ərazi, təxminən 16,6 min kv. km-i isə mübahisəli ərazi hesab edilirdi. Mübahisəli ərazinin 7,9 min kv. km-i İrəvan, 8,7 min kv. km-i isə Tiflis quberniyalarına daxil idi.

Ermənistanda mübahisəli ərazi tarixi Çuxursəd bəylərbəyliyinin və İrəvan xanlığının ərazilərinə uyğun gəldi.

Ermənistanda sovet hakimiyyəti yaradıldıqdan sonra, 1920-ci il avqustun 10-da Sovet Rusiyası ilə Ermənistana arasında müvəqqəti saziş bağlandı və onun şərtlərinə görə Şərur-Dərələyəz şərtsiz Ermənistana verildi. Zəngəzur, Qarabağ və Naxçıvan «mübahisəli vilayətlər» elan edildi. N.Nərimanov buna qəti etiraz etdi. Lakin N.Nərimanovun bəyanatı mətbuatda saxtalaşdırıldı. Dekabrın 25-də Zəngəzurda «Azad Syunik hökuməti» yaradıldı. Şərur-Dərələ-

yəz və Zəngəzurdan azərbaycanlılar sıxışdırıldı və qovuldu. Onsuzda daşnak hakimiyyəti zamanı Dro və Nijdenin təşkil etdiyi soyqırım nəticəsində bu bölgədə Azərbaycan əhalisi az qalmışdı. Beləliklə, Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın əlinə keçdi.

Əzəli Azərbaycan torpaqlarında ermənilərin özlerinə dövlət yaratmaq istəkləri gerçəkləşdi. Buna nail olduqları illərdə həmin ərazilərdə bir dənə belə Azərbaycan məktəbinin fəaliyyət göstərməsinə imkan verilməmişdir.

1918-ci ilin 28 mayından 1920-ci ilin noyabr ayına qədər Ermənistanda daşnakların hakimiyyəti illərində heç bir qeyri-erməni məktəbi fəaliyyət göstərməmişdi. Həmin illərdə Tallin rayonundakı 17 Azərbaycan və 19 kurd kəndinin heç birində məktəb olmamış, olanların da fəaliyyəti dayandırılmış, əhali qovulmuşdu.

Andronik Uzunyan 1918-ci ildə min nəfərlik erməni ordusu ilə Naxçıvana qaçmış və oradan Zəngəzura gələrək Qarabağa getmək istəmiş, lakin Laçında Sultan bəy onu məglub etdiyindən yenicən Gorusa qayıtmalı olmuşdu. A.Uzunyan Zəngəzurda olarkən əksər Azərbaycan kəndlərini dağıtmış və günahsız adamların kütləvi qırğını təşkil etmişdi. Hətta Qafanda Zəngəzurun Azərbaycan kəndlərinin ağsaqqallarını «danişq aparmaq üçün» çağırtdırmış, onları bir otağa yığaraq yandırılmalarını əmr etmişdi. 1920-ci ildə Qafandan Mehriyə, oradan da İrana keçmiş, İrandan da Fransaya getmişdir. 1988-ci ilin 24 noyabrında cəllad Andronik Uzunyanın sür-sümüyünü Parisdən gətirib təntənə ilə İrəvanda dəfn etdilər.

Daşnak zülmündən xilas olub Azərbaycana gələn qaçqınlar 3-4 il burada məskunlaşdırıldı. Onlar uşaqlarını imkan olan yerlərdə mollaxana və ya ibtidai rus məktəblərinə qoysalar da, əksər uşaqlar təhsildən kənarda qaldılar. Azərbaycana gələn qaçqınların əksəriyyəti İcevan, Zəngəzur və Dərələyəzdən idi. Zəngəzurda daşnak hökuməti 6 iyul 1921-ci ildə süqut etdi. Ermənistanda 1920-ci ilin 29 noyabrında, Zəngəzurda isə 1921-ci ilin 6 iyulunda Sovet hökuməti quruldu. Bundan sonra qaçqınlar ordu ilə birləşdə öz yerlərinə qayıtdılar. Lakin artıq kəndlər və evlər ermənilər tərəfindən xarabalıqlara çevrilmişdi.

Qərbi Azərbaycan əhalisinin qədim ata-baba torpaqlarından qovulması, onların maariflənməsinin qarşısının hər cür alınması XIX əsrin axırlarında və XX əsrin əvvəllərində yaranan bütün erməni inilləti

partiyalarının başlıca məqsədi olmuşdur. Hələ 1905-ci il erməni-müsəlman qırğını ilə əlaqədar olaraq 1907-ci il «Yeni həyat» qəzetində Həşim bəy Vəzirov «Xeyirxah qonşularımız» adlı məqaləsində yazırırdı: «... erməni tayfası illər uzunu zahirən biz ilə bir olub, batıldı hər bir cəhətdən bizi yox etmək, bacardıqca bizi yoxsul, mərifətsiz, sənətsiz, yersiz və ixtiyarsız etmək idi... Bu sayaq məxfi, açıq çəkişmənin nəticəsində böyük şəhərləri və kəndləri viran, uşaqları atasız, anaları oğulsuz qoyan, Qarabağın və Zəngəzurun heç kəsə boyun əyməyən camaatını dilənçi, ac qoyan ermənilər oldu...». Bu sözlər 1907-ci ildə deyilib. Təəssüf ki, biz ürəyiaçıq, sadəlövhük və hər şeyi tez unuduruq. Hadisə 1918-ci ildə bir də baş verdi. Yenə də düşmənin vəhşi hərəkətindən, məkrli siyasetindən nəticə çıxarmadıq. Nəhayət, 70 il keçəndən sonra ermənilər öz mənfur niyyətlərini həyata keçirmək üçün yenidən Azərbaycana qarşı torpaq iddiası ilə mühabibəyə başladılar.

Artıq xalq ayılıb, düşmənini tanırı.

Qərbi Azərbaycan məktəbləri sovet hakimiyyəti illərində

Ermənistanda sovet hökuməti 29 noyabr 1920-ci ildə qurulmuşdu. Daşnaklar Zəngəzurdan 1921-ci il 6 iyulda qovuldu və sovet hökuməti yaradıldı. Lakin elə sovet respublikalarının yarandığı ilk gündən milli məsələdə Zaqafqaziya respublikalarının rəhbərləri arasında ixtilaflar olduğu aşkarə çıxdı. Belə ixtilaflardan biri də «Qarabağ məsələsi» idi. 1920-ci ilin iyundan S.K.Orconikidze (1921-ci ildən Zaqafqaziya Federasiyasının başçısı idi) RSFSR-in xarici işlər komissarı G.V.Çiçerinə göndərdiyi teleqramda yazırırdı ki, Zəngəzur və Qarabağda sovet hökuməti qurulub və onlar özlərini Azərbaycanın bir hissəsi hesab edirlər. Əgər onlar Azərbaycana birləşsə, onda Azərbaycanı Naxçıvan və Dərələyəzdən imtina etməyə məcbur etmək olar. Mən Azərbaycanı vadar edərəm ki, Dağılıq Qarabağ və Zəngəzura muxtarıyyət verilsin.

N.Nərimanov G.V.Çiçerinə və S.K.Orconikidzeyə qəti bildirdi ki, bu ərazilər Azərbaycana birləşməlidir. Lakin N.Nərimanov Orconikidzenin təzyiqi ilə 1921-ci il dekabrın 1-də Ermənistanda sovet respublikasının qurulması münasibətilə İrəvanda təşkil edilmiş təntənəli

yığıncaqdakı çıxışında guya bildirib ki, Zəngəzur Ermənistana verilir və Qarabağın dağlıq hissəsinə də muxtarıyyət veriləcək. Lakin ermənilər N.Nərimanovun nitqini mətbuatda saxtalaşdıraraq, xalqa bu cür çatdırmışlar: «Bizim Ermənistanda mübahisəli sərhədimiz yoxdu». N.Nərimanov muxtarıyyət məsələsini bir qədər uzatdı. Nəhayət, 1923-cü il iyunun 27-də Zaqafqaziya Federasiyasının plenumunda Orconikidze, Şalunts və Qaragözov Azərbaycan nümayəndələrinə təzyiq göstərdilər. Nəticədə, Azərbaycan MİK 7 iyulda Dağılıq Qarabağa muxtarıyyət verdi. Bu, ölkədə sabitlik yaratmadı, erməni daşnaklarının iştahasını daha da artırdı.

Şərqi Azərbaycanda olduğu kimi, Qərbi Azərbaycanda (Ermənistanda) da sovet hakimiyyəti qurulduğu ilk gündən bolşeviklər zəhmətkeş xalq kütlələrinin maddi və mənəvi həyat şəraitini kökündən yaxşılaşdırmaq üçün tədbirlər görməyə başlayacaqlarına söz verdilər. Görülən tədbirlər içərisində ilk növbədə öz əzəli ata-baba torpağından qovan və sovet hakimiyyəti qurulandan sonra geri qayıdan, ev-cəsiyi ermənilər tərofından dağıdılan və qarət edilən qaçqınları yerləşdirmək, tezliklə zəhmətkeş xalq kütlələri arasında maarif və mədəniyyəti yaymaq ən mühüm tədbir idi. Yeni yaradılan sovet hökumətinin həyata keçirmək istədiyi belə vəzifənin həlli çoxlu vəsait və yeni sistemli məktəblər açılmasını tələb edirdi. O vaxtkı dövlət rəhbərləri bildirirdilər ki, kapitalizmin dəyişdirilməsi ilə bərabər yeni cəmiyyət yaradacaq nəsil-lərin təlimi, tərbiyəsi və təhsili köhnə ola bilməz.

Hələ iqtisadi cəhətdən möhkəmlənməmiş gənc sovet hökumətinin ana dilində yeni məktəblər açmaq üçün bir sıra iqtisadi və ictimai tədbirlər həyata keçirməsi lazım gəldi. Ermənistanda açılacaq yeni Azərbaycan məktəblərinin quruluşu, təlim-tərbiyənin təşkili üsulları və məarif sahəsindəki digər yeni qaydalar yeni tipli məktəb açanlara məlum deyildi. Azərbaycanlılar üçün təşkil olunan məktəblər Azərbaycan Respublikasında yeni açılan məktəblərin ilk təcrübəsində istifadə etdilər.

1920-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı Dadaş Bünyadzadənin (1888—1938) rəhbərliyi ilə xalq maarifini yeni əsaslar üzərində təşkil etmək məqsədi ilə bir sıra dövlət sənədləri hazırlayıb elan etmişdi. Həmin göstərişlər əsasında Naxçıvan, Zəngilan, Qazax və Ermənistana qonşu olan digər rayonlarda yeni qaydada məktəblər açılmışdı. Daşnak zülmündən xilas olaraq Azərbaycana pənah gətirmiş qaçqın-

lar öz doğma kəndlərinə qayıda bilmədikləri üçün uşaqlarını Azərbaycanda yeni təpə açılmış məktəblərə qoydular.

1920-ci ilin noyabrında Ermənistanda sovet hakimiyyəti qurulduğandan sonra, yeni hökumət dağılmış təsərrüfatı bərpa etməyi, qaçqınları, yetimləri acliq və dəhşətli yoluxucu xəstəliklərin pəncəsindən xilas etməyi günün əsas vəzifəsi hesab etdi. Bu məşəqqətlili günlərdə maarifin dirçəlməsinə, yeni məktəblərin açılmasına dövlət səviyyəsində qayğı göstərilirdi. Ermənistanda 1920-ci il dekabrın 9-da məktəblərin məscid və kilsədən ayrılması və dövlətin ixtiyarına verilməsi, məktəblərin, muzey, kitabxana və əlyazmaları fondlarının, nəşriyyat və başqa mədəni-maarif müəssisələrinin ümumxalq malına çəvrilməsi barədə dekret verildi. Ermənistana Maarif Komissarının 17 dekabr 1920-ci il tarixli əmrində təlimin məktəblərdə ana dilində və pulsuz olacağı, zəhmətkeş balalarının üzünə məktəb qapılarının açıq olacağı elan edildi. Əlbəttə, bütün bunlar ilk növbədə ermənilər üçün nəzərdə tutulurdu.

1920-ci ilin dekabrında İrvanda partiya fəallarının müşavirəsi çəqirildi. Beş gün davam edən bu müşavirədə xalq maarifinin inkişaf etdirilməsi yolları müzakirə edildi. Müşavirənin tövsiyəsi və tapşırığı ilə Ermənistana XMK-nin əmrinə əsasən tərbiyə işlərini yenidən qurmaq üçün köhnə tipli hər cür məktəblər tamamilə ləğv edilməli və yeni tipli məktəb təşkil edilməli idi. Buna əlavə olaraq 1921—1922-ci tədris illərində açılacaq yeni məktəblərin müvəqqəti tədris planları, məktəblərə qəbul qaydaları, dərsliklər, məktəblərin idarə edilməsi üsulları və s. barədə sənədlər hazırlanaraq XMK tərəfindən yerlərə göndərildi.

Ermənistana XMK-nin 23 aprel 1921-ci il tarixli «Məktəblərdə dillər və dillərin tədris edilməsi haqqında» adlı əmri ilə respublikadakı azərbaycanlıların öz milli dilində təhsil almaları, erməni və xarici dillərdə birinin məcburi öyrənilməsi irəli sürülmüşdür. 21 sentyabr 1921-ci il tarixli dekreti ilə dövlət 15-20 yaşlılar arasında savadsızlığın ləğv edilməsini irəli sürdü. Acinacaqlı haldır ki, bu yaşda olan azərbaycanlıların təhsilə cəlb olunması üçün Ermənistana hökuməti heç bir tədbir görməmişdi.

Rusiya və Azərbaycanın təcrübəsindən istifadə edərək, Ermənistana SSR XMK tərəfindən hazırlanıb yerlərə göndərilən əmr və sərençamlarda yeni təşkil edilən məktəblərin tipləri, təhsilin məzmunu, təlim-tərbiyə məsələləri aydınlaşdırılmışdır.

RSFSR-in tələbilə Ermənistana hökuməti, «daşnak hökuməti» zamanı dağıdılmış kəndləri və məktəbləri yenidən bərpa etməyə, fəaliyyəti dayandırılmış ibtidai rus məktəblərini və məktəb avadanlıqlarını istifadə ediləcək vəziyyətə salmağa və yeni məktəbləri dörsliklərlə təchiz etməyə başladı.

Ermənistanda yaşayan digər xalqların — Azərbaycan, rus, yunan, kurd və aysorilərin mədəni-maarif işlərinə rəhbərlik etmək üçün 1922-ci ildə Ermənistana XMK-nin nəzdində «Azlıqda qalan millətlər bürosu» təşkil edildi. Lakin Ermənistana hökuməti bir məsələni unutmuşdu ki, azərbaycanlılar heç də azsaylı xalq yox, bu torpağın uzun əsrlərdən bəri yerli sakinləridirlər. 1923-cü ilin iyununda həmin büro «Azlıqda qalan millətlər şurası»na çevrildi. Şuranın sədri Qorbi Azərbaycanda tanınmış maarifçi Mehdi Kazımov oldu. Erməni millətçilərinin ciddi maneələrinə baxmayaraq şura Qorbi Azərbaycanda maarifin genişlənməsi, savadsızlığın ləğvində böyük rol oynamışdır. Ermənistana İngilab Komitəsinin 1920-ci il 6 dekabr tarixli dekreti ilə respublikada erməni dili dövlət dili elan edilmişdi. Bunun nəticəsi idi ki, azərbaycanlıların sıx yaşadığı ərazilərdə də bütün karguzarlıq işləri erməni dilində aparılırdı.

Baxmayaraq ki, həmin dekretə əsasən azərbaycanlıların sıx yaşadıqları orazilərdə Azərbaycan dili də dövlət dili kimi qəbul olunmuşdu, bir qədər sonra ermənilər dekretin bu maddəsini ləğv etdilər.

Ciddi çətinlik və müqavimətlərə baxmayaraq, Ermənistanda Azərbaycan məktəblərinin yeni məzmunda təşkili və inkişafi yolunda ilk addımlar atıldı. Mollaxana və ibtidai mədrəsələr əvəzinə ibtidai, yeddiillik və orta məktəblərin təşkilinə başlanıldı.

1921—1922-ci tədris ilində açılacaq yeni məktəblərin idarə edilməsi və digər məsələlərə dair bir sıra məktəb sənədləri tərtib edilib yerlərə göndərildi. 1922—1923-cü dörs ilində Ermənistanda 36 Azərbaycan məktəbi fəaliyyət göstərmiş, orada 1521 şagird təhsil almışdır. Bu məktəblərdə 40 nəfər azərbaycanlı müəllim dərs deyirdi. Həmin müddətdə təkcə Zəngəzurun Azərbaycan kəndlərindən Qafanın Giği, Şəhərcik, Sisiyanın Qızıl Şəfəq (İşıqlar), Vağdü, Ərəfsə və Mehrinin Vartanazor və Aldərə kəndlərində yeni qaydada ibtidai məktəblər açılmışdır.

Bütün yeni açılan məktəbləri müəllim kadrları ilə təmin etmək üçün dövlət ilk növbədə köhnə məktəblərin mütərəqqi fikirli müəllimlərini işə cəlb etmək, ana dilində dörs deməyi bacaran yeni müəllimlər hazırlamaq məqsədilə kurslar təşkil etməyə başladı.

SSRİ-nin təzyiqi, azərbaycanlıların elm və təhsilə marağının yeni məktəblərin açılması tələbi qarşısında aciz qalan Ermənistan hökuməti 1923—1924-cü dərs ilinin əvvəlində 54 Azərbaycan məktəbinin fəaliyyət göstərməsinə razılıq verdi.

Azərbaycan məktəblərinin sayının artması kommunistlərin yeni yaratdığı dövlətin «bərabərlik, qardaşlıq, dostluq» pərdəsi altında öz hakimiyətlərini möhkəmləndirmək üçün həyata keçirdiyi siyasetin nəticəsi idi.

«Azlıqda qalan millətlər şurası»nın sədri M.Kazımovun məlumatında göstərilirdi ki, 1924-cü ilin yanvar ayında Ermənistanda 62 Azərbaycan məktəbi fəaliyyət göstərir. Qərbi azərbaycanlılar hökumət qarşısında dəfələrlə məsələ qaldıraraq onların yaşadıqları bütün kəndlərdə məktəblər açılmasını tələb etmişlər.

Ermənistandakı erməni məktəblərindən fərqli olaraq Azərbaycan məktəblərini müəllim kadrları ilə təmin etmək olduqca çətin idi. Çətinliyi aradan qaldırmaq üçün birinci növbədə İrəvan gimnaziyasını və müəllimlər seminariyasını bitirənlərdən istifadə etməklə bərabər, 1923-cü ilin axırlarında İrəvanda pedaqoji kurslar təşkil edildi. Bu cür kursların təşkili və Ermənistandakı Azərbaycan məktəblərinə müəllim kadrlarının hazırlanmasına kömək göstərilməsi üçün Azərbaycan hökumətinin təkidi ilə Azərbaycan XMK ilə Ermənistan XMK qarşılıqlı əlaqə yaratdır. 1924-cü ildə Azərbaycan XMK-nin razılığı ilə 16 nəfər azərbaycanlı gənc pedaqoji təhsil almaq üçün Azərbaycan Respublikasına göndərildi. Lakin məktəb şəbəkəsinin sürətlə genişlənməsi müəllimə olan ehtiyacı ödəmirdi. Tarixi sənədlərdən məlum olur ki, məktəblərdə dərs deyən müəllimlərin 90 faizi pedaqoji hazırlığa ciddi ehtiyac hiss etmişdir. Müəllimlərin çoxu yalnız yazıb-oxumağı bacarırdı. Azərbaycanlı müəllimlər hazırlamaq barosında düşünməyən Ermənistandakı hökuməti məsələnin həlli barədə heç bir ciddi tədbir görməmişdir.

1923-cü il martın 9-da Ermənistandakı Kommunist Partiyasının ikinci qurultayında respublikada müəllim çatışmazlığı ətraflı müzakirə edildi, Ermənistandakı Azərbaycan məktəblərini müəllim kadrları ilə təmin etmək üçün Azərbaycan SSR-dən müəllim dəvət edilməsi qərara alındı. Başlıca diqqəti yerli kadrların hazırlanmasına yönəltməyin vacib olduğunu Ermənistandakı XMK bilərkəndən arxa plana keçirmişdi.

1924-cü il dekabrın 25-də Ermənistandakı müəllimlərinin I qurultayı oldu. Qurultayın qərarı ilə 1926-cı ildən Azərbaycan dilində «Xalq maarifi» jurnalı nəşr edildi.

Azərbaycanlıların Moskvaya dəfələrlə müraciətinin nəticəsi olaraq 1925-ci ilin ikinci yarısında İrəvan şəhərində Azərbaycan dilində pedaqoji texnikum açıldı. Həmin texnikum 1948-ci ilə kimi fəaliyyət göstərmişdir. 23 il fəaliyyət göstərən həmin texnikum Azərbaycan məktəbləri üçün yüzlərlə müəllim hazırladı. Texnikuma müxtəlif vaxtlarda Bəhlul Yusifov və Mehdi Kazımov başçılıq etmişlər. Yusif Məmmədəliyev (sonralar Azərbaycan Elmlər Akademiyasının akademiki və prezidenti olub. İlk əmək fəaliyyətinə bu texnikumda başlayıb), Bala Əfəndiyev və başqa görkəmli maarif işçiləri də burada dərs demişlər. Texnikuma qəbulun sayı Ermənistandakı rayonlarındakı Azərbaycan əhalisinin sayı ilə tərs mütənasiblik təşkil edirdi. Məsələn, 1927—1928-ci tədris ilində texnikuma 139 nəfər tələbə qəbul edilmişdi. Onlardan 77 nəfəri İrəvandan, 23 nəfəri Zəngəzurdan, 14 nəfəri Eçmiədzin və Zəngibasardan, 9 nəfəri Dilicandan, 7 nəfəri Gümrüdən, 5 nəfəri Nor-Bayazetdən, Lori-Pəmbək və Dərələyəzin hər birindən 4 nəfər idi.

Texnikumun nəzdində internat fəaliyyət göstərirdi. Respublikanın müxtəlif rayonlarından gələn uşaqlar burada pulsuz yeməklə təmin olundular.

Texnikumun birinci buraxılışı 20 nəfər olub. Bundan əlavə, texnikumun nəzdində birillik kurs da açılmışdı, burada az-çox savadı olan, mollaxana və ibtidai rus məktəbini bitirənlər müəllim kimi təkmilləşdirilərək məktəblərə göndərildi. 1925-ci ildə həmin kursu 30 nəfər bitirmiş və müəllimliyə başlamışdır.

Respublikada yeni açılan Azərbaycan məktəblərinin normal işləməsini təmin və təşkil etmək məqsədi ilə 1925-ci ilin 25 avqustunda Gümrüdə azərbaycanlı müəllimlərin qurultayı çağırıldı.

Qurultayın əsas məqsədi ziyanlıları mədəni-inəsət ocaqları ətrafinda səfərbər etməkdən, məktəblərin təşkili qaydalarını RSFSR, Azərbaycan SSR və Ermənistandakı SSR məktəblərinin təcrübəsi əsasında qurmaq üçün yeni məktəb müəllimlərinə göstəriş verməkdən, yeni təlim və tərbiyə üsullarının aydınlaşdırılmasından ibarət idi.

Yeni məktəblər təşkil edilərkən qarşıya bir sıra çətinliklər çıxdı. Belə ki, respublikanın ucqar kəndlərində məktəblər açmaq üçün bir tərəfdən pedaqoji hazırlıq kadr yox idi, digər tərəfdən kəndlərdə məktəb təşkil etmək üçün hələ kənd sovetləri yaradılmamışdı. Bəzi kəndlərdə isə kənd soveti təzə təşkil edilmişdi ki, o da məktəblərin açılmasına tam qüvvə ilə kömək edə bilmirdi.

Yeni məktəblərdə çətinliklərdən biri də köhnə ərəb əlifbasının mövcud olması idi.

Bu əlifbanın öyrədilməsi çox vaxt tələb etdiyindən yeni əlifbaya keçmək üçün Azərbaycan Respublikasından fərqli olaraq burada dövlət və partiya xüsusi hazırlıq görmürdü. Azərbaycanlı ziyanlılar bir araya gələrək 1924-cü il aprelin 28-də İrəvanda yeni Azərbaycan Əlifba Komitəsi yaratdılar. Yeni Azərbaycan Əlifba Komitəsi respublikada 11 kurs təşkil etdi. Həmin kurslarda 1925-ci ildə 350 nəfər yeni Azərbaycan əlifbasını öyrəndi. Yeni əlifba komitəsi 1925—1926-ci dərs ilində birinci dərəcəli məktəblərdə yeni əlifbanın tətbiq edilməsi barədə qərar qəbul etdi. Bu, Azərbaycan xalqının qabaqcıl ziyanlılarının, xüsusilə M.F.Axundzadənin və başqalarının çoxdanki arzusu olmuşdu (Lakin bu arzu sovet hakimiyyətinin ilk dövründə həyata keçsə də, bir qədər sonra o da kiril əlifbası ilə əvəz olundu). 1925-ci il may ayının 30-da İrəvandakı M.Əzizbəyov adına Azərbaycan məktəbində Ermənistandakı Azərbaycan məktəbləri müəllimlərinin respublika müşavirəsi çağırıldı. Orada yeni əlifbanın təlim üsulunun bəzi cəhətləri aydınlaşdırıldı.

Ermənistandakı ərazisində yaşayan azərbaycanlılar köhnə məktəbləri ləğv edib, yeni quruluşa müvafiq məktəb açarkən qarşılara çıxan çətinlik nəzəri cəhətdən bir qədər asanlıqla həll edilirdi. Belə ki, nisbətən təcrübəsi olan və Azərbaycan SSR-də sınaqdan çıxmış ibtidai məktəb sistemini heç bir dəyişiklik etmədən Ermənistandakı azərbaycanlılar da əz məktəblərində tətbiq etdilər.

Sovet Azərbaycanı bəzi dəyişikliklər etməklə RSFSR-in xalq maarif sistemini qəbul etmişdi. Bu münasibətlə 12 may 1920-ci ildə «Köhnə orta və ibtidai məktəb tiplərini politexnik məktəblərlə əvəz etmək» haqqında hökumət dekreti, 26 mayda isə «Azərbaycan Sovet Sosialist Respublikası vahid əmək məktəblərinin Əsasnaməsi» qəbul olundu.

Sovet Azərbaycanı bu iki sənəddə özünün məktəb sistemini müəyyənləşdirdi. Qərbi Azərbaycanın Azərbaycan məktəbləri də Azərbaycan SSR-in tətbiq etdiyi məktəb sistemini qəbul etdi. Azlıqda qalan millətlər şurasının sədri M.Kazımovun buradakı Azərbaycan məktəblərinin təşkili barədə verdiyi bütün göstərişlər Azərbaycan SSR məktəblərinə uyğun idi.

Azərbaycan SSR-də olduğu kimi Ermənistanda da kütləvi məktəblərin əsas tipləri Ermənistən hökumətinin 21 sentyabr 1921-ci il dekretinə əsasən aşağıdakı qaydada müəyyənləşdirilmişdi:

I dərəcəli – beşillik ibtidai məktəb (8-13 yaş);

II dərəcəli – dördillik orta məktəb (13-17 yaş).

I dərəcəli məktəbi bitirən II dərəcəli məktəbə, oranı bitirən isə ali məktəbə daxil ola bilərdi.

Bu cür yeni sovet məktəblərinə «Vahid əmək məktəbləri» adı verildi. Ancaq aparılan tədqiqatdan aydın olur ki, ilk illərdə Ermənistandakı bir sıra rayonlarında belə məktəblərin təşkili mümkün olmayıb. Ucqar kəndlərdə əvvəllər üçillik ibtidai məktəblər açılıb. Bir qədər sonra I dərəcəli ibtidai məktəb şəbəkəsi geniş yayılmışa başlayıb. Belə ki, Zəngəzur qəza XMŞ-nin verdiyi hesabatlara əsasən 1921-ci ildən 1931-ci ilə kimi Zəngəzur qəzasındakı ibtidai məktəb şəbəkəsi aşağıdakı kimi olmuşdur:

S/Nº	Tədris illəri	I dərəcəli	II dərəcəli
1.	1921—1922-ci illərdə	3	—
2.	1922—1923-cü illərdə	6	—
3.	1924—1925-ci illərdə	19	—
4.	1930—1931-ci illərdə	28	2

Cədvəldən göründüyü kimi, respublikada ibtidai məktəb şəbəkəsi çox sürətlə genişlənirdi. Məktəb şəbəkəsinin genişlənməsi təbii ki, şagirdlərin sayının artması və zəhmətkəş balalarının daha çox məktəbə can atması nəticəsində olurdu.

RSFSR və Azərbaycan SSR-in təcrübəsindən istifadə edərək Qərbi Azərbaycandakı I dərəcəli məktəblərdə şagirdlərə ana dilində oxumaq, yazmaq, ədəbi dildə danışmaq və sadə hesab əməliyyatı aparmaqla bərabər, təbiöt və əmək haqqında müəyyən biliklər verilirdi.

1924-cü ildən başlayaraq kəndlərdə kəndli-gənclər məktəbi də açılmağa başladı. Kəndli-gənclər məktəbinin əsas vəzifəsi gənclər arasında savadsızlığı ləğv etməklə bərabər, əkinçi gənclər hazırlamaq idi.

Ölkədə I dərəcəli və kəndli-gənclər məktəbinin açılmasına və şəbəkənin sürətlə genişlənməsinə baxmayaraq, respublikanın azərbaycanlılar yaşayan rayon və kəndlərində lazımı şərait yaradılmışından II dərəcəli məktəb şəbəkəsinin genişlənməsinə çox gec başlanılmışdır. Sonralar belə bir qərar qəbul edildi ki, keçmiş məktəb binaları şəxsi adamlardan alınaraq yeni açılan məktəblərin sərəncamına verilsin və imkan daxilində yeni məktəb binaları tikilsin. Onsuz da keçmişdə məktəbi və məktəb binası olmayan yerlərdə yeni təşkil edilən məktəblər uzun müddət şəxsi evlərdə yerləşirdi. Şəraiti və imkanı olan kəndlərdə sakinlərin hesabına bir sınıf otağı tikilirdi. 1923-cü ildən başlayaraq dövlət yeni məktəb binalarının inşası üçün az miqdarda pul ayırmışa başladı.

Görülən tədbirlər nəticəsində məktəblər yazı ləvazimati, məktəb avadanlığı və başqa zəruri vəsaitlə müəyyən qədər təmin edilirdi. Kənd məktəblərinə iqtisadi yardım üçün torpaq sahələri də verildi.

Ermənistan hökumətindən xüsuslu qayğı görməyən azərbaycanlılar məktəblərə göstərdikləri yardımı get-gedə genişləndirdilər. Bu vaxt yardım komitesi (yoxsullar komitəsi) yaradılmışdı. Bu komitə məktəblərə və ehtiyacı olan şagirdlərə lazımı iqtisadi yardım göstərirdi. Qəzallardakı azərbaycanlıların kəndli yardım komitələrinə ehtiyacı çox idi. Belə ki, daşnak zülmündən qaçqın düşmüş ailələrdən Ermənistanda sovet hakimiyyəti yaradıldıqdan sonra salamat qalanları tədricən öz doğma kəndlərinə qayıdırıldılar. Ancaq qoyub getdikləri evlərin yerində daşnaklar tərəfindən yandırılmış və uçurulmuş xarabalar qalmışdı. Belə yurdusuzları yerləşdirmək və onların zəruri ehtiyaclarını ödəmək vəzifəsi də yoxsullar komitəsinin üzərinə düşürdü.

Bütün bu çətinliklərə baxmayaraq, məktəblərin maddi bazası tədricən güclənirdi. I dərəcəli məktəb şəbəkəsi genişlənməklə bərabər, II dərəcəli məktəblər də təşkil edilməyə başlandı. Lakin tək-tək açılan II dərəcəli məktəblər dövrün tələblərini ödəyə bilmirdi. Buna görə RSFSR-də II dərəcəli məktəblərə nisbətən yeddiillik məktəb şəbəkəsi genişlənmişdi. Lakin Zaqafqaziya respublikalarında bu cür məktəb tipinə az diqqət yetirilirdi.

Ermənistanın bir sıra rayonlarında, o cümlədən Zəngəzur və Dərələyəzdə I dərəcəli Azərbaycan məktəblərinin dördillik deyil, beşillik olması məqsədə uyğun hesab edildi. Belə ki, həmin məktəblərdə Azərbaycan dilindən başqa, rus və erməni dilləri də məcburi qaydada öyrənilirdi. Şagirdlərin məktəbə qəbul olunduğu birinci il hazırlıq sinfi adlanırdı. Təhsilin bu formada təşkili uzun müddətli olmadı.

İttifaq üzrə vahid məktəb sistemi yaratmaq məsələsi respublikalarda müzakirə obyektinə çevrildi. Çox müzakirədən sonra 1930-cu ilin dekabr ayında xalq maarifi üzrə ikinci ümumittifaq partiya müşavirəsi çağırıldı və bu müşavirə müzakirəyə son qoydu. Müşavirədə ittifaq üçün vahid maarif sistemi yaratmaq qərara alındı. Həmin qərarda göstərilirdi ki, uşaqlar üçün ümumtəhsil məktəblər sistemində beşillik tohsil müddəti olan ibtidai məktəblər və ümumtəhsil məktəbi kimi yeddiillik məktəblər saxlanılsın. Milli mədəniyyətin xüsusiyyətləri və yerli şərait Sovet Sosialist Respiblikaları İttifaqının vahid xalq maarif sistemində və mədəni işlərin vahid planında nəzərə alınmalı idi.

Milli məktəblərdə ən azı iki dil öyrənildiyini nəzərə alaraq ibtidai məktəblər beşillik kimi qaldı. Zəngəzur qəzasının Qarakilsə bölgəsinədəki Vağdü ibtidai məktəbi 1928-ci ildə, Dəstəkerd və Sisiyan məktəbləri isə 1931-ci ildə yeddiillik məktəbə çevrildi. Digər qəzalarda da yeddiillik məktəblər təşkil edildi.

Yeddiillik məktəblərin vəzifəsi texnikumlara tələbə hazırlamaqdan ibarət idi.

İlk tədris planı, programı və dərsliklər

Ermənistanda sovet hakimiyyəti qurulduğandan sonra yeni yaradılan məktəblərdə təlimin məzmununu müəyyənləşdirmək lazım idi. Şübhəsiz, yeni yaradılan məktəblər köhnə qaydada işləyə bilməzdi. Yeni məktəblər üçün yararlı tədris planları və proqramları qəbul etmək, ana dilində dərs kitabları hazırlanmaq lazım idi. ÜİK(b)P təklif edirdi ki, məktəblərin proqramları elə tərtib edilməlidir ki, uşaqlar tərəfindən elmlərin əsasları həqiqətən möhkəm və müntəzəm mənimşənilsin, onlarda düzgün nitq və yazı qaydalarına, eləcə də riyazi biliklərə və sair vərdişlərə maraq aşılsın. Aydındır ki, bunlarsız yeni məktəblərin iş görməsi mümkün deyildi.

Məktəb işinin məzmununu müəyyənləşdirmək ümumittifaq və respublika işi olduğundan Ermənistandakı azərbaycanlılar təbii ki, bu barədə müstəqil heç bir iş görə bilməzdi. Onlar yeni məktəblərin təşkili üçün lazım olan bütün qayda və qanunları eynilə Azərbaycan SSR-dən götürməli idilər. Buna görə də sovet hakimiyyətinin ilk günlərindən Ermənistandakı Azərbaycan məktəbləri Azərbaycan SSR-in I və II dərəcəli məktəblər üçün qəbul etdikləri tədris planını cüzi dəyişikliklə qəbul etdilər.

Azərbaycandan götürülmüş tədris planları və proqramları yeni yaradılan məktəblərə və gənc, təcrübəsiz müəllimlərə mətbuat vasitəsi ilə çatdırılırdı. Həmçinin təcrübəsi olmayan yeni müəllimləri təlimatlaşdırmaq üçün zonalar üzrə üçgönlük kurslar təşkil edilirdi.

1920—1921-ci tədris ilində respublikadakı Azərbaycan məktəblərinin də istifadə etməyə başladığı I və II dərəcəli məktəblərin təxmini tədris planı 1920-ci ildə «Народное просвещение» jurnalında nəşr edilmişdir.

A. I dərəcəli məktəblər

S/N	Fənlər	Qruplar				
		I	II	III	IV	V
1.	Ana dili	8	8	8	6	6
2.	Riyaziyyat	6	6	6	5	5
3.	Təbiət və ölkəşünaslıq	1	3	4	5	5
4.	Cəgərafiya	—	—	—	3	3
5.	Mədəniyyət tarixi	—	—	—	2	2
6.	Əl işi	2	2	2	2	2
7.	Rəsm	2	2	2	2	2
8.	Nəğmə	2	2	2	2	2
9.	Bədən tərbiyəsi	2	2	2	2	2
10.	Həftəlik saatların cəmi	23	25	26	29	29
11.	Əlavə erməni dili			2	2	2

B. II dərəcəli məktəblər

S / №	Fənlər	Qruplar						
		I	II	III	Ümumi şöbə	Biologiya şöbəsi	Fizika şöbəsi	Ümumtexniki şöbə
1.	Rus dili	4	4	4	2	2	4	2
2.	Azərbaycan dili	4	4	4	4	4	4	4
3.	Riyaziyyat	4	4	3	4	5	3	4
4.	Mexanika	—	—	—	—	2	—	2
5.	Təbiət	2	2	2	4	2	2	4
6.	Kimya	—	2	2	2	2	—	—
7.	Fizika	3	3	2	4	4	2	4
8.	Kosmografiya	—	—	2	2	2	2	2
9.	Mədəniyyət tarixi	3	3	4	3	3	4	3
10.	Cəgərafiya	3	3	—	—	—	—	—
11.	Siyasi iqtisad	—	—	—	—	—	2	2
12.	Psixologiya	—	—	2	—	—	2	—
13.	Rəsmxət	—	—	2	—	—	2	—
14.	Təcnologiya	—	—	—	—	—	—	2
15.	Əmtəəşunaslıq	—	—	—	—	—	—	2
Həftəlik saatların cəmi:		23	25	27	25	26	27	29
								28

Həmin plana müvafiq olaraq Ermənistanda XMK 1921-ci ildə I dərəcəli məktəblər üçün tədris planı və proqramı hazırladı ki, ondan 1923-cü ilə kimi istifadə edildi.

Respublikalarda istifadə edilən I və II dərəcəli məktəblər üçün qəbul edilən tədris planlarının əhəmiyyəti və qüsurları barədə müfəssəl təhlil və mülahizəni Azərbaycanın görkəmli pedaqoq alımları xeyli əvvəl söyləmişlər. Həmin mülahizələrə biz ancaq onu əlavə edə bilərik

ki, Ermənistandakı Azərbaycan məktəbləri həmin tədris planını eynilə qəbul etmişdi, ancaq III qrupdan başlayaraq erməni dilinin tədrisinə həftədə 2-3 saat vaxt ayrılrırdı. I dərəcəli məktəblərdə rus dilinin öyrədilməsinə saat ayrılmamışdı. Bu, partiya orqanlarını narahat etdi, çünki çox-millətli dövlətdə millətlərarası ünsiyyət vasitəsi rus dili hesab edilirdi.

1923-cü ildə I və II dərəcəli məktəblər üçün yeni tədris plan və programı qəbul edildi.

1923-cü ildə I dərəcəli məktəblər üçün qəbul edilən tədris planı

S / №	Fənlər	Qruplar				
		I	II	III	IV	V
1.	Ana dili	8	8	8	6	6
2.	Riyaziyyat	6	6	6	5	5
3.	Təbiət	—	3	3/4	3/4	3/4
4.	Coğrafiya	—	—	—	3	3
5.	İctimaiyyat	—	—	—	2/3	2/3
6.	Əl işi	2	2	2	2	2
7.	Cizgi savadı	2	2	2	2	2
8.	Nəğmə və musiqi	2	2	1/2	1/2	1/2
9.	Erməni dili qeyri-erməni məktəblər üçün			(4)	(4)	(4)
10.	Bədən tərbiyəsi	2	2	2	1	1
	Həftəlik saatların cəmi:	22	25	24/26 +4	25/28 +4	25/28 +4

Bu tədris planında da I dərəcəli məktəblərdə rus dilinin tədrisinə saat verilməmişdi. Ermənistandakı Azərbaycan məktəbləri həmin tədris planını qəbul edərək I dərəcəli məktəbin III qrupundan başlayaraq hər qrupda 4 saat erməni dilinin tədrisinə vaxt ayırmışdı. Həmin saatlar ana dili və riyaziyyatın tədrisinə ayrılan saatlardan götürülmüşdü. Buna qarşı azərbaycanlı ziyalıların dəfələrlə etiraz etməsinə baxmayaraq, Ermənistandan hakim dairələri öz qərarlarını dəyişməmişlər.

Nəhayət, 1925—1926-ci tədris ilindən rus dili bir fənn kimi tədris planına daxil edildi. Bu məqsədlə 1926-ci ildə I dərəcəli məktəblər

üçün tədris planı tərtib edildi. Həmin tədris planında III qrupdan başlayaraq qeyri-rus məktəblərində rus dili fənni tədris planına salındı.

Ermənistən XMK həmin tədris planına erməni dilinin tədrisinə də daxil edərək istifadə üçün respublikadakı Azərbaycan məktəblərinə göndərdi. Həmin dövrlərdə Ermənistandakı əksər Azərbaycan kəndlərində ancaq I dərəcəli məktəb şəbəkəsi yayılmışdı. Yeni tədris planında I qrupda ana dilinə verilən saatın miqdarı artırılmışdı.

**I dərəcəli Azərbaycan məktəblərinin
1926/1927-ci tədris ili üçün
tədris planı**

S/N	Fənlər	Qruplar				
		I	II	III	IV	V
1.	Ana dili	10	8	8	6	6
2.	Riyaziyyat	6	6	6	6	6
3.	Təbiət	—	3	4	5	5
4.	Coğrafiya	—	—	—	3	3
5.	İctimaiyyat	—	—	—	3	3
6.	Cizgi və əl işi	3	4	4	2	2
7.	Rus dili	—	—	3	4	4
8.	Bədən tərbiyəsi və nəğmə	3	3	2	1	1
	Cəmi: Erməni dili	22	24	27	30	30

Yeni sovet məktəblərinin və tədris planlarının təşkili nə qədər çətin və mürəkkəb idisə, yeni tədris proqramlarının tərtibi də bir o qədər çətin və təxiroosalınmaz bir vəzifə idi.

Ermənistandakı Azərbaycan məktəbləri tədris proqramlarını müvəqqəti olaraq Azərbaycandan aldılar. 1923-cü ilə kimi Ermənistən mətbuatında Azərbaycan məktəbləri üçün heç bir proqram nəşr edilmədi. Bu hal gənc müəllimlərin işini daha da çətinləşdirdi. Qeyd etməliyik ki, Ermənistandakı Azərbaycan məktəbləri mövcud olduğu bütün müddətdə Azərbaycan Maarif Nazirliyi tərəfindən hazırlanıb çap edilən

tədris proqramlarından istifadə etmişlər. Bu barədə Ermənistan hökuməti heç vaxt heç bir addım atmamışdır.

1923-cü ilin sonunda yeni proqramlar tərtib edildi. Bu proqramın yaxşı cəhəti ondan ibarət idi ki, orada müəllimlərə optimal yol göstərilməklə bərabər, təlim və tərbiyənin vəzifələri izahat vərəqində qısa şərh olunurdu. Bundan əlavə, proqramda təlim materialını fənlər üzrə və sistematik düzərək hər bir fənnin qarşısında konkret təlim-tərbiyə vəzifələri qoyulurdu.

Akademik M.Mehdizadə göstərirdi ki, bu ilk proqramın qiymətli cəhətləri ilə bərabər, bəzi nöqsanları da olmuşdur. Əvvəla, bu proqram təxminini idı. Bundan əlavə, müəllim şəraitdən və şagirdlərin bilik qabiliyyətdən asılı olaraq proqramda dəyişiklik edə bilərdi. Bu da «yerləşdirmə» prinsipinə əsaslanır. Əlbəttə, müəllimə müstəqillik vermək lazımlı idı, lakin təlimdə dövlət standartları müəyyənləşdirilməmişdi. Bu da RSFSR XMK nəzdində olan Dövlət Elmi Şura (QUS) proqramının səhv yolunu təqlid etmək idı. (QUS proqramını Rusiyada 1923-cü ildən tətbiq etməyə başlamışdılar.)

QUS proqramı fənlər üzrə deyil, mövzular «komplekslər»i üzrə tərtib edilmişdi. Məsələn: «Qişa hazırlıq və qış», «Yazın gəlməsi və yaz işləri» və s. Bu nəzəriyyə tərəfdarlarının fikrincə, «kompleks»də guya müxtəlif fənlərin tədrisində hadisələr bir-birilə əlaqədə öyrənilir. Məsələn: yazın gəlməsinə aid hekayələrin oxunması dərsi «Oxu dərsi», həmin fəsle aid hesablama işi aparılan dərs isə «hesab dərsi» adlandırıldı. Bununla onlar müxtəlif fənlər və mövzular arasında guya təbii əlaqə yaradıldığını iddia edir və qonşu fənləri birləşdirirdilər. Beləliklə, ayrı-ayrı fənlərin öyrənilməsi qüsurlu olurdu.

1929-cu ildə bütün məktəblərdə «kompleks proqram»ın tətbiqi başlanmışdı. Lakin həmin proqramın yararsızlığı 1931-ci ildə partiya və dövlət tərəfindən tənqid edildi.

Həmin vaxt məktəblərdə tətbiqi başlanılan yeni üsullardan biri də Amerika «layihələr üsulu» idi. O üsul tərəfdarları belə hesab edirdilər ki, şagird kartof becərir, dovsan saxlayır və başqa işləri icra edərkən guya şagirddə biliyə ehtiyac doğur və həmin əməyə aid bilik əldə edir, bununla da təcrübə ilə nəzəriyyə əlaqələndirilir. Ancaq bu proqramlardan heç biri Azərbaycan məktəblərində tətbiq edilməyib.

Yeni üsullar axtaran bəzi məktəblərdə təlim üsullarından «Dalton plan», «Aktiv plan», «Tədqiqat» və ya «Laborator-tədqiqat» metodları tətbiq edilirdi. Bu metodlar da geniş yayılmadı. Çünkü həmin metodlar müəllimin canlı nitqini inkar etdiklərindən haqlı narazılığa səbəb oldu.

«İbtidai və orta məktəb haqqında» ÜİK (b)P MK-nin 5 sentyabr 1931-ci ildə qəbul etdiyi qərarda göstərilirdi ki, ayrı-ayrı fənlər üzrə sistemləşdirilmiş bilik verən proqramlar hazırlanın və 1932-ci ilin yanvarından məktəblər yenidən baxılmış proqramla işləsin.

Həmin qərardan sonra bütün məktəblər, həmçinin Azərbaycan məktəbləri də öz işlərini buna uyğun qurmağa başladılar.

Yeni proqram və dərsliklər Ermənistan və Gürcüstandakı Azərbaycan məktəblərinə Azərbaycan SSR-dən göndərildi.

Yeni təşkil olunmuş sovet məktəbləri qarşısında duran mühüm problemlərdən biri də ana dilində yeni dərsliklər hazırlamaq idi. Belə kitablar ilk vaxtlar yox idi. Lazımı pedaqoji savadı və təcrübəsi olmayan müəllimlər nə edəcəklərini bilməyərək, ilk dövrlərdə köhnə məktəblərdə işlədirən bəzi dərsliklərdən istifadə etməyə başladılar ki, bu da yeni tələbatı ödəmirdi. Dövlət təcili tədbirlər görməyə başladı. 1921-ci ilin əvvəlinə qədər Azərbaycan XMK həm Azərbaycan SSR, həm də Ermənistandakı Azərbaycan məktəbləri üçün 3 adda 63000 tirajla ibtidai məktəb şagirdlərinə dərs vəsaiti nəşr etdi. İlk kitablar aşağıdakılardır:

1. A.Ş.Talibzadənin «Uşaq çeşməyi» adlı əlibə kitabı.
2. M.Mahmudbəyovun «İkinci il» dərsliyi (II qrup üçün).
3. M.Mahmudbəyovun «Yeni məktəb» dərsliyi (III qrup üçün).

Sonrakı illərdə bir sıra ictimai və texniki fənlərə aid RSFSR məktəblərində istifadə edilən dərsliklər rus dilindən Azərbaycan dilinə tərcümə edilərək məktəblərə göndərildi. Belələrindən Qriqoryevin 2 hissədən ibarət «Fizika» kitabı, Kiselyovun hazırladığı «Həndəsə» kitabı, Šapoşnikov və Vlasovun birlikdə tərtib etdikləri «Cəbrdən məsələ kitabı»nı və s. göstərmək olar. Ümumiyyətlə, illər keçdikcə məktəblərdə şagirdlər daha çox keyfiyyətli dərsliklərlə təmin edilirdilər.

Aşağıdakı cədveldə Azərbaycan SSR-də Azərbaycan dilində dərslik nəşrinin statistik məlumatı verilmişdir:

İllər	Neçə adda	Tiraj	İllər	Neçə adda	Tiraj
1920	3	63.000	1924	21	446.000
1921	10	167.000	1925	23	289.000
1922	11	162.000	1926	36	393.000
1923	23	259.000	1927	42	284.000

Həmin müddətdə təkcə dörsliklər deyil, həm də şagirdlərə sinif-dən-kənar oxu üçün 104 adda, müəllimlərə metodik göstəriş üçün 32 adda kitab çap edilmişdi. Bütün bunlar yeni açılan məktəblərdə təlim-tərbiyə işlərinin yaxşılaşdırılmasına kömək edirdi. Lakin yeni dörsliklərin xeyli qüsürü var idi. Belə ki, dörsliklər hələ də əcnəbi ləhcələrin-dən tamamilə təmizlənməmişdi. Dörsliklərdə hələ də rus, fransız, ərəb, fars və türk sözləri çox idi. Onları Azərbaycan istilahları ilə əvəz etmək lazımdı. Elə mövzular, elə cümlələr var idi ki, oxuduqda azərbaycanlı uşağı başa düşmürdü.

Qeyd edək ki, digər respublikalarda olan Azərbaycan məktəbləri tədris programını, dörsliyi və digər metodik vəsaitləri Azərbaycan SSR-dən alıb olduğu kimi istifadə edirdilər və indi də edirlər. Azərbaycanda nəşr olunan dörslik və proqramların müfəssəl təhlilini görkəmli pedaqoq, akademik M.Mehdizadə özünün «Azərbaycanda sovet məktəblərinin tarixinə dair xülasələr» monoqrafiyasında verdiyinə görə biz bu barədə məlum faktları qısa şərh etməklə kifayətlənmişik.

Acınacaqlı haldır ki, Ermənistandakı Azərbaycan məktəblərinə Ermənistan hökuməti heç bir qayğı göstərməmiş, bu məktəblərin fəaliyyəti, tədrisin vəziyyəti və digər məsələlərlə heç vaxt maraqlanılmışdır.

Məktəblərdə tərbiyə işlərinin yenidən qurulması

Sovet hakimiyyətinin ilk illərində məktəb şəbəkəsinin genişləndirilməsinə daha çox fikir verilirdi. Əlbəttə, bu lazım idi. Ancaq gələcəyin sahibi olacaq bu gənclərin hansı üsulla tərbiyə edilməsi problemi tezliklə öz aktuallığı ilə qarşıya çıxdı. Dogrudur, Qərbi Azərbaycandakı Azərbaycan məktəbləri program və dörslikləri Azərbaycan SSR-dən götürür və cüzi dəyişiklikdən sonra istifadə edirdilər. Amma təlim-tərbi-

yonin üsuluna gəldikdə ilk dövrlər bu barədə gənc müəllimlərə heç bir məlumat və təlimat verilmədiyindən bir qədər uyğunsuzluq yaranırdı.

Yeni məktəblər təşkil edilənə qədər Qərbi Azərbaycanda uzun müddət mollaxana və ibtidai mədrəsələr mövcud olduğundan xalq küt-ləsi onların təsirindən tezliklə xilas ola bilmədi. Hətta ucqar kəndlərin bəzilərində mollaxanalar xəlvəti fəaliyyət göstərirdi. Yerli hakimiyyət orqanları tezliklə belə halların qarşısını alsa da, gənclərin ideoloji təri-biyəsi həll edilməli idi.

1921-ci ilin 14-17 yanvarında İrəvan və ətraf qəzaların müəllimlərinin qurultayı çağırıldı. Təlim sistemini kökündən dəyişdirmək qərara alındı.

RK(b) P-nin XIII qurultayında (1924) gənclərin tərbiyəsi məsə-ləsi müzakirə edilərək qərara alındı ki, yetişməkdə olan nəslin tərbiyəsi işini elə qurmaq lazımdır ki, onlar kommunist tərbiyəsinə yiyələnsinlər.

MK-nin bu qərarını yerlərdə yerinə yetirməyə başladılar. Azərbaycanlıların təşəbbüsü ilə 25 avqust 1925-ci ildə Leninakanda Qərbi Azərbaycandakı azərbaycanlı müəllimlərin qurultayı çağırıldı. Qurultayda yeni məktəblərdə təlim üsulu və tərbiyə yolları müzakirə edildi və müvafiq məsləhətlər verildi. Gösterildi ki, yeni məktəblərdə cətəlim üsullarından istifadə edilməlidir ki, onların köməyi ilə şagirdlərin fəaliyyət dairəsi məhdudlaşdırılmasın, yaradıcılıq qabiliyyətləri aşkarə çıxılsın və inkişaf etsin. Mollaxana və mədrəsələrin təlim üsulundan istifadə etmək qəti qadağan edildi. Məsləhət bilinirdi ki, inqilabdan qabaq mövcud olan və dünyəvi elmləri öyrədən İrəvan Müəllimlər Semina-riyası, Gorus, Qarakilsə, Minkənd, Arsvanik, Dərələyəz və başqa ibtidai rus məktəblərinin təlim üsullarından yaradıcı istifadə etmək olar. Bunun üçün kəhnə məktəblərdəki pis cəhətlərlə faydalı olan cəhətləri bir-birindən ayırmagi bacarmaq və müasir dövr üçün lazım olanları seçib götürə bilmək lazım idi.

Yeni təşkil edilən məktəblərdə dərs deməyə cəlb edilən müəllimlərin əksəriyyəti Uluxanlı, İrəvan, Böyük Vedi, Baş Noraşen, Dərələyəz, Gorus, Arsvanik, Qarakilsə və digər rus məktəblərinin müəllimləri və həmin məktəblərin məzunları idi. Onlardan 1902-ci ildən 1905-ci ilə kimi Gorus ikisiniqli beşillik rus məktəbində müəllim işləmiş görkəmli maarif işçisi Fərhad Ağazadə və həmin məktəbin məzunları Balaca Abdullayev, Kərim İsgəndərov, Əli Vəliyev və başqalarını göstərmək olar.

Azərbaycan məktəblərində işləməyə başlayan yeni müəllimlərə ilk vaxtlar yeni təlim üsulu haqqında heç bir xüsusi göstəriş verilməmişdi. Ancaq müəllimlər çox düzgün olaraq təcrübədə özünü doğrultmuş sinif-dərs sistemindən ilk gündən istifadə etməyə başladılar.

İllər keçidkə təlim üsulları barədə mətbuatda və tədris programlarının izahat vərəqələrində geniş məlumat verilməyə başlandı.

1926—1927-ci illərdə mətbuat səhifələrində «yeni üsul» barədə daha çox məlumat verildi. Onlardan «Tədqiqat», «Dalton-plan» üsulları Azərbaycan məktəblərində hələ tətbiq edilməmiş ləğv olundu. Həm də bu üsullar tətbiq edildiyi vaxtlar rayonlarda orta məktəb az idi.

1927—1929-cu illərdə mətbuatda təriflənən yeni üsullardan biri də ekskursiya idi. Sonralar bu üsuldan geniş istifadə etməyə başladılar.

Məktəblərin və ayrı-ayrı şagirdlərin qazandıqları müvəffəqiyyətləri və təlim-tərbiyə sahəsində gördükleri işlərin nəticələrini hesaba almaq üçün vahid qayda-qanun yaratmaq mühüm bir pedaqoji problem kimi xalq maarif komissarlıqları qarşısında dururdu. İlk günlərdən Ermənistən XMK tərəfindən hazırlımb məktəblərə göndərilən sənədlərdə bu barədə heç bir göstəriş verilməmişdi. Hətta evə verilən hər növ təlim tapşırıqları ləğv edilmişdi. Lakin bu hal valideynlərin narazılığına səbəb olduğundan sonalar şagirdlərin müstəqil işləmələri üçün ev tapşırıqları verildi. Həm də şagirdləri sinifdən-sinflə keçirmək üçün yoxlama tətbiq edilməyə başlandı. Ermənistən XMK şagirdlərin məktəbi bittirdikdə imtahan verməsi, zəif oxuyanların ikinci il eyni sinifdə saxlanılması barədə göstəriş verdi. Bu da məktəblərdə təlim keyfiyyətinin yüksəlməsinə səbəb oldu.

Bütün bunlara baxmayaraq yeni sovet məktəbləri üçün təlim üsulunun seçilməsi hələ tamamilə həll edilməmişdi. Bir çox metodik məsələlər isə yenicə müzakirəyə qoyulmuşdu.

Yeni yaradılan məktəblərdə vacib və çətin məsələlərdən biri də əmək təliminin tətbiqi idi. Bu məsələnin çətinliyi ondan ibarət idi ki, köhnə məktəblərdə əmək təlimi yox idi və əmək təlimi üsulu da müəllimlərə məlum deyildi. Ona görə də əmək təlimini, onun metodunu seçmək və müəyyənləşdirmək də müəllimlərin öhdəsinə düşürdü. Məktəblər «əmək məktəbləri» adlandığından respublikanın xalq maarifi işçilərinin qabaqcıl nümayəndələri təlimi məhsuldar əməklə əlaqələndirmək yollarını müəyyənləşdirməyə cəlb edilmişdi.

«Əl işləri» və əmək təlimi barədə hələ 1923-cü ildə I və II dərəcəli məktəblər üçün tərtib edilmiş tədris proqramlarında müəllimlərə bir qədər göstəriş və tövsiyələr verilmişdi. Həmin izahatda deyilirdi: «paltar təmizləməyi, paltar yumağı, yaşadığın otağı süpürməyi, xörək bisirməyi hər uşaq öyrənməlidir».

«...bundan başqa bağda, çöldə və emalatxanalarda işləməklə uşaq-lar sadə məişət və sənət alətləri ilə tanış edilməlidir...».

Respublikanın kənd rayonlarındakı məktəblərin şagirdləri, yeni məktəblər təşkil edildiyi ilk gündən kəndlərdəki ictimai-faydalı işlərdə fəal iştirak edirdilər. Müəllimlərin rəhbərliyi ilə onlar yol salır, körpülər təmir edir, məktəblərin temirində iştirak edir, küçələri, meydانları, məktəbin həyatını təmizləyirdilər və s. Bu cür işlər təhsili həyatla bağlıydı. Bundan əlavə, bitkiçiliklə bilavasitə tanış olmaq üçün və təlimin əməklə əlaqələndirilməsində təbiət dərslərinin düzgün təşkil edilməsi məqsədilə kənd məktəblərinə məktəbyanı sahə verildi. Lakin bu sahədə müəllim və məktəblərin təcrübəsi olmadıqından görülən işlər heç bir fayda vermirdi. Respublikadakı Azərbaycan məktəbləri bu barədə diqqəti cəlb edəcək bir iş görə bilməmişlər.

Təhsilin tərkib hissələrindən biri politexnik təlim olduğundan, yəni təşkil edilmiş məktəblərin qarşısında duran mühüm vəzifələrdən biri də əmək və politexnik təlimin tətbiqi məsələsi idi. Yeni təşkil edilmiş məktəblərdə tərbiyə işi kimi politexnik təlim işinin də təşkili və tətbiqinin üsul və qaydalarını tapmaq yeni müəllimlərin üzərinə düşürdü. Bu vəzifə bir də ona görə vacib idi ki, yeni yaradılan dövlət üçün texniki mütəxəssislər, xarratlar, çilingərlər və başqaları lazım idi.

Partiyanın XIII qurultayında məktəblərdə politexnik təlimin vəziyyətinə də toxunulmuş və müvafiq qərar qəbul edilmişdir. Həmin qərarda göstərilirdi ki, yeni məktəbin vəzifəsi gəncləri cətərbiyə etməkdir ki, onlar həm fiziki, həm də əqli əməklə məşğul ola bilsinlər.

Azərbaycan məktəbləri müəllimlərinin I qurultayında (25.08.1925) II dərəcəli məktəblərdə əmək təliminin təşkili, üsulu və formaları barədə lazımi göstəriş verildi. Bu o dövr üçün böyük hadisə idi. Lakin məktəblərdə əmək təlimi bir dərs kimi keçilmirdi. Kənd təsərrüfatı və heyvandarlıq aid biliklər təbiət dərslərində öyrənilirdi və sonra ekskursiyalar vasitəsilə həyatla əlaqələndirilirdi.

1929-cu ildən başlayaraq məktəblərə tarla, tədris-təcrübə sahələri verildi. Həmin sahə 3 hektara qədər yararlı torpaq idi. Lakin, eksər məktəblərin xüsusi tədris binası olmadığından, həmin torpaq sahəsindən lazımi qaydada istifadə edilmirdi. Bunun bir səbəbi də o idi ki, rayonların əksəriyyətində məktəblərə verilən torpaq sahəsi əsasən dəməyə idi. Buna baxmayaraq təhsil əməklə əlaqələndirilirdi.

Onu da qeyd etməliyik ki, yeni məktəblər mürəkkəb bir şəraitdə fəaliyyətə başladılar. Belə ki, bu məktəblər iki il əvvəl daşnakların təşkil etdiyi milli ədavətin və azərbaycanlıların soyqırımının həyata keçirildiyi Zəngəzur, Dərələyəz, Lori-Pombək, İrəvan, Zəngibasar, Göyçə, Basarkeçər, Vedibasar, Ağbabə və b. ərazilərdə təşkil edildi. Bir qədər bundan əvvəl bu uşaqlar bir-birinə nifrət ruhunda tərbiyə olunmuş və düşmən münasibətdə olmuşdular. Belə bir ərazidə və şəraitdə məktəblər açmaq, uşaqlarda ermənilərə qarşı nifrəti dostluq və qardaşlıq duyuları ilə əvəz etmək, hətta erməni və azərbaycanlı uşaqlarının birlikdə oxuyacaqları beynəlmiləl məktəblər təşkil etmək kimi çətin bir problemin həlli dövlət və partiya qarşısında dururdu. Bu problemin çətinliyi bir də onda idi ki, həmin məktəblərdə oxuyacaq uşaqların əksəriyyətinin valideyni milli ədavətdən əziyyət çəkənlər idi. Onlar qaćqınlıqdan təzəcə qayıtmışdilar və ermənilər tərəfindən öz doğma kəndlərindən, cvlərindən, doğma ata-baba yurdlarından qovulduqlarını da bildirlər. Ermənilər və erməni uşaqları da azərbaycanlılara qarşı düşmən ruhunda tərbiyə almışdilar. Belə bir şəraitdə yeni sovet məktəbləri fəaliyyətə başlamışdı. Hər iki xalqın bir-birinə qarşı ədavətini və düşmənciliyini unutdurmaq və yeni məktəblərin fəaliyyəti üçün şərait yaratmaq lazımdı.

Belə həlli çətin olan milli ədavət problemini bolşeviklər az bir vaxtda həll edə bilmək üçün «inandırıcı» arqument tapa bildilər. Bolşevik təbliğatçıları ölkədə sovet hakimiyəti qurulan gündən xalqa izah etməyə başladılar ki, xalqlar arasında milli ədavəti salan əsas günahkarlar xalq deyil. Əsas günahkarlar — Ermənistanda «daşnak»lar, Azərbaycanda isə «müsəvat»çılar olublar. İndi onların hər ikisi hakimiyətdən salınaraq ölkədən qovulmuşdu. Hər iki respublikada bolşeviklər hakimiyətdədir və onlar hər iki xalqın dostluq və qardaşlığının tərəfdarıdırılar. Beleliklə, milli ədavəti pərdələməklə xalqı inandıra bildilər. Azərbaycanlılar ermənilər tərəfindən onlara qarşı edilmiş bütün vəhşi-

likləri unudaraq dostluq münasibətləri qurmaga başladılar. Ermənilər isə sovet hökumətinin də mövcud olduğu 70 il ərzində uşaqlarını yenə də azərbaycanlılara qarşı düşməncilik ruhunda tərbiyə etmişlər. Bu isə öz acı nəticəsini XX əsrin 80-ci illərində daha qabarık göstərdi.

Serqo Orconikidze 1921-ci ildə Bakı şəhərində Birinci Ümumqafqaz komsomolçularının qurultayında demişdi: «Erməniləri körpəlikdən dəhşətlər içorisində böyütmüşlər, beşikdə ikən—azərbaycanlılar düşməninizdir, — deyə qorxudurdular, qoy indi bilsinlər ki, o cür şəraitdə böyük gənclər, sovet dövlətinin qızıl bayraqı və Kommunist Partiyasının rəhbərliyi altında öz qəlbərindən məlum keçmişin qalıqlarını qoparır və cəsarətlə deyirlər: «Milli ədavətə son qoyulsun, yaşasın hədsiz qarşılıqlı sevgi və milli həmrəylik» ». Bu sözler də ermənilərə dərs olmadı.

Gənclərin beynəlmiləlcilik ruhunda tərbiyə olunmasında bolşeviklərin tələsik həyata keçirdiyi milli siyaset az da olsa rol oynamışdır. Belə ki, 1922-ci ildə Zaqafqaziya Federativ Respublikasının SSRİ-nin yaradılmasında böyük rolu olmuşdur. Bu milli ədavəti pərdələdi və zəhmətkeşlər arasında beynəlmiləl əlaqələri möhkəmlətdi. Az bir vaxtda ermənilərin açıq-aşkar maneçiliyinə baxmayaraq, Ermənistannın 20 rayonunda 43 beynəlmiləl məktəb təşkil edilmişdi. Bu məktəblərdə erməni və azərbaycanlı uşaqları bir yerdə oxumalı idilər. Onların beynəlmiləl tərbiyəsi ilə bu barədə heç bir təcrübəsi olmayan müəllimlər məşğul olmalı idi. 1922-ci ildə qəbul edilən əsasnamədə tərbiyə və təlimin partiyalılığı irəli sürüldü. Burada ibtidai və orta məktəblərdə tərbiyə işinin təşkilini sınıf rəhbərlərinin üzərinə qoymaq tələb edildi. Əsasnamədə göstərilirdi ki, sınıf rəhbəri hər bir şagirdə mədəni davranış qaydalarını öyrətməklə bərabər, onları başqa sovet xalqlarına qarşı qardaşlıq və dostluq ruhunda tərbiyələndirməli idi.

Bütün bu tədbirlərə baxmayaraq, ilk dövrlərdə tərbiyə işlərinin bir çox mühüm cəhətlərini müəllimlərin bir qismi bilmirdi. Müəllimlərin əksəriyyəti öz işini dərs deməklə bitmiş hesab edirdi. Tərbiyə işini sınıf rəhbəri və yeni yaradılan müxtəlif şagird təşkilatlarının işi hesab edirdilər. Halbuki, təlimi tərbiyədən ayırmak olmaz. Beynəlmiləl məktəblərdə (Ararat rayonunda 10, Basarkeçerdə 4, Dərələyəzdə 3, Zəngibarsarda 3, Mehridə 3, Qarakilsədə 3, Qafanda 1 və s.) azərbaycanlı və erməni uşaqları bir məktəbdə ayrı-ayrı bölmələrdə oxuyurdular.

Məktəblərdə tərbiyə siyasi xarakter daşımağa başladı. Milli ədəvət salmaq istəyənlər məsuliyyətə cəlb edilirdi, çünkü SSRİ çoxmillətli dövlət olduğundan bu sahəyə bolşeviklər daha çox diqqət yetirməli idilər, əks təqdirdə ittifaq dağıla bilərdi (necə ki dağıldı).

Zəngəzurda Vagüdü, Şəki, Dəstəkerd, Urud, Ərəfsə, Şəhərcik, Oxdar, Şurnuxu və başqa kəndlərdəki məktəblər erməni məktəbləri ilə ya qonşu, ya da beynəlmiləl məktəblər idi. Bu məktəblərdə və eləcə də digər Qərbi Azərbaycan məktəblərində milli zəmin üzrə baş verən hədisələr ermənilərin hakim dairələri tərəfindən pərdələnirdi.

Müəllim və şagirdlər istək və arzularından asılı olmayaraq dövlətin «milli barışqı» tələbini yerinə yetirirdilər. Ermənilər qorxudan azərbaycanlılara «hörmət» etməyə məcbur idilər. Milli ədavət salan məsuliyyətə cəlb edilirdi.

Tərbiyə sahəsində mühüm tələblərdən biri də sovet dövründə dinə olan münasibət idi. Dövlət dini azad elan etsə də, dinə qarşı mübarizəni də azad elan etdi. İlk günlərdən bu işdə əsas rolu müəllimlər oynayırlılar. Dinə qarşı mübarizə aparmaq üçün elmin gücündən istifadə edilməli idi. Lakin ilk sovet müəllimlərinin bilik səviyyəsi aşağı idi. Müəllimlərin bir qismi mollaxana və mədrəsə bitirən, mütərəqqi fikirli gənclər idi. Onlar dinə qarşı mübarizədən çəkinirdilər.

Dinə qarşı mübarizə apararkən dövlət elə metod və üsullardan istifadə etməyi lazımlı bilirdi ki, xalqın milli hissəyyatına toxunulmasın. Lakin, o zaman bacarıqlı və savadlı müəllimlər az olduğundan, bu tələbi hər yerdə lazımı səviyyədə yerinə yetirmək mümkün olmurdı. Hətta bir çox müəllimlər təlimlə tərbiyəni əlaqələndirə bilmir və təlimin tərbiyədici əhəmiyyətini başa düşmürdülər.

Müəllim kadrlarının keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görən partiya və hökumət tezliklə kənddəki kadrlarının bir qismini yeni sovet məktəbini bitirmiş, müəyyən qədər siyasi savadı olan müəllimlərlə əvəz etdi. Təlim forması da təkmilləşdirildi. 20-ci illərin sonunda artıq müəllimlər məktəbdə təlimlə bərabər tərbiyə işləri ilə də məşğul olurdular. Məktəblərdə pioner və komsomol təşkilatlarının rolü artdı. Rayon komsomol komitələrinin göstərişi və RXMŞ-ın razılığı ilə rayonda olan erməni və Azərbaycan məktəbləri bir-biri ilə dostluq əlaqələri yaradaraq, bir-birinə qonaq gedir və konsertlər, tamaşalar göstə-

ridilər. Bir qədər sonra bu cür münasibətləri və tədbirləri rayonlar arasında da həyata keçirməyə başladılar.

İctimai işlərin təşkilində məktəb və kənd komsomol təşkilatlarının rolu böyük idi. Lakin kəndlərdə əsasən I dərəcəli məktəbler fəaliyyət göstərirdi ki, orada da ancaq pioner təşkilatı var idi. Komsomol təşkilatı II dərəcəli məktəblərdə olurdu ki, belə tədris ocaqları kəndlərdə az idi.

Ermənistan Kommunist Partiyası və Gənclər İttifaqının rəhbərliyi ilə yaradılan bu təşkilatlar yerlərdə kütləvi-siyasi təşkilat olmaqla bərabər, məktəblərdə şagirdləri öz nüfuzları altına alaraq onların kommunistcəsinə tərbiyə olunmalarına istiqamət verirdi. Məhz onların səyi nəticəsində xalqlar arasındaki milli ədavət pərdələnir və müvəqqəti olaraq şüurlardan silinirdi. Komsomol təşkilatları kənddə böyük nüfusa malik idi. Sonradan komsomolun təşkil etdiyi «üçlüklər»in (troykalar) 30-cu illər repressiyasında «böyük xidməti» olmuşdur.

Komsomolun III qurultayının qərarında göstərilirdi ki, hazırkı tərbiyə, təhsil və təlim işinin məqsədi gənclərə kommunist əxlaqını təlqin etməkdən ibarət olmalıdır.

İllər keçdikcə, rayonlarda yeddiilik və orta məktəblər təşkil edildi. Bu yeni məktəblərdə komsomol özəkləri yaradıldı. Həmin özəklərin vəzifəsi şagirdləri kommunist təsiri altına almaq idi.

Məktəblərdə yaradılan komsomol özəklərinin fəaliyyəti və nüfuzu artdıqca bəzi nöqsanlara yol verirdilər. Belə nöqsanlar məktəbdə müəllimin normal işinə mane olurdu. Tədqiqat zamanı o dövrki məktəblərdə işləyən müəllim və xalq maarifi işçiləri ilə apardığımız səhbətdən aydın olur ki, yeni yaradılan komsomol təşkilatlarının təşkil etdiyi tədbirlər əsasən dərs zamanı həyata keçirilirdi ki, bu da müəllimlərin narazılığına səbəb olurdu. Komsomolçu, yaxud kommunist olmayan müəllimlər inamsızlıq göstərilirdi. Bu səbəbdən də görülən tədbirlərdə bəzi müəllimlər iştirak etmirdilər. Dövlət və partiya belə nöqsanları vaxtında gördü və ləğvi üçün lazımi tədbirlər həyata keçirdi. Komsomolun VII qurultayında (1926-ci il) SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ. Kalinin komsomolun yol verdiyi nöqsanları tənqid edərək göstərmişdir ki, əgər məktəblərimizdə məktəbliyə məxsus olan vəzifələri yerinə yetirmək riyaziyyat və yaxud digər dərsləri öyrənməyə manc olursa, onda biz yanlış hərəkət edirik. Bundan sonra məktəblərdə

komsomol təşkilatları ilə müəllimlər qarşılıqlı fəaliyyət göstərməyə başladılar.

Azərbaycan məktəblərində komsomol və pioner təşkilatlarından başqa 1926-cı ildən şagird özünüidarə təşkilatları da yaradılmağa başladı. Məktəblərdə şagirdlərin ümumi iclaslarında açıq səsvermə yolu ilə şagird özünüidarə təşkilatının icraiyyə bürosu seçilirdi. Sınıflarda isə həmin sinfin şagirdlərinin ümumi iclasında açıq səsvermə yolu ilə sinif komitəsi seçilirdi. Özünüidarə təşkilatı şagirdləri ictimai işlərə cəlb edir və təlim keyfiyyətinin yüksəldilməsi uğrunda mübarizə aparır. Azərbaycan kəndlərində orta məktəblər olmadığından və yeddiillik məktəblərin sayı da az olduğundan, şagird təşkilatı ilk dövrlərdə zəif idi və görüyü işlərlə diqqəti cəlb etmirdi.

Şagird özünüidarə təşkilatının məktəblərdəki digər siyasi təşkilatlardan fərqi ondan ibarət idi ki, bu təşkilata yaşıdan asılı olmayaraq məktəbin bütün şagirdləri daxil olurdular. Təşkilatda nöqsanlıra da yol verilirdi. Belə ki, təşkilatın iş planında şagirdlərin yaş fərqləri, onların maraqları nəzərə alınmırıldı. Bu, partianın diqqətindən kənarda qalmadı, 25 iyun 1928-ci il tarixli ÜİK (b) P MK qərarında öz əksini tapdı. Orada deyilirdi: təşkilatın işini yenidən elə qurmaq lazımdır ki, görülən tədbirlərdə yaş xüsusiyyəti və maraq nəzərə alınmaqla onlarda beynəlxalq həmrəylik duyğuları inkişaf etdirilsin, milli ədavət təzahürləri olmasın və qəti ləğv edilsin.

Bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, şagird, pioner, komsomol təşkilatlarının və müəllim kollektivlərinin köməyi ilə yeni məktəblərdə kütləvi işlərin təşkili get-gedə genişlənir, təlim və tərbiyə sahəsində müvəffəqiyətlər əldə edilir və gənc müəllimlər bu sahədə təcrübə qazanırlar.

Məktəb uşaq təşkilatlarının təşəbbüsü və rəhbərliyi ilə kənd məktəblərində sinifdən xaric və məktəbdən kənar tədbirlər həyata keçirilirdi. Bu tədbirlərdə istək və arzularından asılı olmayaraq beynəlmilə məktəblərin erməni və azərbaycanlı uşaqları birlikdə iştirak etməli idilər. Münaqışa baş verməsin deyə məktəblərdəki bütün siyasi təşkilatlar tədbirin həyata keçirilməsinə rəhbərlik və nəzarət edirdilər. Məhz ictimai nəzarətin nəticəsi idi ki, milli zəmində baş verəcək hadisələrin qarşısı alınırdı.

Müəllim kadrları problemi

Ermənistanda sovet hakimiyyəti qurulduğandan və daşnaklar tərəfindən öz ata-baba yurdlarından qovulmuş qaçqınlar öz yurdlarına qayıtdıqdan sonra respublika rəhbər təşkilatlarının qarşısında duran mühüm, təxirəsalınmaz vəzifə və tədbirlərdən biri yeni təşkil olunmuş sovet məktəblərini ana dilində dərs deyə bilən, az-çox pedaqoji savadı olan müəllim kadrları ilə təmin etməkdən ibarət idi. Bu o dövr üçün çox çətin məsələ idi. Çətinlik onunla əlaqədar idi ki, yeni məktəbə lazım olan müəllim, müvafiq pedaqoji savada və təcrübəyə malik olmaqla bərabər, yeni yaradılan sovet dövlətinin mənafeyini qəlbən müdafiə edə bilən olmalı idi. Belə adamlara çar hakimiyyəti dövründə savadsızlığın və nadanlığın hökm sürdüyü Qərbi Azərbaycanda az təsadüf etmək olardı. Məqsəd az olsa savadlı adamları tapıb onlardan istifadə etmək idi.

İrəvanda yeni təşkil edilmiş məktəblərdə müəllim işləmək üçün İrəvan Müəllimlər Seminariyasının və İrəvan gimnaziyasının məzunlarından istifadə etmək olardı. Belə məktəblərdə məhz İsmayılov bəy Şəfibəyov və Rəhim Xəlilov kimi mütərəqqi fikirli müəllimlər dərs demişdilər.

Respublikanın qəzalarında təhsil, əsasən, rus dilində aparılan, dünyəvi elm öyrədən məktəblər var idi. Dövlətin qərarı ilə həmin məktəblərin məzunlarının ancaq yoxsul təbəqədən olanlarından və Sovet dövlətinə xidmət etməyə hazır olanlardan istifadə edilməli idi.

Yeni məktəblərdə, inqilaba qədərki məktəblərdə işləmiş müəllimlərdən də istifadə etmək partiya və digər yerli təşkilatların qarşısında duran mühüm vəzifə idi.

Şübhəsiz ki, köhnə məktəbdə oxumuş və işləmiş, pedaqoji təcrübəsi və biliyi olanlardan istifadə edilmədən yeni məktəbləri təşkil etmək və onu yeni müəllim kadrları ilə təmin etmək olmazdı.

Zəngəzur qəzasındaki ilk müəllimlərdən Qarakilsə bölgəsinin Sofulu kəndində yeni təşkil edilmiş məktəbdə Məhərrəm Quliyev, Dəstəkerd kəndində Əliş Məmmədov, Murxuz kəndində Mehrac Məmmədov, Urud kəndində Məmmədəli Gəncəliyev Gorudsakı ikisinifli besilik rus məktəbinin məzunları idilər. Qızıl Şəfəq kəndində ilk müəllim Həşim Hacıyev Naxçıvandakı şəhər məktəbini bitirmişdi. Ancaq Qafan bölgəsinin kəndlərində işləyən ilk müəllimlər əsasən mollaxana təhsili

olanlar idi. Onlardan Şəhərcikdə yeni açılan məktəbdə dərs deyən Cəlal Zcynalov da mollaxanada təhsil almışdı. (Sonradan təhsilini davam etdirmiş və «Əməkdar müəllim» adına layiq görülmüşdü. 1950-ci ildə vəfat etmişdir.) Bir qismi isə Arsvanik rus məktəbinin məzunları idilər.

Gorus qəzasının Şurnuxu kəndindəki yeni məktəbin ilk müəllimləri - Əliyev Murtuza Rüstəm oğlu, Quliyev İmran Rza oğlu mollaxanada oxumuş və İrəvanda təşkil edilmiş birillik kursu bitirmişdilər.

Məktəbləri müəllimlə təmin etməkdə iki variantdan istifadə edilirdi. Birincisi, mollaxanada oxumuş və Sovet hökumətinə hüsn-rəğbət bəsləyənlərdən, ikincisi, İrəvan seminariyasını, gimnaziyasını və russatər məktəbinin, Böyük Vedi, Naxçıvan, Gorus, Qarakilsə, Arsvanik, Uluxanlı, İmanşali, Basarkeçərdəki Zod, Qəmərli, Gümrü, Dərələyəz və digər (onların sayı 1914-cü ildə 15 idi) rus məktəblərinin məzunlarından ibarət idi. Aydın məsələ idi ki, görülən tədbirlər yeni məktəbləri müəllim kadrları ilə müvəqqəti təmin etmək üçün idi.

Göründüyü kimi, müəllimə olan ehtiyac üzündən bilik və savad dərəcosı çox aşağı olan şəxslər də müəllimlik edirdilər. Bu səbəbdən də onların bir qismi öz işinin öhdəsindən gələ bilmirdi. Azərbaycanlıların ciddi narazılığından qorxuya düşən Ermənistən rəhbərliyi 1922-ci ildən başlayaraq İrəvanda azərbaycanlı müəllimlər üçün hər il kurslar təşkil edilməsinə razılıq verdi. Təhsilləri yarımcıq olan müəllimlər həmin kursa cəlb edildi. Tam təhsilli müəllimlər az olduğu üçün onların eksəriyyəti yayda kurslara cəlb edildi. Kurslар əsasən Zəngəzur, Leninakan, İrəvan, Goyçə, Zəngibasar, Vedi və başqa zonalar üzrə təşkil edilirdi.

Azərbaycan məktəblərində kadr çatışmazlığı və buna Ermənistən hakim dairələrinin soyuqqanlı münasibəti milli zəmində yeni münaqişələrin yaranmasına səbəb olurdu. Bundan ciddi qorxuya düşən Ermənistən kommunistləri 1925-ci ildə İrəvanda Azərbaycan dilində pedaqoji texnikumun açılmasına icazə verdilər. 1948-ci ilə qədər fəaliyyət göstərən bu texnikum yüzlərlə müəllim hazırlamışdır. Rayonlardan gələn gənclərin təhsil alması üçün texnikumun nəzdində internat fəaliyyət göstərirdi. Internat əvvəl 50, sonra 300-400 nəfərlik idi.

Şəhər müəllimlərindən fərqli olaraq kənd müəllimlərinin qarşısında duran vəzifələr daha çətin idi. Belə ki, onlar şagirdlərə lazımı bilik verməklə bərabər, kənddəki ictimai işlərlə məşğul olmalı, kəndin tə-

sərrüfat işlərinə qarışmalı, yaşlılar arasında savadsızlığın ləğvinə çalışmalı və yerlərdə yeni quruluşun mənəvi dayağı olmalı idilər. Bu, qəzalarda müəllimlərin nüfuzunun artmasına səbəb olurdu.

Bütün İttifaqdə olduğu kimi, 1930-cu ildə Qərbi Azərbaycanda da ümumiçbari ibtidai təhsilin tətbiqinə başlanıldı. Bu, müəllimə olan tələbatı daha da artırdı. Zəngəzur və Dərələyəzədə müəllimə olan ehtiyacın ödənilməsində Şaşa Pedaqoji Texnikumunun mühüm rol olsmuşdur.

Məktəb şəbəkəsinin genişləndiyi, kommunistlərin təzyiqi altında erməni və azərbaycanlılar arasında milli münasibətlərin nisbətən səngidiyi daha doğrusu, «müvəqqəti dondurulduğu» bir vaxtda Gorusda o vaxt üçün qəzada əsas vəzifə hesab edilən qəza torpaq şobə müdürü Ocaqqulu Musayev erməni daşnakları tərəfindən qətlə yetirildi. Aydın oldu ki, bu qətlə törədən sovet ordusundan yenicə tərxis olunmuş, Köhnə Gorus kəndindən olan bir gənc ermənidir. Qətlin təşkilatçısı isə Zəngəzur qəza icraiyyə komitəsinin sədri Miloyan və onun əlaltıları olublar. Ocaqqulu Musayevin ölümü bütün qəza zəhmətkeşlərinin dərin qəzəbinə səbəb oldu. Milli münasibətlər yenidən pisləşməyə başladı. Bunu görən Ermənistən KP MK-si Moskvanın təzyiqi ilə cinayətin üstünü açmağa məcbur oldu. Cinayətkarlar aşkar edilərək xalq düşməni elan edildilər. Miloyan və bir neçə digər təşkilatçılar həbs edildilər. Lakin onların həbsinə qədər qəza partiya komitəsinin katibi cinayəti örtbasdır etmək üçün içirdilərək qətlə törətməyə məcbur edilən həmin əsgəri həbs etdi və Laçından (Ocaqqulu Laçından idi) Ocaqqulu Musayevin qardaşını Gorusa dəvət etdi. Ona dedilər ki, sənin qardaşını öldürən budur, sən də onu öldür! Ocaqqulunun qardaşı bu təklifdən imtina etsə də, həmin erməni öldürüldü. Lakin sonradan aydın oldu ki, o günahkar deyil. Onun ölümünü qəza partiya və icraiyyə komitələrinin rəhbərləri təşkil ediblər. 1935-ci ildə onlar ifşa edildi. Köhnə Gorusdan olan yaşlı ermənilər deyildilər ki, Ocaqqulunun qardaşı hər il günahsız öldürülən əsgərin ailəsinə sovgatla gəlmiş. Xalqa aydın oldu ki, milli münasibətlər ancaq bolşeviklərin təzyiqi altında pərdələnir və qarşısı alınır. Bu hadisə ermənilərin «dostluq» və «qardaşlıq» şüarlarına inamı itirdi.

Məktəblər müəllim, plan və programla nisbətən təmin olunsa da, bu bütün Azərbaycan kəndlərini əhatə etmirdi. İcbari təhsil bir çox Azərbaycan kəndlərində yerinə yetirilmirdi. XX əsrin 30-cu illərində onlarca Azərbaycan kəndində ibtidai məktəb belə yox idi.

ERMƏNİSTANDAKI AZƏRBAYCAN MƏKTƏBLƏRİ 1931—1945-ci İLLƏRDƏ

Məktəb şəbəkəsinin genişləndirilməsi və təhsil sisteminin möhkəmləndirilməsi

Yeni ictimai-iqtisadi quruluşla əlaqədar olaraq partiya və hökumətin həyata keçirdiyi siyasi, iqtisadi və mədəni tədbirlər nəticəsində ölkənin siması tamamilə dəyişdi. İlk vaxtlardan görülən tədbirlər nəticəsində ölkədə baş verən dəyişiklik dövlətin bir neçə mühüm tədbiri ni həyata keçirməyə şərait yaratdı. Nəzərdə tutulan əsas tədbir ölkədə kənd təsərrüfatının kollektivləşdirilməsi və mədəni inqilabın həyata keçirilməsi idi ki, kollektivləşmə 1930—1934-cü, mədəni inqilab isə 1935—1937-ci illərdə başa çatdırıldı.

Partiyanın göstərişi ilə kollektivləşmə birinci beşillikdə (1928—1933), mədəni inqilab isə ikinci beşillikdə (1933—1937) həyata keçirildi. Hər iki beşillik dövründə məktəblərin yenidən qurulması da başa çatdı.

Beşillikler dövründə həyata keçirilən tədbirlər nəticəsində qolçomaqlar bir sinif kimi ləğv edildi və gənc nəslin şəxsi varlanmaq təşəbbüsleri şüurlarından demək olar ki, çıxarıldı. Bu sahədə məktəblər və müəllimlər mühüm rol oynayırdılar.

Kənd təsərrüfatının kollektivləşməsi sayəsində təsərrüfatlar kənd təsərrüfatı maşınlarına malik oldular. Sənaye sahələri genişlənmişdi. Həmin texnikanı idarə edə bilən adamlara ehtiyac artığından «Kadrlar hər şeyi həll edir!» şüarı irəli sürüldü.

İndi məktəblər savadsızlığı ləğv etmək və ümumi icbari ibtidai təhsili həyata keçirməklə bərabər, kənd təsərrüfatına və sənayeyə lazımlı olan kadrları da hazırlamalı idi.

Bu mühüm vəzifəni yerinə yetirmək üçün ümumtəhsil məktəblərinin şəbəkəsi genişləndirildi. 1930—1931-ci tədris ilində Ermənistən SSR-də 971 məktəb vardı və orada 132300 şagird oxuyurdu. Bunlardan 162-si Azərbaycan məktəbi idi ki, 9536 şagird təhsillə əhatə olunmuşdu. Gələcəkdə texnikumlara daxil olmaq üçün rayonlarda yeddiillik məktəblərin sayını artırmağa başladılar. Məsələn, Zəngəzurda 1931-ci ilə kimi 4 yeddiillik məktəb var idi (Vağdü, Dəstəkerd, Şəhərcik və

Aldərə), sonralar bu cür məktəblərin sayı artı. Qarakilsə rayonunun Ərəfsə kəndində 1932-ci ildə, Qafan rayonunun Oxdar kəndində 1933-cü ildə, Giği və Baharlıda 1934-cü ildə, Mehri rayonunun Nüvədi kəndində 1935-ci ildə, Gorus rayonunun Şurnuxu kəndində 1933-cü ildə ibtidai məktəblər yeddiillik məktəblərə çevrildi. Həmin müddətdə Zəngəzurda ibtidai məktəblərin sayı 34, yeddiillik məktəblərin sayı isə 11 idi. Məktəb şəbəkəsinin genişlənməsi ixtisaslı müəllimlərin çatışmazlığını meydana çıxardı. 1936-ci ildə Azərbaycan məktəblərində 541 müəllim çalışırı, bunlardan cəmi 5 nəfərinin ali təhsili var idi. Onlar da İrvanda idi. Zəngəzurdakı 110 müəllimin bir nəfəri də ali təhsilli deyildi.

Erməni kəndləri ilə müqayisədə xeyli gecikmələr olsa da, xalqın tələbi ilə 1936—1937-ci tədris ilində Zəngəzur qəzasının Şəhərcik, Giği, Vağdü və Aldərə kəndlərindəki yeddiillik məktəblər orta məktəblərə çevrildi. 1932-ci ildə Azərbaycan ibtidai məktəblərində təhsil müddəti 5 ildən 4 ilə endirildi.

Azərbaycan orta və yeddiillik məktəblərini ixtisaslı müəllim kadrları ilə təmin etmək üçün 1935-ci ildə Leninakanda Azərbaycan dilində qiyabi ikiillik Müəllimlər İnstitutu açıldı. Bu institut bir qədər sonra Dilicana köçürüldü. Burada hər iki respublikanın XMK-larının qarşılıqlı əlaqəsi nəticəsində Bakıdan gələn müəllimlər heyəti dərs deyirdilər. Onlardan Ə.Y.Seyidov (pedaqogika və pedaqogika tarixi), M.Qasimov (marksizm və fəlsəfə), M.Abbasov (psixologiya), M.Şirəliyev (Azərbaycan dili) və başqalarının səy və zəhməti diqqətəlayiq olmuşdur.

Məktəb sistemində yol verilən qüsurları aradan qaldırmaq və təhsili yenidən qurmaq məqsədi ilə ÜİK(b)P MK-nin 25 avqust 1932-ci il tarixli «İbtidai və orta məktəblərin dərs proqramları və rejimi haqqında» qərarı elan edildi. Həmin qərara əsasən 1932-1933-cü illərdən SSRİ üzrə yeddiillik politexnik məktəblər əsasında orta məktəblər təşkil edilməyə başlandı. Tədris proqramları yenidən tərtib edildi. MK-nin bundan əvvəlki «İbtidai və orta məktəblər haqqında» (05.09.1931-ci il tarixli) qərarı ilə məktəblər metodik təhriflərdən azad edilmişdi.

SSRİ-də ibtidai və orta məktəblərin quruluşu haqqında ÜİK(b)P MK-nin və SSRİ XKS-nin 16 may 1934-cü il tarixli qərarında göstərilirdi ki, məktəblərdə düzgün təşkilat quruluşu və qaydalarını təmin

ctmək məqsədi ilə bütün SSRİ üçün vahid olan ümumtəhsil məktəbləri aşağıdakı kimi təşkil edilsin:

— İbtidai məktəbdə 4 sinif (I—IV siniflər), natamam orta məktəbdə 7 sinif (I—VII siniflər), orta məktəbdə 10 sinif (I—X siniflər).

Bu yeni sistemə görə şagirdlər ibtidai sinifi bitirdikdə imtahan vermədən yeddillik məktəbin V sinfinə, oranı bitirdikdə orta məktəbin VIII sinfinə, orta məktəbi bitirdikdən sonra isə istədiyi ali məktəbə daxil ola bilərdi. Bununla da təhsildə varislik və fasılısızlıq prinsipinin həyata keçirilməsi başlandı. Həm də qorara əsasən müəllim çatışmazlığı ilə əlaqədar olaraq pedaqoji təhsili olan şəxslərin başqa işə qəbulu qadağan edildi.

ÜİK (b) P MK-nin və SSRİ XKS-nin 3 sentyabr 1935-ci il tarixli «İbtidai, natamam orta və orta məktəblərdə tədris ilinin təşkili və daxili qayda haqqında» qərarında vahid məktəb rejimi müəyyən edilməklə məktəblər üçün nizamnamə müəyyən edildi.

MK-nin 4 iyun 1936-cı il tarixli «Xalq Maarif Komissarlıqları sistəmində pedaqoji təhriflər haqqında» qərarı ilə məktəblərdə pedalogiya ləğv edildi və pedaqoqların hüququ bərpa edildi.

Azərbaycan məktəblərində ümumi icbari ibtidai təhsilin həyata keçirilməsi

Sovet hökuməti sadə xalq kütləsini öz tərəfinə çəkmək üçün mövcud olduğu ilk gündən etdi ki, zəhmətkeş balalarının oxumasına hər cür şərait yaradılacaq və onların oxuyub, bilik alması üçün bütün növ təhsil haqqı ləğv edilir. Şərait yarandıqca ümumi icbari ibtidai təhsili həyata keçirmək partiyanın programına daxil idi. Lakin ilk dövrlərdə dövlətin bir ictimai quruluşu digər ictimai quruluşla əvəz etməklə əlaqədar olaraq həyata keçirdiyi iqtisadi tədbirlər ümumi icbari ibtidai təhsilin həyata keçirilməsini ləngitdi. Ancaq 30-cu illərdə görülən tədbirlər nəticəsində ümumi icbari ibtidai təhsili həyata keçirmək üçün şərait yarandı. Belə ki, əgər 1920—1921-ci tədris ilində Ermənistanda 37,3 min nəfər şagird var idisə, 1929—1930-cu illərdə onların sayı 192,3 min nəfər şagird var idisə, 1931—1932-ci tədris ilində isə icbari təhsil 11 yaşlı uşaqlara da aid edilsin. Bununla birləşdə, qərarda göstərilirdi ki, məktəb yaşı keçmiş 11-16 yaşlı uşaqlar üçün 1-2 illik kurslar təşkil olunsun və onlar icbari təhsilə cəlb edilsinlər. Yaşlılar

RSFSR XMK-nin 20 avqust 1923-cü il tarixli qərarı ilə 10 il müddətində icbari ibtidai təhsili tətbiq etmək müəyyənləşdirildi. Ermənistən hökuməti isə 1925—1926-ci illərdən ibtidai icbari təhsilə keçmək üçün layihə hazırladı. Bir qədər sonra Ermənistən KP MK-nin 7 avqust 1930-cu il tarixli, MK və XKS-nin 5 oktyabr 1930-cu il və 6 yanvar 1931-ci il tarixli qərarı ilə bütün Ermənistanda 1930—1931-ci tədris ilindən ümumi icbari ibtidai təhsilə keçilməsi müəyyən edildi.

Qərara görə 1931-ci ildə icbari ibtidai təhsil 8-11 yaşlı uşaqları əhatə etməli idi. Qərarın həyata keçirilməsi üçün rayonlarda icbari təhsil komissiyası təşkil edildi. Həmin komissiya 8-11 yaşlı uşaqların miqdarını müəyyənləşdirərək nə qədər müəllim və məktəb lazımlı olduğunu dəqiqləşdirdi, Maarif Komissarlığında təsdiq olunmaqla bərabər, icbari təhsilə keçmək üçün hazırlıq işləri görüldü.

Respublikada savadsızlığın ləğv edilməsi üçün görülən tədbirlər ancaq uşaqlara aid olaraq qalmadı, kəndlərdəki bütün yaşlıları da özünə cəlb edən «Savadsızlığı ləğv etmə» kursları açıldı. Bunun sayəsində 100 minlərlə adam savadlandırıldı (yazib-oxumağı öyrəndi).

Daima Azərbaycan xalqının savadlandırılmasını arzu edən «Molla Nəsrəddin» jurnalının sovet dövründə çıxan 1922-ci il tarixli 15-ci nömrəsində ümumi icbari təhsil haqqında deyilirdi: «Biz görürük ki, ümumi icbari savad yolunda bu saat Şura hökuməti heç vaxt və heç bir əsrdə görülməyən tədbirlər görür».

Görülən tədbirlərə baxmayaraq, qəzalarda və rayonlarda müəllim çatışmazlığı, məktəb binası və avadanlığın azlığı nəticəsində mədəni inqilab ləng gedirdi. Bu hal bütün Ermənistanda mövcud idi. Ölkədə mədəni inkişaf dövrün tələblərindən və siyasi inkişafından geri qalırdı.

Geriliyi nəzərə alan partiya özünün XVI qurultayında (iyul 1930-cu il) ümumi icbari ibtidai təhsil haqqında xüsusi qərar qəbul etdi. Həmin qərarda göstərilirdi ki, ümumi icbari ibtidai təhsilin həyata keçirilməsi və savadsızlığın ləğv edilməsi yaxın dövrdə əsas vəzifə olmalıdır. Bununla əlaqədar olaraq ÜİK (b) P MK 25 iyul 1930-cu ildə qərar qəbul etdi. Bu qərarda göstərilirdi ki, 1930—1931-ci dörs ilindən etibarən hər yerdə 8-10 yaşlı uşaqların ümumi icbari təhsili həyata keçirilsin, 1931—1932-ci tədris ilində isə icbari təhsil 11 yaşlı uşaqlara da aid edilsin. Bununla birləşdə, qərarda göstərilirdi ki, məktəb yaşı keçmiş 11-16 yaşlı uşaqlar üçün 1-2 illik kurslar təşkil olunsun və onlar icbari təhsilə cəlb edilsinlər. Yaşlılar

arasında savadsızlığı ləğv etmək məqsədilə kolxozçu gənclər üçün məktəblər yaradılsın və bütün gənclər orada əhatə olunsun.

Həmin qərarla icazə verilirdi ki, xüsusi çətinliklə əlaqədar olaraq bəzi uzaq rayonlarda ibtidai icbari təhsilin həyata keçirilməsi müddəti 1-2 il uzadıla bilər.

Ermənistən hökumətinin 1931-ci ildə qəbul etdiyi qərarda göstərildi ki, icbari ibtidai təhsil 1931—1932-ci dərs ilindən həyata keçirilsin.

Görülən tədbirlər nəticəsində uşaqların məktəblərə cəlb edilməsi ilə əlaqədar olaraq ibtidai məktəb şəbəkəsi genişləndi. Məsələn, Zəngəzur qəzasının Poyhan, Kərd, Dovrus, Komaran, Qızılıcıq, Nüvədi, Mehri, Qurdqulaq, Şahverdilər, Ağbulaq yaşayış məntəqələrində ibtidai məktəblərin əsası qoyuldu. Qafanda isə orta məktəb təşkil edildi. Belə vəziyyət bütün respublikaya şamil edilmişdi. Beləliklə, 1924—1925-ci tədris ilinə nisbətən 1934—1935-ci tədris ilində məktəblərin sayı 2 dəfə artmışdı. Zəngəzur qəzasında ümumi icbari ibtidai təhsil 1932—1933-cü tədris ilində başa çatdırıldı.

Ümumi icbari ibtidai təhsilin vaxtında yerinə yetirilməsinə bir səbəb də dövlət bütçəsinin xeyli hissəsinin xalq maarifinin inkişafına sərf edilməsi idi. Belə ki, 1923—1927-ci illərdə dövlət xalq maarifinə 22,2 milyon manat, 1928—1932-ci illərdə 77,4 milyon manat, yaxud bütün bütçənin 58 faizini sərf etmişdir.

Bu məktəblərin tədris-maddi bazasının möhkəmləndirilməsi, onlar üçün yeni binaların tikilməsi və digər məqsədlər üçün dövlət bütçəsindən, demək olar ki, vəsait ayrılmırıldı. Yalnız əmək haqqının ödənilməsi ilə kifayətlənilirdi.

Ümumi icbari ibtidai təhsilin həyata keçirilməsi ilə əlaqədar məktəb şəbəkəsi genişləndisə də, milli fərq burada da özünü bürüze verdi. Əhalisi az olan ucqar Azərbaycan kəndlərinin uşaqları icbari təhsildən kənarda qalmışdır.

Şagirdlərin milli tərkibi

İllər	Şagirdlərin ümumi sayı	o cümlədən						
		Erməni	Azərbaycanlı	Rus	Kurd	Aysori	Yunan	Başqaları
1927—1928	83347	75576	4550	2223	423	204	337	34
1930—1931	133198	116174	11808	3204	1289	273	361	89
1935—1936	214807	183832	20747	5835	2859	559	725	250

Baxmayaraq ki, Ermənistandakı azərbaycanlıların sayı əhalinin ümumi sayının təxminən yarısına bərabər idi, icbari təhsilə cəlb olunan azərbaycanlılar ermənilərlə müqayisədə bu illərdə orta hesabla 11 dəfə az olmuşdur. «Bərabərlik», «dostluq», «qardaşlıq»ın ən yaxşı meyari da elə bu idi.

1934-cü ildən şəhərlərdə və qismən kəndlərdə, yeddiillik politexnik icbari təhsilin tətbiq edilməsi qərara alındı.

Belə ki, əksər rayonlarda yeddiillik məktəb şəbəkəsi xeyli genişlənmişdi. Zəngəzur qəzasında 1933-cü ilədək cəmi 3 yeddiillik məktəb açıldı. Bu isə azərbaycanlı əhalinin tələbatını, demək olar ki, ödəmirdi.

Bütün respublikalarda ümumi icbari təhsilə keçmək barədə ÜİK (b)P-nin XVII qurultayı (1933-cü il) qərar qəbul etdi. Həmin qərarda göstərilirdi ki, ümumi icbari yeddiillik təhsilə 1934—1935-ci dərs ilindən başlanılsın.

Respublikada məktəb şəbəkəsi genişləndi və şagirdlərin sayı artdı. 1928—1929-cu tədris ilinə nisbətən 1940—1941-ci tədris ilində şagirdlərin sayı I—IV siniflərdə 2,9 dəfə, V—VII siniflərdə 8,4 dəfə və VIII—X siniflərdə 2,6 dəfədən çox artmışdı.

1936-cı ildə Zaqafqaziya Federasiyası ləğv edildi. Federasiyanın tərkibində olan Azərbaycan, Ermənistən və Gürcüstan müstəqil respublika kimi bilavasitə SSRİ-nin tərkibinə daxil oldular. Həmin vaxt Zəngəzur qəzası ləğv edildi və əvvəzdə hələ 1932—1933-cü illərdən müstəqil fəaliyyət göstərən 4 rayon Gorus, Qafan, Sisiyan və Mehri rayonları təşkil edildi. İrəvan şəhərinin isə tarixi adı dəyişdirilərək Yerevan adlandırıldı.

Azərbaycanın əzəli torpaqları olan Zəngəzur və Göyçəni özünə birləşdirən və hecdən Ermənistən yaradan ermənilər və onların havadarları bu işdən narazı insanların diqqətini yayındırmaq məqsədilə azərbaycanlılar yaşayan rayonlarda məktəb tikintisini genişləndirdilər. Yeddiillik məktəblərin sayı çoxalmaqla bərabər, orta məktəblər də təşkil edilməyə başlandı. İndiyə qədər ancaq ibtidai məktəb binaları tikilir və təmir edilirdisə, indi yeddiillik və orta məktəblərin də inşası genişləndirildi. 1937—1939-cu illərdə dövlət hesabına 109 məktəb binası istifadəyə verilmişdi ki, onlardan 94-ü kəndlərdə tikilmişdi.

Ermənistan SSR XMK-nin 1940-ci il hesabatında deyildi ki, 1939—1940-ci tədris ilində Ermənistan SSR-nin 200 kəndində (75% ermənilər yaşayan) şagirdlər orta məktəblə təmin olunmuşdur. Bir sıra rayonlar isə yeddiillik icbari təhsilə keçiblər.

1936—1937-ci tədris ilində Qafanın Şəhərcik, Sisiyanın Vağudu və Mehrinin Nüvədi kəndlərindəki yeddiillik məktəblərin əsasında orta məktəblər təşkil edildi.

Zəngəzur icraiyyə komitəsinin rəsmi məlumatına görə 1931—1941-ci illərdə buradakı Azərbaycan məktəblərinin şəbəkəsi belə olmuşdur:

Tədris illeri	Məktəblərin miqdarı	o cümlədən		
		İbtidai	Yeddiillik	Orta
1931—1932	31	28	3	—
1934—1935	36	26	9	1
1940—1941	42	23	15	4

Rayon və kənd sovetləri məktəbdən yayınma ilə mübarizə aparmaqla bərabər, qızların məktəblərə cəlb edilməsinə xüsusi diqqət yetirildilər. Köhnəlik qalığı olaraq bəzi ailələr öz qızlarını VI—VII siniflərdən əre verirdilər. Bu səbəbdən də yuxarı siniflərdə qızların sayı azalırdı. İcbari təhsillə əlaqədar olaraq yerli partiya, sovet və komsomol təşkilatları qızların kiçik yaşlarından təhsildən ayrılib əre verilməsinə, Sovet hakimiyyətinin ümumtəhsil tədbirlərini pozmağa çalışan sinif düşmən qalıqlarının işi kimi qiymətləndirərək onlara qarşı ciddi mübarizə aparmağa başladılar. Görülmüş tədbirlərdən sonra qızların məktəbdən yayınmasının qarşısı əsasən alındı.

Əgər 1931—1932-ci tədris ilində ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 40%-i qız idisə, 1939—1940-ci tədris ilində bu rəqəm 44%-ə çatdırıldı. Bunu aşağıdakı cədvəldən daha aydın görmək olar:

İbtidai və yeddiillik məktəblərdə qızların sayı (faizlə)

Tədris ili	Kənd məktəbləri	I-IV siniflər	V-VII siniflər
1927—1928	26,9	27,6	13,8
1938—1939	41,4	44,3	36,8

İcbari təhsillə əlaqədar olaraq respublikada məktəb şəbəkəsi genişləndi. Savadsızlıq qismən ləğv edildi, məktəblər həmin dövrün tələbini ödəməyə başladı. Məktəblərin müəllim kadrlarına olan tələbatı nisbətən ödənildi. Bu səviyyədə mədəni inkişaf, Ermənistandakı azərbaycanlıların məktəb və müəllimlə təmin edilməsi ermənilərin azərbaycanlılara qarşı qayğı və sevgilərinin nəticəsi deyildi. Bu hal bütün SSRİ respublikalarına xas idi ki, bu da sadə xalq kütləsi içərisində öz hökmənləşmələri möhkəmləndirmək istəyən bolşeviklərin həyata keçirdiyi siyasetin bir forması idi.

Məktəblərdə təlim-tərbiyə işləri

Ölkədə sənayenin inkişafı, kəndlərdə kollektivləşmənin başa çatdırılması məktəblərdə təlim-tərbiyə işlərinin keyfiyyətini yaxşılaşdırmağı tələb edirdi. Mərkəzi Komitənin 5 sentyabr 1931-ci il tarixli «İbtidai və orta məktəblər haqqında» qərarında xalq maarifi sahəsində qazanılmış mühəffəqiyyətlə bərabər, məktəblərin hazırlığı tələblərdən geri qaldığı, texnikum və ali məktəblərin tamamilə savadlı və elmlərin əsaslarını yaxşı mənimsəmiş adamlar hazırlamaq vəzifəsini sürətlə həll etmədikləri də göstərilmişdir.

1932—1933-cü tədris ilinin ortalarında Azərbaycan məktəbləri yeni programla işləməyə başladılar. Bu programdan uzun müddət istifadə edildi. Program 1931-ci ilə kimi mövcud olan programlardan müqayisə edilməyəcək dərəcədə yüksək səviyyədə idi. Dərsliklər yenidən tərtib edilməyə başlandı. MK-nin 12 fevral 1933-cü ildə «İbtidai məktəblər üçün dərs kitabları haqqında» qərarında göstərilirdi ki, elə dərs kitabları nəşr edilməlidir ki, bir çox illər işlədilsin.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan məktəbləri Azərbaycan SSR-də nəşr edilən dərsliklərdən istifadə edirdilər. Həmin qərara əsasən Azərbaycan məktəblərinin dərslikləri RSFSR XMK tərəfindən hazırlanmış sabit dərs kitablarına uyğunlaşdırılmışdır.

Azərbaycan XMK 1934—1935-ci dərs ili üçün yeni tədris planı qəbul etdi. Ermənistandakı Azərbaycan məktəbləri də bu tədris planından istifadə etməyə başladı.

**Azərbaycan ümumtəhsil məktəblərinin 1934—1935-ci
dərs ili üçün tədris planı**

Nö	Fənlər	I sin	II sin	III sin	IV sin	V sin	VI sin	VII sin	VIII sin	IX sin	X sin
1.	Ana dili və ədəbiyyat	12	10	9	9	9	6	5	5	3	5
2.	Riyaziyyat	6	6	6	7	7/6	6	6	6/5	6	6
3.	Təbiet	1/2	2/3	2/3	3/4	3	3	2/3	3/4	3/4	-
4.	Geologiya və mineraloziya	-	-	-	-	-	-	-	-	-	2
5.	Coğrafiya	-	-	3/2	4/3	3/2	3/2	3/2	3/2	3/2	-
6.	Tarix	-	-	-	2/3	2/3	3/2	4/5	4/5	-	-
7.	ÜİK (b) P tarixi	-	-	-	-	-	-	-	-	-	2
8.	İctimaiyyat	-	-	1	2/1	1	1	1	-	-	-
9.	Fizika	-	-	-	-	-	4	4/3	4	3	4
10.	Astronomiya	-	-	-	-	-	-	-	-	-	2
11.	Kimya	-	-	-	-	-	2/3	3/2	2/3	2/3	4
12.	İkinci dil	-	-	4	4	5	4/3	3/4	4	5/4	5/4
13.	Əmək, rəsm, model	3	3	1	1/2	-	-	-	-	-	-
14.	Əmək	-	-	-	-	3/4	3/4	4/3	3/4	4/3	4/3
15.	Rəsm	-	-	-	-	1	1	1	-	-	-
16.	Rəsmxət	-	-	-	-	-	1	1	1	1	1
17.	Bədən tərbiyəsi	1	1	1	1	2	1	1	1	1	1
18.	Nəğmə və musiqi	1	1	1	1	1	1	1	-	-	-
19.	Erməni dili					2	2	2	2	2	2
CƏMI:		24,5	23,5	28	34,5	39	38	39	39	32,5	37

Bu programda ikinci dil — rus dili III sinifdən başlayaraq tədris edildi. Əlavə olaraq 1 saat da Azərbaycan dili və ədəbiyyatın hesabına tədris edildi. Erməni dilinə isə verilən saat əlavə idi. Tarixə verilən saat artırıldı. Ermənilər tarixə verilən saat hesabına Azərbaycan məktəblərində Azərbaycan tarixinin öyrənilməsinə icazə vermirdilər.

ÜİK (b) P MK və SSRİ XKS 3 sentyabr 1935-ci ildə «İbtidai, nətamam orta məktəblərdə tədris işinin təşkili və daxili qayda haqqında» qərar qəbul etdirildə. Həmin qərara əsasən SSRİ üçün vahid plan tərtib edilməli və gündəlik dövrlərin miqdarı ilk dörd sinifdə gündə 4 dörs, 5-dən 10-a qədər siniflərdə 5 dörs (həftədə 2 gün 6 saata yol verildi). Müəyyən edildi. Beləliklə, 1939—1940-ci tədris ili üçün yeni tədris planı qəbul edildi.

3 sentyabr 1935-ci il tarixli qərarda daha sonra göstərilirdi ki, müəllim dərs dediyi fəndən ilin axırında bütün şagirdlər üçün yoxlama imtahanı keçirməlidir. Həmin qərарla məktəblərdə şagirdlərin müvəffəqiyyətini qiymətləndirmək üçün beş qiymət dərəcəsi müəyyən etməklə SSRİ-də vahid olan attestat və sinifdən-sinfə keçmə şəhadətnaməsi tərtib edildi.

SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR-də latin qrafikali əlifba kiril əlifbası ilə əvəz olundu. Bu əlifbadan Ermənistandakı Azərbaycan məktəbləri də istifadə etmək məcburiyyətində qaldılar. Dərslik və metodiki ədəbiyyatların çapında ciddi çətinliklər yarandı. Əhalinin geniş təbəqəsi kiril əlifbasını oxumaq çətinliyi ilə qarşılaşdı.

Rus dilinin tədrisinə diqqətin artırılması tələb olunurdu. Bu fənni tədris etmək üçün hazırlıqlı müəllim kadrları az idi. Ona görə də bir çox kəndlərdə rus dili öyrədilmirdi. Rus dili müəllimləri əsasən keçmişdə İrəvan, Uluşanlı, Böyük Vedi, Dərələyəz, Gorus, Qarakilsə, Arsevanik və s. rus məktəblərini bitirənlər idi.

Məktəblərdə təlim-tərbiyə işinin yüksəldilməsində şagird təşkilatlarının rolü böyük idi. Həmin təşkilatlar əsasən orta məktəb şagirdlərini öz ətrafında birləşdirirdi. Ermənistanın rayonlarında Azərbaycan orta məktəbləri əsasən 30-cu illərdə təşkil edildiyindən həmin təşkilatların fəaliyyəti də 30-cu illərin II yarısında qüvvətlənmişdi. Qəza komsomol komitələrinin və məktəb komsomol təşkilatlarının təşəbbüsü ilə müxtəlif ictimai tədbirlər və şagirdlərin beynəlmiləl tərbiyəsi sahəsində müəyyən işlər görürdülər. Lakin məktəblərdə yenə də müəllimlərin məktəb komsomol və pioner təşkilatları ilə birgə fəaliyyətində müəyyən nöqsanlara yol verildi. Nöqsanları aradan qaldırmaq məqsədilə 1940-ci ilin yanvarında ÜLKƏGİ MK-nın X plenumu çağırıldı. Plenumun qərarında göstərilirdi ki, nöqsanların əsas səbəblərindən biri məktəb komsomol təşkilatının müəllimlərə yaxından kömək etməməsi, pioner təşkilatlarının səmərəsiz iş təşkil etməsi və uşaqların yaş xüsusiyyətlərinin nəzərə alınmamasıdır. Plenum tələb edirdi ki, pioner baş dəstə rəhbərləri komsomolçu müəllimlərdən və pedaqoji hazırlığı olan komsomolçulardan təyin edilsin. Bundan sonra bütün ictimai təşkilatlar məktəbə xüsusi diqqət yetirməyə başladılar. Bu da məktəblərdə təlim-tərbiyə sahəsində müəyyən qədər inkişafa səbəb oldu.

Olkadə sənaycləşmə və kollektivləşmənin həyata keçirilməsi ilə əlaqədar olaraq 30-cu illərdə məktəblərin qarşısında duran mühüm və zifələrdən biri də politexnik təlimin genişləndirilməsi idi.

Bu vəzifənin yerinə yetirilməsi üçün MK xalq maarif orqanlarından tələb edirdi ki, politexnik təlimin həyata keçirilməsini sürətləndirmək üçün məktəbləri müəssisələrə, sovxozlara, MTS-lərə, kolxozlara tohkim etsinlər. Bundan sonra məktəblilər təhkim olunduqları müəssisələrə eks-kursiyaya gedir və hər 10 gündə 6-7 saat olmaqla istehsalat praktikasını da orada keçirdilər. Bununla da əməyin istehsalatla əlaqəsi yaradıldı.

Azərbaycan orta məktəblərindən 1936—1937-ci illərdə Şəhərcidə (Qafan rayonu), Böyük Məzrə, Şışqaya (Basarkeçər), Gıçı, Vagüdü (Sisiyan rayonu), Vartanazor, Aldərə (Mehri rayonu) və başqa məktəblərdə təlimin əməklə birləşdirilməsinə xüsusi diqqət yetirildi. Məktəblərdə emalatxanalar təşkil edilmişdi ki, bu da əmək təliminin effektliyini daha da artırırı.

Lakin 1937-ci ildə, nədənsə, tədris planından əmək təlimi çıxarıldı və məktəblərdəki emalatxanalar ləğv edildi. Ancaq 1939-cu ildən etibarən yenidən əmək təlimi tədris planında öz yerini tutdu.

Beləliklə, 1931—1941-ci illərdə ermənilərin istək və arzusunun əksinə olaraq respublikadakı Azərbaycan məktəblərinin şəbəkəsi genişləndi, təlim və tərbiyə sahəsində xeyli müvəffəqiyyət qazanıldı.

Müəllim kadrları

Orta məktəb şəbəkəsinin genişlənməsi müəllim kadrları hazırlığına diqqəti daha da artırımağı tələb edirdi. Respublikada icbari ibtidai təhsilin başa çatdırılması, yeddiilik icbari təhsilə keçilməsi və orta məktəb şəbəkəsinin genişləndirilməsi müəllim problemini ciddi bir məsələ kimi qarşıya qoymuşdu. Bunun üçün dövlət iki əsas məsələni həyata keçirməli idi:

1. Müəllimlərin kəndlərdə nüfuzlarını gücləndirmək üçün onların hüquqlarını aydınlaşdırmaq və iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq.
2. Yeddiilik və orta məktəb şəbəkəsinin genişlənməsi ilə əlaqədar olaraq kəndlərdə və qəzalarda ali təhsilli müəllimlərin olması üçün tədbirlər görmək.

Yuxarıda göstərilən tədbirlərlə əlaqədar olaraq MK xalq maarif orqanlarına tapşırı ki, gənc nəslin təlim-tərbiyəsi kimi məsuliyyətli və fəxri vəzifələri müəllimin müvəffəqiyyətlə yerinə yetirməsi üçün aparlığı işdə ona hər vasitə ilə lazımi şərait yaradılsın.

MK-nın 1932-ci il 25 avqust tarixli qərarında göstərilirdi ki, müəllimin əmək haqqını vaxtında vermək, mənzili, ailəsi, istirahəti qayğısına qalmaq və onun gündəlik ehtiyacına həssas münasibət bəsləmək lazımdır. Müəllim uşaqları texnikumlara və ali məktəblərə fəhlə uşaqları ilə bərabər hüquqda qəbul edilməlidir.

Ermənistən Komsomol Komitəsi 1931-ci ildə 1000 nəfər komsomolçunu kəndlərdə müəllim işləməyə göndərdi. Başqa işdə işləyən müəllimlər pedaqoji sahəyə qaytarıldılar. Bunların sırasında az da olsa azərbaycanlılar var idi.

İrəvan şəhəri istisna olmaqla 1936-ci ildə Ermənistandakı Azərbaycan məktəblərində bir nəfər də olsun ali təhsilli müəllim yox idi. Həmin il Ermənistandakı azərbaycanlı məktəblərində 551 müəllim çalışırdı. Onlardan yalnız 5 nəfərinin ali təhsili var idi. Onlar da İrəvan şəhərindəki məktəblərdə dərs deyirdilər. Ermənistən hökuməti bilərəkden Azərbaycan məktəblərini pedaqoji kadrlarla təmin etmək üçün heç bir tədbir görmürdü.

1935-ci ildə təşkil edilən Leninakan ikiillik Qiysi Pedaqoji Müəllimlər İnstitutunu 1947-ci ildə 31 nəfər bitirdi və işləmək üçün kəndlərə göndərildi. Bu isə mövcud tələbat baxımından çox az idi.

Azərbaycan məktəblərinin ixtisaslı kadrlarla təmin edilməsində yol verilmiş nöqsanlar ciddi narazılıqlara səbəb olurdu. Yenidən milli munaqışə zəminində toqquşmaların yaranacağından qorxuya düşən Ermənistən rohbərliyi 1937-ci ildə Yerevan Pedaqoji İnstitutunda Azərbaycan bölməsinin açılmasına razılıq verdi. Sonralar bu şəbənin Azərbaycan məktəblərini ixtisaslı müəllim kadrları ilə təmin etməkdə böyük rol olmuşdur.

1941-ci ildə Böyük Vətən müharibəsi başladı. İxtisaslı müəllimlərin bir qismi orduya səfərbər edildi. Onsuz da kadr problemi mövcud idi, müharibə bu problemi daha da dərinləşdirdi. Məktəblər və müəllimlər öz işlərini müharibə şəraitinin yeni tələblərinə uyğun qurmağa başladılar.

Böyük Vətən müharibəsi dövründə məktəblorin yeni vəzifələri

Sovet xalqları dinc mədəni quruculuqla məşğul olduqları bir vaxtda, alman faşistləri müharibə elan etmədən vətənimiz saydıgımız SSRİ üzərinə hücum etdilər. Bununla da Böyük Vətən müharibəsi başlandı. Kommunist partiyası alman faşistləri üzərində qələbə çalmaq və vətəni müdafiə etmək məqsədi ilə bütün sovet xalqlarını səfərbərliyə aldı. Müharibənin ilk illərində ərazimizin bir hissəsinin tutulmasına, cəbhədəki vəziyyətlə əlaqədar yaranan çətinliklərə baxmayaraq, məktəblər əvvəlki kimi öz fəaliyyətlərini davam etdirməkdə idi. Lakin müharibə məktəblərə də öz mənfi təsirini göstərməyə başladı. Düşmən hücumunun qarşısını almaq üçün hərbi səfərbərliyə alınanlar içərisində müəllimlər də var idi. Bu hal məktəblorimizin müəllim kadrları ilə təmin edilməsini daha da çətinləşdirdi. Bir tərəfdən də ataları cəbhəyə getmiş yuxarı sinif şagirdlərinin bir qismi ailədə və kolxozda atalarını əvəz etməyə məcbur oldular. Bu da şagirdlərin məktəbdən qismən yayınması və icbari tohsildən kənardə qalması ilə nəticələndi.

Müharibə illərində xalq maarifi işçilərinin qarşısında duran mühüm vəzifə əsasən aşağıdakılardan ibarət idi:

1. Məktəblərin fəaliyyətini davam etdirmək.
2. Məktəbyaşlı uşaqları məktəblərə cəlb etmək.
3. Məktəbləri müharibənin tələblərinə uyğun olaraq yenidən qurmaq.
4. Valideyni orduya səfərbər olmuş məktəbli uşaqların təhsildən yayınmaları üçün nəzarəti artırmaq.
5. Məktəblərdə təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək.
6. Şagirdlərdə Vətənə məhəbbət, düşmənə nifrət hissi aşılamaq.
7. İcbari təhsili həyata keçirmək və s.

Xalq maarifi işçiləri rayon və kəndlərdə müharibənin doğurduğu ehtiyacları aradan qaldırmağa, məktəbdən yayınmanın qarşısını almağa və şagirdlərin məktəblərə cəlb edilmələrinə çalışırdılar. Bunun üçün, ataları cəbhəyə getmiş oğlan və qızlara pulsuz yemək, paltar və tədris ləvaziməti veriliirdi. Ehtiyacı olan uşaqlara ictimaiyyətin iştirakı ilə hər cür yardım göstərilirdi.

Müharibə dövründə mühüm vəzifələrdən biri da sahibsiz və baxımsız uşaqlara sahib durmaq və onların təlim-tərbiyəsini təşkil etmək

idi. Bu işə müharibənin ilk gündən başlanmışdı. Həmin uşaqlar dövlət uşaq evlərinə cəlb olunurdular. Bu işdə kənd sovetləri daha yaxın-dan iştirak edirdilər.

Görülən tədbirlər nəticəsində şagirdlərin məktəbdən yayınmaması və məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi işi nisbətən yerinə yetirilsə də, təlim keyfiyyətinin yüksəldilməsi üçün görülən işlər get-gedə çotinləşirdi. Ona görə ki, ixtisaslı müəllimlərin orduya göndərilməsi ilə əlaqədar olaraq onları ixtisası olmayan və azsavadlılar əvəz etmişdi ki, bu da şübhəsiz, təlim keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Ancaq 1943-cü ilin axırlarından cəbhədə SSRİ-nin xeyrinə dönüş yaranması 1944-cü ildən başlayaraq ordudakı müəllimlərin bir hissəsinin tərxis edilməsinə imkan verdi. Bu işin baş tutması ilə müəllim çatışmazlığının qarşısı bir qədər alındı və təlimin səmərəli təşkilinə şərait yaradıldı.

Müharibə illərində bundan əlavə, məktəbin yuxarı sinif şagirdlərinə hərbi hazırlıq, hava hücumundan müdafiənin elementar hissələri və sanitariya işləri xüsusi programla öyrənilirdi. Bununla da, şagirdlər sadə hərbi texnikadan baş çıxarır, özünə və yoldaşlarına ilk yardım göstərməyi bacarırlılar.

Müharibə şəraitində, digər sahələrdə olduğu kimi, məktəblər də öz işlərini yenidən qurdular. Yeni şəraitdə məktəblərin qarşısında duran konkret vəzifələr əsasən aşağıdakılardan ibarət idi:

1. Mübariz və alovlu vətənpərvərlər yetişdirmək.
2. Şagirdləri ictimai-faydalı işlərə cəlb etmək.
3. Məktəblərdə ideya-siyasi tərbiyə işlərini qüvvətləndirmək.
4. Şüurlu intizam tərbiyəsini gücləndirmək.
5. Şagirdlərin bədən tərbiyəsi və çağırışa qədər hərbi hazırlıq işlərini qaydaya salmaq.
6. Hazırkı dövrün tələblərinə uyğun dərsliklər tərtib etmək işini respublikanın lazımi orqanlarının qarşısında əsas vəzifə kimi qoymaq.
7. Məktəblərdə təlimin müharibə şəraitinə uyğunlaşdırılması üçün birinci növbədə tədris planı və programını nəzərdən keçirmək.

Qərbi Azərbaycan məktəblərinin tədris planı Azərbaycan SSR məktəblərinin tədris planlarına uyğunlaşdırılmışdı. Tədris planlarının tərkibində müharibə şəraiti də nəzərə alınmışdı.

**Təlim Azərbaycan dilində olan ibtidai, yeddiillik və orta məktəblərin
1944—1945-ci dərs ili üçün
TƏDRİS PLANI**

Nö	Fənlər	I	II	III	IV	V	VI	VII	VIII	IX	X
1.	Ana dili və ədəbiyyat	12	9	8	7	9	6	4	2	2	1/2
2.	Ədəbiyyat	-	-	-	-	-	-	-	3/2	3/2	4/3
3.	Erməni dili	-	-	-	-	2	2	1/2	2	2	1
4.	Rus dili	-	4	5	5	6	6	6	3	3	3
5.	Rus ədəbiyyatı	-	-	-	-	-	-	-	2	2	2
6.	Hesab	7	6	6	6	6	-	-	-	-	-
7.	Cəbr, həndəsə, trigonometriya	-	-	-	-	-	5	6/5	5	6/5	7/6
8.	Təbiət	-	-	-	3/2	2	3/2	2	2	2/1	-
9.	Tarix	-	-	-	2	2	2/3	2	-	3/4	3/4
10.	Coğrafiya	-	-	-	2	3	2	2	2	2	-
11.	SSRİ Konstitusiyası	-	-	-	-	-	-	2	2	2	-
12.	Fizika	-	-	-	-	-	2	2	3	2/3	4
13.	Astronomiya	-	-	-	-	-	-	-	-	-	1
14.	Kimya	-	-	-	-	-	-	2	2	2/3	3
15.	Xarici dil	-	-	-	-	-	1	1	2	2	2
16.	Fiziki tərbiyə	1	1	2	2	2	2	2	-	-	-
17.	Çağırışa qədər hərbi hazırlıq	-	-	-	-	-	-	-	2	2	2
18.	Rəsmxət	-	-	-	-	-	-	1	1	1	1
19.	Rəsm	1	1	1	0/1	-	-	-	-	-	-
20.	Şərqi	1	1	1	1	-	-	-	-	-	-
21.	Hüsnxət	2	2	2	-	-	-	-	-	-	-
CƏMI:		24	24	25	28	32	31	33	36	36	34

Qarışiq məktəblərin (oğlan və qız) VIII—X siniflərində çağırışa qədər hərbi hazırlıqdan bir saatı fiziki tərbiyəyə verilmiş, qızlar isə hərbi hazırlıqdan azad edilmişildilər. İrəvan şəhərindəki qızlar məktəbində isə həmin iki saatdan bir saatı fiziki tərbiyəyə, bir saatı isə biçitməyə və əl işinə verilmişdi.

Müharibənin törətdiyi zərurət nəticəsində bu tədris planında çağrı-rişa qədər hərbi hazırlıq saatlarının verilməsi onu əvvəlki tədris planlarından fərqləndirən əsas cəhət idi.

Məktəblilərdə hərbi hazırlığı gücləndirmək üçün 1943-cü ildə şəhərlərdə və qəsəbələrdə oğlanların qızlardan ayrı məktəblərdə oxuma-ları üçün qərar qəbul edildi (oğlan və qız məktəbləri 1954-cü ildən sonra birləşdirilmişdi). Bununla da məktəblərdə bədən tərbiyəsinin keyfiyyəti qismən yaxşılaşdırıldı. Görülən tədbirlərdə məqsəd o idi ki, şagirdlər fiziki cəhətdən möhkəm, iradəli, davamlı, intizamlı olmaqla bərabər, hazırkı dövrün hərbi texnikasından baş çıxara bilsin və özünü müdafiə bacarığına malik olmaqla, vətəni müdafiə etmək üçün nə etməli olduğunu əvvəlcədən şüurlu şəkildə başa düşsün və düşmənə qarşı nif-rət hissində tərbiyə olunsun.

Bu məsələnin həyata keçirilməsi üçün məktəbler öz işlərini elə qurmamalı idilər ki, bu vaxta qədər mövcud olan tədris proqramlarına xələl gəlməsin. Məktəblər bu barədə çətinlik qarşısında qalmadılar. Maarif orqanları tərəfindən yeni dərsliklər və proqramlar hazırlanı-

Rayon partiya komitələri, xalq maarif şöbələri və komsomol komitələrinin məsləhəti ilə cəbhəyə yardım etmək üçün məktəblər şagirdlərin qüvvəsinə müvafiq olaraq kolxoz və sovxozlarda aşağıdakı işləri yerinə yetirmişlər:

1. Kolxoz və sovxozlərin tarla, bostan və başqa məhsul toplantılarında iştirak etmək.
2. Sənaye üçün metal qırıntıları toplamaq.
3. Öz məktəblərini təmir etmək və qış yanacağı ilə təmin edilməsində iştirak etmək.
4. Başçısı cəbhədə olan ailələrə maddi və mənəvi kömək göstərmək və s.

Məktəblilərin cəbhəyə köməyi müxtəlif və çoxsahəli idi. Onlar kənd ərazisində və evlərində olan lazımsız və az lazımlı dəmir və başqa metal qırıntılarını toplayaraq dövlətə təhvil verirdilər. Bu işdə məktəb pioner və komsomol təşkilatları əsas rol oynayırdılar. Bütün məktəblər hər il cəbhəyə və hərbi xəstəxanaya onlarca bağlama göndəridilər. Bu işdə ayrı-ayrı məktəbləri fərqləndirmək mümkün deyildi, cünki müharibə dövründə bu, kütləvi hal almışdı. Şurnuxu, Şəki, Qızılıçıq, Oxdar, Nüvədi, Şışqaya, Zəhmət, Qovşuq, Şəhərcik, Dəmirçi-

lər, Zod, Böyük Məzrə, Ağbulaq, Şorca və onlarca digər məktəblərin şagirdləri daha çox fərqlənirdilər.

Məktəblilərin əsgər ailələrinə köməyi diqqəti daha çox cəlb edirdi. Bu məqsədlə məktəblərdə «yardım dəstəsi» təşkil edilmişdi. Onlar əsgər ailələrinin mal-qarasının saxlanılmasına, onlara yem toplanmasına, qışlamaq üçün pəyə və tövlələrin təmir edilməsinə, qış yanacağı üçün meşədən odun gətirilməsinə və imkanı olmayan əsgər ailələrinin taxılının dəyirməndə üyüdülməsinə kömək edirdilər.

Bəzi ibtidai məktəblər yeddiilliyə çevrildi. Məsələn, Sisiyanın Urud və Qafanın Pəyham ibtidai məktəbi 1941-ci ildə yeddilik məktəb kimi fəaliyyətə başladı.

Müharibənin törətdiyi çətinlik və məhrumiyyətlərə baxmayaraq, məktəblər fəaliyyətini davam etdirirdi. Qabaqcıl müəllimlərin sayı ilbəil artırdı. Belələrinə Qafan rayonu Şəhərcik məktəbinin müəllimlərindən Zeynalov Cəlalı, İmaməliyev Bəhlulu, Rüstəmov Cahangiri və başqalarını nümunə göstərmək olar. Məzunlardan müharibə və müharibədən sonrakı illərdə Qəhrəmanov Qəhrəman tibb elmləri doktoru, Kərimov Bilal, Bəxtiyarov İbrahim, Ələkbərov Şahsuvar, Heydərov Mikayıl, Qurbanov Sultan müxtəlif sahələr üzrə elmlər namizədi alimlik dərəcələri almışlar.

Cəlal Zeynalov, Bəhlul İmaməliyev və Cahangir Rüstəmovun müharibə və müharibədən sonrakı dövrdəki xidmətləri yüksək qiymətləndirilmiş, onlara «Əməkdar müəllim» fəxri adı verilmişdir.

Bu cür müsbət təcrübə nümunələri təkcə Şəhərcik məktəbində deyildi. Qafan şəhər məktəbində Məmmədov Həsənxan, Babayev Piri, Əsədov Əsəd, Əmirova Suvarə, Sisiyanın Qızıl Şəfəq kəndində Quliyev Kamran, Gorusun Şurnuxu kəndində Əliyev Murtuza, Quliyev İmrən, Həsənov Yunus, Həsənov Əvəz və başqalarını göstərmək olar ki, onlar müharibə dövründəki işləri ilə şöhrətlənmişlər.

Görülən tədbirlərə baxmayaraq, məktəblərdə təlim-tərbiyə sahəsində bir sıra qüsurlara da yol verilmişdi. Belə qüsurlardan biri də istehsalatdan məktəblərə keçən «sosializm yarışı» idi.

Sosializm yarışı ilə əlaqədar olaraq məktəblər, siniflər, müəllimlər və şagirdlər arasında bağlanan yarış müqaviləsinə əsasən əla və yaxşı qiymət veriləcək şagirdlərin miqdarı əvvəlcədən müəyyən edilir-

di ki, bu da təlim keyfiyyətinin aşağı, mənimsəmə faizinin isə formal olaraq yüksəlməsinə səbəb olurdu.

Bu barədə «Pravda» qəzeti 13 aprel 1944-cü il tarixli baş məqaləsində yazırırdı: «Mexaniki bir surətdə məktəbin təlim işinə köçürülmüş olan yarış, məktəbdə təlimin kefiyyətinə və intizamına zərər vurmüşdür». SSRİ XKS-nin qərarı ilə 1944-cü ildən «sosializm yarışı» məktəblərdən götürüldü.

Məktəblərdə təlimin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə SSRİ XKS 21 iyul 1944-cü ildə qərar qəbul etdi. Həmin qərarda göstərilirdi ki, ibtidai və yeddiillik məktəbi bitirən şagirdlərin məcburi buraxılış imtahanları vermələri, orta məktəbi bitirən şagirdlərin isə kamal attestati imtahanları vermələri müəyyən edilsin. Buraxılış və kamal attestati imtahanlarının verilməsi 1944—1945-ci tədris ilindən etibarən həyata keçirilirdi. Bundan əlavə, həmin qərarda bütün fənlərdən yüksək müvəffəqiyət qazanan və əxlaqı əla olan şagirdlərə qızıl və gümüş medallar verilməsi də müəyyənləşdirilmişdi ki, bu da müəllim və şagirdin məsuliyyətini artırırırdı.

Müharibə illərində bütün çətinliklərə baxmayaraq, dövlət və partiya xalq maarifinə ayrılan bütçəni ilbəil artırılmışdır. Bunu aşağıdakı cədvəldə görmək olar:

Nö	İllər	Bütçə
1.	1942	116537 min
2.	1943	135766 min
3.	1944	195936 min
4.	1945	211300 min

Hakimiyyətin bütün pillələrində yalnız ermənilərin çalışması göstərilən vəsaitdən Azərbaycan məktəblərinə ayrılmış miqdardı erməni məktəbləri ilə müqayisədə son dərəcədə az olmuşdur. Bu da Azərbaycan məktəblərinin həmin illərdə tədris maddi bazasının çox zəif olmasına gətirib çıxarmışdır. Lakin azərbaycanlıların şəxsi təşəbbüsü və birgə səyləri nəticəsində 1944—1945-ci tədris ilində Azərbaycan məktəblərində təlim keyfiyyəti müharibənin əvvəlki illərinə nisbətən yaxşılaşdı, müəllim kadrları öz işlərini dövrün tələbləri səviyyəsində qurmağa başladılar.

Qərbi Azərbaycan məktəbləri müharibədən sonraki illərdə

Alman faşizminə qarşı aparılan Böyük Vətən müharibəsi 1945-ci ilin 9 mayında SSRİ-nin qələbəsi ilə qurtardı. Bu müharibədə 600 min azərbaycanlı səfərbərliyə alınmış, onlardan 400 mini cəbhədən qayıt-mamışdır. Cəbhədə həlak olanların bir qismi müəllimlər idi.

Beləliklə, çoxdan gözlənilən dinc quruculuq dövrü başladı. Dinc quruculuq dövründə hökumətin məktəblər qarşısında qoyduğu vəzifələr aşağıdakılardan ibarət idi:

1. Təlim-tərbiyə işinin keyfiyyətini daha da yaxşılaşdırmaq.
2. İki il bir sinifdə qalan şagirdlərin sayını azaltmaq.
3. Məktəb şəbəkəsini genişləndirmək.
4. Məktəblərin maddi-texniki bazasını yaxşılaşdırmaq.
5. Müəllim kadrları hazırlığını gücləndirmək, onların keyfiyyətə inkişafını təmin etməklə bərabər, iqtisadi vəziyyətlərini ardıcıl olaraq yaxşılaşdırmaq.
6. Ümumi icbari təhsili həyata keçirmək və s.

Müharibənin qurtarması ilə əlaqədar olaraq, adı çəkilən tədbirlərin həyata keçirilməsi üçün şərait yaranmışdı. Məktəblərdə təlim-tərbiyə işlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün ixtisaslı müəllimləri dərhal ordudan tərxis etdirilər. Bu işə dövlət hələ 1944-cü ildən başlamışdı. Məktəblərin əsasən ixtisaslı müəllim kadrları ilə təmin edilməsi təlim və tərbiyəyə müsbət təsir etməyə başladı. Təlimin keyfiyyətinin yüksəlməsi özünü birinci növbədə iki il bir sinifdə qalan şagirdlərin sayının azalmasında göstərdi. Müharibədən sonraki ilk illərdə Azərbaycan məktəblərində iki il bir sinifdə qalan şagirdlərin sayı 45-50% azaldı.

Müharibədən sonraki dövrdə partiya və dövlət qarşısında duran mühüm vəzifələrdən biri də gənc nəslin ideya saflığı tərbiyəsi idi. Bu barədə 1946—1947-ci illərdə ÜİK(b)P MK məskurə məsələlərinə dair qərarlar qəbul etmişdi. 14 avqust 1946-cı il tarixli «Zvezda» və «Leninqrad» jurnalları haqqındaki qərarda göstərilirdi: «Sovet ədəbiyyatının vəzifəsi gəncləri düzgün tərbiyə etməkdən, onların tələblərinə cavab verməkdən, gümrəh, öz işinə inanan, maneələrdən qorxmayan, hər cür maneələri aradan qaldırmağa hazır olan yeni insan tərbiyə etməkdən, dövlətə yardım göstərməkdən ibarətdir». Bu vəzifə əsasən xalq maarifi üzərinə düşürdü.

Uşaqların ümumi icbari təhsillə əhatə edilmələri üçün müharibədən sonraki ilk illərdə Azərbaycan məktəbləri qismən təmir edildi və şəbəkə genişləndirildi.

SSRİ Ali Sovetinin 1946-cı il mart sessiyasında qərara alındı ki, müharibədən sonraki birinci beşillikdə (1946—1950) yeddiillik icbari təhsil həyata keçirilsin.

Görülən tədbirlər nəticəsində yeddiillik icbari təhsil 1956—1957-ci tədris ilində başa çatdı. Yeddiillik məktəbi bitirənlər ya orta məktəbin VIII sinfinə, ya da orta ixtisas məktəblərinə daxil olurdular. Məktəbdən yayınma minimuma endirilmişdi. 1956—1957-ci tədris ilində təkcə Zəngəzurdakı Gorus, Qafan, Sisiyan və Mehri rayonlarında 9 orta, 24 yeddiillik və 17 ibtidai məktəb fəaliyyət göstərirdi.

Azərbaycan məktəblərinin əldə etdiyi nailiyyətlərdən biri də qızların təhsilə daha çox cəlb olunması idi.

Müharibədən sonra dinc quruculuq dövründə xalq maarifinin qarşısında duran mühüm vəzifə müharibə dövründə mövcud olan tədris plan və proqramlarını nəzərdən keçirmək və onları təkmilləşdirməkdən ibarət idi. 1951—1952-ci dərs ili üçün tərtib edilmiş tədris planında döyişikliklər olundu.

Təlim Azərbaycan dilində olan ibtidai, yeddiillik və orta məktəblərin 1951—1952-ci dərs ili üçün TƏDRİS PLANI

Nº	Fənlər	I	II	III	IV	V	VI	VII	VIII	IX	X
1.	Ana dili və ədəbiyyat	12	9	8	7	9	6	4	2	2	1/2
2.	Ədəbiyyat	-	-	-	-	-	-	-	3/2	3/2	4/3
3.	Erməni dili	-	-	-	-	2	2	1/2	2	2	1
4.	Rus dili	-	4	5	5	6	6	6	3	3	3
5.	Rus ədəbiyyatı	-	-	-	-	-	-	-	2	2	2
6.	Hesab	7	6	6	6	6	2	-	-	-	-
7.	Cəbr, həndəsə, triqonometriya	-	-	-	-	-	5	6/5	5	6/5	7/5
8.	Təbiət	-	-	-	3/2	2	3/2	2	3/2	2/1	-
9.	Tarix	-	-	-	3/2	2	2/3	2	3/2	3/4	3/4
10.	SSRİ Konstitusiyası	-	-	-	-	-	-	2	-	-	-
11.	Coğrafiya	-	-	-	2	3	2	2	2	2	-

12. Fizika	-	-	-	-	2	2	3	2/3	4
13. Astronomiya	-	-	-	-	-	-	-	-	2
14. Kimya	-	-	-	-	-	2	2	2/3	3
15. Xarici dil	-	-	-	-	-	1	1	2	2
16. Fiziki tərbiyə	-	1	2	2	2	2	-	-	-
17. Çağırışa qədər hərbi haz.	-	-	-	-	-	-	2	2	2
18. Rəsmxət	-	-	-	-	-	1	1	1	1
19. Rəsm	1	1	1	0/1	-	-	-	-	-
20. Şərqi	1	1	1	-	-	-	-	-	-
21. Hüsnxət	2	2	2	-	-	-	-	-	-
CƏMI:	23	24	25	27,5	32	32	33	34	34,5

1951—1952-ci dərs ilinin tədris planında riyaziyyat
fənninə verilən saatlar aşağıdakı
kimi planlaşdırılmışdır

Siniflər	Fənlər	I yarım il (17 həftə)	II yarım il (16 həftə)	İl ərzində saatların cəmi
VI	1. Cəbr	3 (51)	3 (48)	99
	2. Həndəsə	2 (34)	2 (32)	66
	3. Hesab	2 (34)	2 (32)	66
	Cəmi:	7	7	231
VII	1. Cəbr	3 (51)	3 (48)	99
	2. Həndəsə	3 (51)	2 (32)	83
	Cəmi:	6	5	182
VIII	1. Cəbr	3 (51)	2 (32)	83
	2. Həndəsə	2 (34)	3 (48)	82
	Cəmi:	5	5	165
IX	1. Cəbr	2 (34)	1 (16)	50
	2. Həndəsə	2 (34)	2 (32)	66
	3. Trigonometriya	2 (34)	2 (32)	66
	Cəmi:	6	5	182
X	1. Cəbr	3 (51)	2 (32)	83
	2. Həndəsə	2 (34)	1 (16)	50
	3. Trigonometriya	2 (34)	3 (48)	80
	Cəmi:	7	6	213

Bütün SSRİ-də olduğu kimi, Ermənistandakı Azərbaycan məktəbləri də dövlətin perspektivli yeddiillik (1959—1965) və beşilliklər (1966—1970, 1970—1975, 1975—1980-ci illər) planını həyata keç-

rərkən, nəinki müxtəlif tip məktəb şəbəkəsi genişlənmiş, hətta şagird kontingenti də kəmiyyət və keyfiyyətcə dəyişmişdi. Xalq maarifi işçilərinin, məktəb rəhbərlərinin, müəllimlərin fəaliyyəti nəticəsində 1956-ci ildə yeddiillik icbari təhsilin həyata keçirilməsi müvəffəqiyyətlə başa çatmışdı. 1959-cu ildən səkkizillik icbari təhsilə başlanılmışdı.

Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 12 noyabr 1958-ci il tarixli «Məktəbin həyatla əlaqəsini daha da inkişaf etdirmək haqqında» qərarı əsasında respublikadakı yeddiillik məktəblər 1959—1961-ci illərdə səkkizillik məktəblərə, mövcud onillik məktəblər isə onbirillik məktəblərə çevrildi.

Ümumi əmək hazırlığına geniş yer verilməsi barədə dövlətin 12 noyabr 1958-ci il tarixli qərarına əsasən orta məktəblərdə təhsilin ikinci mərhələsində, yəni orta məktəblərin yuxarı siniflərində müəyyən peşə öyrətmək nəzərdə tutulmuşdu. Bu tədbir gənclərin zehni əməklə bərabər, fiziki əməklə də məşğul olmalarına və cəmiyyət üçün faydalı adamlar kimi yetişmələrinə, gələcəkdə müəyyən bir peşəyə sahib olmalarına şərait yaratmaq məqsədi daşıyırı.

Göstərilənləri həyata keçirmək üçün respublikada yeni tip məktəblər yaradılmasına və inkişaf etdirilməsinə başlandı. Bu tip məktəblərdən biri internat məktəbləri idi. Bu məktəblərdə təlim əməklə birləşdirilmişdi. Yeni tipli məktəblərdən biri də günüuzadılmış məktəblər və məktəblərdə günüuzadılmış qruplar idi.

Şagirdlərə orta məktəblərin yuxarı siniflərində müəyyən bir peşənin öyrədilməsi təcrübəsi özünü nəzərdə tutulduğu qədər doğrultmadı. Məqsəd ondan ibarət idi ki, orta məktəbi bitirən hər bir gənc müəyyən peşəyə sahib olsun və ali məktəbə daxil ola bilməyənlər istehsalatda öyrəndiyi peşə üzrə işləyə bilsinlər. Lakin təlimlə bərabər, orta məktəblərdə şagirdlərə hər hansı bir peşə öyrətməyin mümkün olmadığı aşkar oldu. Bu səbəbdən Sov. İKP MK-nın və hökumətin qərarı ilə 1964—1965-ci tədris ilində onbirillik təhsil yenidən onillik təhsillə əvəz olundu. Lakin məktəblərdə sınaqdan çıxmış və kənd məktəblərində daha geniş tətbiq edilən əmək təlimi və ictimai-faydalı əmək saxlanıldı.

Sov. İKP-nin XXIII qurultayının qərarlarında, Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin «Orta ümumtəhsil məktəblərinin işini daha da yaxşılaşdırmaq haqqında» 1966-ci ilin noyabrında qəbul etdiyi qərarda ümumi orta təhsilə keçmək üçün xalq maarifi orqanları və müəllimlər

qarşısında müyyən vəzifələr qoyulmuşdur. Qurultayın qərarında göstərilirdi ki, yeni beşillikdə (1966—1970-ci illər) ümumi icbari orta təhsilə keçilsin. Eyni zamanda qərarda ümumi icbari orta təhsilə keçmək üçün görüləməsi vacib olan məsələlər də öz əksini tapmışdır.

Ümumi icbari orta təhsilə keçilməsi ilə bağlı məsələlər aşağıdakılardan ibarət idi:

1. Orta məktəb şəbəkəsini genişləndirmək.
2. Bütün ixtisaslar üzrə müəllim kadrları hazırlamaq.
3. İmkan daxilində çoxnövbəliliyi ləğv etmək, bir növbədə dərs keçmək.
4. Məktəb binaları tikintisini genişləndirmək.
5. Məktəbləri texniki və əyani vasitələrlə təmin etmək.
6. Təlim və tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq.

Mühəribədən sonra məktəb şəbəkəsi genişlənsə də, məktəb tikintisi, xüsusilə də Azərbaycan məktəbləri üçün tədris binalarının inşası geri qalırdı. Məktəblərin əksəriyyəti köhnə binalarda yerləşdirilmişdi, müasir tələbatı ödəmirdi. Belə ki, 70-ci illərdə Ermənistandakı bütün erməni məktəbləri yeni məktəb binası ilə təmin edilmişdi. Bu, azərbaycanlıların narazılığına səbəb oldu. Məcburiyyətdə qalan Ermənistan hökuməti azərbaycanlılar yaşayan bəzi rayon və kəndlərdə də yeni məktəb binası tikməyə başladı.

Amasiya rayonunun mərkəzində 1176 yerlik, Güllüçə kəndində 320, Vardanes (Basarkeçər) rayonunun Əzizli kəndində 320, Quqark rayonunun Şəumyanavan qəsəbəsində 624, Kalinino rayonunun Mixaylovka kəndində 1176, Gorus rayonunun Şurnuxu kəndində 192 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdi. Bu məktəblər Qərbi Azərbaycandan soydaşlarımızın qovulma orfəsində tikilmişdi. Gorus rayonunda rəhbər işdə işləyən ermənilərdən birinə sual verəndə ki: «Nə yaxşı Şurnuxu kəndində məktəb və doğum evi tikdiniz?» — Cavabı qısa olmuşdu: «Özümüz üçün tikirik». Həmin kənddən azərbaycanlıların vəhşicəsinə qovulması və ermənilərin yerləşdirilməsi ilə erməninin dedikləri reallaşdı.

Günüzadılmış məktəb və qrupların təşkil edilməsi məktəb tikintisinin daha da genişləndirilməsini tələb edirdi. Günüzadılmış məktəblər Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı ilə 1960-ci ilin sentyabrından xalq maarifi sisteminə daxil edilmişdi. Bu cür məktəblər

I növbədə dərs keçir və II növbədə müəllimlərin rəhbərliyi ilə müxtəlif tərbiyəvi tədbirlər həyata keçirirdilər. Valideyn və dövlət hesabına şagirdlərə isti yemək verilirdi. Burada müəllimlərdən başqa tərbiyəçilər də fəaliyyət göstərirdilər, lakin belə məktəblərin sayı çoxluq təşkil etmirdi.

Gənclərin işdən ayrılmadan axşam və qiyabi ümumtəhsil məktəblərində oxumaları geniş yayılmışdı. Bu tip məktəblər üçsinifli (IX, X, XI) idi. Gündüz məktəbinin VIII sinfini bitirib işləyən oğlan və qızlar imtahansız həmin məktəblərin IX sinfinə qəbul olunurdular.

Erməni məktəbləri fənn kabinetləri, laboratoriyalar, linqafon kabinetləri, kinoaparatlар, radio qovşağı, televizor, maqnitofon və digər texniki vasitə və əyani vəsaitlərlə təmin edildikdən sonra Azərbaycan məktəblərində bu işə başlanılmışdı (O da başa çatdırılmışdı).

Azərbaycan məktəblərinin və orada təhsil alan şagirdlərin sayı aşağıdakı cədvəldəki kimi olmuşdur:

Tədris ili	Məktəblərin sayı	Şagirdlərin sayı
1922—1923	36	1521
1929—1930	112	5987
1930—1931	162	9536
1932—1933	221	18362
1969—1970	218	42541
1976—1977	201	51599
1979—1980	197	48681

Cədvəldən göründüyü kimi, mühəribədən sonrakı illərdə Qərbi Azərbaycanda ümumtəhsil məktəblərinin sayı ildən-ilə azalmağa başlamışdır. Bunun bir neçə səbəbi var idi. Bu səbəblərdən biri Ermənistən hökumətinin təşəbbüsü, təkidi və SSRİ-nin razılığı ilə mühəribədən sonra BMT-nin 1947-ci ildə xaricdə yaşayan ermənilərin Ermənistən SSR-yə gəlməsi barədə qərar qəbul etməsi olmuşdur. Bundan sonra Rusiya hökumətinin, xüsusilə İ. Stalin və A. Mikoyanın himayəsi sayesində Yaxın və Orta Şərqi səpələnmiş erməni ailələri Qərbi Azərbaycan torpağında yaradılmış Ermənistən SSR-yə köçürüldü. Bununla da Qərbi Azərbaycandan azərbaycanlıların dövlət səviyyəsində dördüncü kütləvi deportasiyası başladı. 1948—1953-cü illərdə həyata keçiri-

lən deportasiya kağız üzərində könüllü olsa da əslində məcburi xarakter daşıyırırdı. Deportasiya nəticəsində on minlərlə azərbaycanlı ata-baba torpaqlarından çıxarıllaraq Azərbaycan SSR-nin aran rayonlarında yerləşdirildilər. Minlərlə azərbaycanlı kəndi, evi, bağlı-bostanı ermənilərə qaldı. Həmin kəndlərdəki Azərbaycan məktəbləri bağlandı.

Tarixən yaşadıqları daglıq ərazidən Azərbaycan SSR-yə köçürü�ən əhalı onların çətinliklə uyğunlaşa biləcəkləri Yevlax, İmişli, Neftçala, Salyan, Biləsuvar və digər aran rayonlarında yerləşdirildilər. Yerli şəraitə uyğunlaşa bilməyən köçgünlerin bir qismi dünyasını dəyişdi, bir qismi münasib rayonlara köçdü, az bir qismi isə yenidən ata-baba yurduna, Qərbi Azərbaycana qayıtdı. Ermənilər geri qayıdan azərbaycanlılara pis münasibət bəsləsələr də, ciddi müqavimət göstərə bilmədilər.

Köçürü�ən ailələrin minlərlə məktəbli uşaqları, yeni yerlərdə yerləşənə qədər, təhsildən kənarda qaldılar.

Məktəb və şagirdlərin sayının azalmasının səbəblərindən biri də Ermənistanda azərbaycanlı kadrlara olan qeyri-insani münasibət idi. Azərbaycanlı ziyahlara Ermənistanda yer verilmirdi. Onların orada ən böyük vəzifəsi Azərbaycan kəndlərində ya məktəb direktoru, ya da kolxoz sədri ola bilərdi. Beynəlmiləl kəndlərdə isə bu vəzifələrə də ermənilər təyin edilirdilər. Bəzi rayonlarda əhalinin hamisini və ya əksəriyyətini azərbaycanlılar təşkil etməsinə baxmayaraq, aparıcı vəzifələrə ermənilər təyin edilirdilər. Əvvəller əhalisi tam azərbaycanlılar olan rayonlarda rəhbər vəzifələrin bir qismına azərbaycanlılar təyin edilirdilərsə də son illərdə buna da son qoyulmuşdu. Ermənilər azərbaycanlıların tutduqları vəzifədən əl çəkib respublikanı tərk etmələri üçün müxtəlif böhtan və şantajlardan istifadə edirdilər. Şantaj işində əsasən ermənilər arvadları və qızlarından istifadə edirdilər. Bəzən də bu əsul baş tutmadıqda terrora əl atr və şayə yayıldırılar ki, azərbaycanlı kadr özü intihar edib (üzürlü səbəbdən elələrinin adını çəkməyə lüzum görmürük). Belə hal Basarkeçər, İrəvan, Göyçə, Qafan, Sisiyan və başqa yerlərdə baş vermişdir. Bu kimi hadisələrdən sonra bir çox ailələr və onların qohumları Qərbi Azərbaycanı tərk edirdilər ki, bu da məktəb və şagirdlərin sayının azalmasına səbəb olmuşdur.

Azərbaycanlı kadrların işlə təmin edilməməsi səbəbindən ilk təhsilini Qərbi Azərbaycanda alan, ali təhsil almaq üçün Bakıya və digər şəhərlərə gələn gənclər burada təhsilini başa vurduqdan sonra Qərbi

Azərbaycana qayıtmırdılar. Buna görə də son illərdə Qərbi Azərbaycanda daha çox yaşlı ailələr qalmışdır. Ermənistən hökuməti azərbaycanlı gənclərə heç bir şərait yaratmadığından gənc kadrlar və ailələr Azərbaycan Respublikasına köçüb gəldilər. Məhz bunun nəticəsi idi ki, son illərdə Qərbi Azərbaycan məktəblərinin əksəriyyətində ixtisaslı müəllim kadrları da çatışmındı.

Partiyanın bütün qurultaylarında qəbul edilən qərarlarda xalq mərifi işçilərinə verilən tapşırıqlar əsas yerlərdən birini tuturdu. Sov. İKP-nin XXIV qurultayında da xalq maarifi işçiləri qarşısında ölkədə ümumi icbari orta təhsili başa çatdırmaq, gənc nəslin təlim-tərbiyəsinin keyfiyyətini daha da yaxşılaşdırmaq kimi məsul bir vəzifə qoyulmuşdu. Bu mühüm vəzifəni yerinə yetirmək üçün partiya və hökumət bir sıra həyatı qərarlar qəbul edərək xalqın diqqətini həmin qərarların yerinə yetirilməsinə yönəltmişdi. Həmin qərarlardan 1972-ci ildə Sov. İKP MK-nin və Nazirlər Sovetinin «Gənclərin ümumi orta təhsil keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbinin daha da inkişaf etdirilməsi haqqında», səkkizinci çağırış SSRİ Ali Sovetinin VI sessiyasında (iyul 1973-cü il) qəbul edilən «SSRİ və müttəfiq respublikaların xalq qanun-vericiliyinin əsasları» haqqında qanun və 1973-cü il Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin «Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında»kı qərarında şəhərlə kənd arasında mühüm fərqlərin aradan qaldırılmasında kənd ümumtəhsil məktəblərinin böyük əhəmiyyəti olduğunu göstərməklə qeyd edildi: «... kənddə təhsili daha da inkişaf etdirmək, məktəblərin tədris-maddi bazasını möhkəmləndirmək, onları ixtisaslı pedaqoji kadrlarla təmin etmək, kənd məktəblərində gənclərin təlim və tərbiyəsi səviyyəsini yüksəltmək üçün yaxın illərdə konkret tədbirlər görülsün».

Qəbul edilmiş qərarlar gənc nəslin təlim-tərbiyəsinin yaxşılaşdırılmasında müəyyən qədər rol oynamışdır.

1971-ci ildə partiyanın XXIV qurultayının ümumtəhsil məktəblərinin təkmilləşdirilməsi barədəki göstərişi Azərbaycan məktəblərində çalışan müəllimlər tərəfindən müsbət qarşılandı və həyata keçirilməsi üçün müvafiq işlər görüldü. Məktəblərin maddi-texniki bazasının inkişaf etdirilməsinə zəmin yaradıldı. Lakin Ermənistən millətçi rəhbərləri Azərbaycan məktəblərinə əlavə maliyyə vəsaiti ayırmadılar.

1976-ci ildə Sov. İKP-nin XXV qurultayı özündə əvvəlki qurultayda xalq maarifi sahəsində irəli sürdüyü qərar və tövsiyələrin həyata keçirilməsini davam etdirməklə bərabər, ümumtəhsil məktəblərinin təkmilləşdirilməsi və keyfiyyətini daha da yaxşılaşdırmaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, indiki şəraitdə məktəblərin işini elmi-texniki tərəqqinin tələblərinə uyğun qurmaq, xüsusilə vacibdir. Bu barədə 1981-ci ildə Sov. İKP-nin XXVI qurultayının qərarında deyilirdi: «Mühüm mərhələ fəth edilmişdir – hamılıqla icbari orta təhsilə keçid başa çatdırılmışdır. İndi başlıca vəzifə məktəbdə təlimin, əmək tərbiyəsinin və mənəvi tərbiyənin keyfiyyətini yüksəltməkdən, müəllimlərin və şagirdlərin əməyinin nəticələrinə qiymət verilməsində formalizmi aradan qaldırmaqdan, təlimin həyatla əlaqəsini möhkəmlətməkdən, məktəblilərin ictimai-faydalı əməyə hazırlanmasını yaxşılaşdırmaqdan ibarətdir».

Qeyd etməliyik ki, partiya qurultaylarında məktəblərdə ideyamənəvi tərbiyəni yaxşılaşdırmaq barədə qərarlar qəbul edilsə də, Ermənistanda vəziyyət heç də bu tələblərə uyğun deyildi. Burada gizli, bəzən isə açıq-aşkar müxtəlif millətçi qruplaşmalar foaliyyət göstərirdi. Onlar bir neçə dəfə Qarabağın dağlıq hissəsində Azərbaycana qarşı separatçı çıxışlar təklif etmiş, lakin Azərbaycan hökuməti tərəfindən qarşısı alınmışdı.

Təəssüf doğuran haldır ki, partyanın qəbul etdiyi qərarların yerlərdə necə həyata keçirilməsi diqqətlə izlənilmirdi. Elə bu səbəbdən də erməni millətçiləri azərbaycanlılara, hətta ruslara da qarşı üzdə bir, həqiqətdə isə başqa mövqedə dururdular. Fikrimi konkret misalla dəqiqləşdirmək istəyirəm. Gorus Rayon Maarif Şöbəsində inspektor işləyən V.Kurinkovun oğlunun dəfn mərasimində mənim də iştirakımla çörək yeyilən vaxt bir nəfər rus xalqının sağlığını qeyd edərkən məclisdəki bütün ermənilər bədələrini yere qoyaraq qəti etirazlarını bildirdilər. Bu cürə münasibətlərin nəticəsi idi ki, Ermənistanda yaşayan bütün qeyri millətlər oranı tərk etmək məcburiyyətində olmuşlar. Rusiya dövləti isə azərbaycanlıların həmisə onlara dostluq və qardaşlıq münasibətində olduğunu bilməsinə baxmayaraq, erməni millətçilərinə bir dəfə də digər xalqlara qarşı düşməncilik, xüsusilə Azərbaycan Respublikasına qarşı işgalçılıq mövqeyindən əl çəkməsini rəsmi olaraq bildirməmişdir. Bu isə nəinki azərbaycanlıları, hətta Azərbaycanda yaşayan rusları da ciddi narahat edirdi.

Ermənistana Maarif Nazirliyinin 1980-ci il, 114 sayılı bülletenində göstərilirdi ki, 36 rayonun 21-də, 21 şəhərin 5-də Azərbaycan ümumtəhsil məktəbləri fəaliyyət göstərir və həmin məktəblərdə 48681 şagird təhsil alır. Bunu az fərqlə aşağıdakı cədvəldən aydın görmək olar:

Azərbaycan gündüz ümumtəhsil məktəblərində 1979—1980-ci tədris ilində oxuyan şagirdlərin miqdarı

Rayon və şəhərlər	Azərbaycan məktəbi				Beynəlmiləl məktəblər			
	Məktəblərin sayı	Şagirdlərin sayı	O cümlədən		Məktəblərin sayı	Şagirdlərin sayı	O cümlədən	
			İbtidai	Səkkizilik			İbtidai	Səkkizilik
Abovyan	-	-	-	-	-	1	26	-
Əzizbəyov	7	906	-	499	404	1	26	-
Amasiya	20	5375	-	990	4385	1	380	-
Ararat	2	1139	-	-	1139	10	1728	-
Artaşat	1	35	-	35	-	1	22	-
Vardanes	24	9213	-	1715	7498	4	1174	-
Gorus	4	260	6	95	159	-	-	-
Quqark	5	2168	-	265	1903	1	230	-
Yegnazor	10	1367	36	742	589	4	172	-
İccvan	5	961	28	44	892	-	-	-
Kalinin	9	2048	78	600	1370	1	153	-
Qafan	19	2738	47	1093	1598	1	22	-
Krasnoselski	11	4332	-	287	4045	1	260	-
Masis	8	4051	-	-	4051	3	832	-
Mehri	4	860	5	-	855	3	234	-
Noyanberyan	3	953	47	-	906	2	334	-
Oktamberyan						1	44	-
Razdan	2	374	-	64	310	1	158	-
Sisiyan	8	1686	-	500	1180	3	743	-
								743

Spitak	2	1311	-	-	1311	1	68	-	68	-
Tumanyan	3	486	28	86	372	-	-	-	-	-
İrəvan şəhər	2	186	-	33	153	-	-	-	-	-
Dilican şəhər	1	79	-	79	-	-	-	-	-	-
Çermux şəhər	-	-	-	-	-	2	198	-	-	198
Qafan şəhər	3	838	-	52	786	1	231	-	-	231
Stepanavan	1	112	-	112	-	-	-	-	-	-
Cəmi:	154	41478	275	7291	33906	43	7035	-	1111	5924

Partiyanın XXVII qurultayı 1986—1990-ci illər üçün onikinci beşillik plan qəbul etdi. Bu beşillik təntənə ilə «sürətləndirmə» və «yeni-dənqurma» beşilliyi adlandırıldı. Xalq maarifi işçiləri, istehsalatda olduğu kimi, maarif sahəsində də nəyin və necə yenidən qurulacağını bilməsələr də, partiyanın çağırışına qoşuldular.

Lakin M. Qorbaçovun başçılığı ilə partiyanın XXVII qurultayının qəbul etdiyi qərarlar kagız üzərində qaldı. Bu qərarlar SSRİ-də başlamış siyasi və ideoloji böhranın qarşısını ala bilmədi. Əksinə M.Qorbaçovun nəticəsini dərk edə bilməyərək irəli sürdüyü «yenidənqurma» və «demokratiya» ölkədə sabitlik yaratmaq əvəzinə onu pozdu. Belə ki, Qazaxıstan, Pribaltika, Gürçüstan və Azərbaycan respublikalarında sabitliyin pozulmasına və qırğına səbəb oldu. Bu da 70 il hökmranlıq edən sovet imperiyasının dağılması ilə nəticələndi.

Keçmişdə olduğu kimi, yenə də ermənilər ölkədəki qeyri sabitlikdən və M.Qorbaçovun düşünülməmiş vədlərindən istifadə edərək Azərbaycanın ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağ məsələsini yenidən gündəmə gətirdilər. Bu da ermənilərin Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməsinə səbəb oldu. Qərbi Azərbaycandakı 43 beynəmiləl məktəbin Azərbaycan bölməsi öz fəaliyyətini dayandırmağa məcbur oldu. Digər məktəblərdə də sabitlik pozuldu.

Ermənilər azərbaycanlılar arasında qorxu və vahimə yaratmaq məqsədi ilə onların yaşıdları mənzillərin qapısına gecələr vərəqələr yapışdırır və ünvanlarına məktublar göndərirdilər. Həmin məktub və vərəqələrdə yazılırdı: «Musurmanlar, sizinlə qonşu olmuşuq, çörək kəsmişik, əlimiz qana bulaşmamış, nə qədər sağsınız, eviniz yandırılmayıb, buradan gedin!»

Gecələr ermənilər Azərbaycan kəndlərinə basqınlar edir, kəndi güləboran edərək camaat içerisinde vahimə yaradaraq qaçırdılar. Nəticədə Ermənistandakı bütün azərbaycanlılar dövlət səviyyəsində vəhşicəsinə qovuldular. 1988-ci ilin 5 dekabrında Ermənistanda olan dəhşətli zəlzələnin dağıntıları təmizlənərkən Spitak rayonunda içerisinde azərbaycanlı uşaqlar olan və hər iki başı qaynaq edilmiş dəmir boru aşkar edilmişdir. Məlum olmuşdur ki, azərbaycanlılar kütləvi şəkildə qovularkən itkin düşmüş hesab edilən uşaqlar (sayı bildirilmədi) sağlam iken ermənilər tərəfindən metal boruya doldurulmuş və hər iki başı qaynaq edilmişdir. **Bu, tarixdə anoloqu olmayan erməni vəhşiliyidir.** Kəndimizdəki (Gorus rayonu Şurnuxu kəndi) yaşlı adamlar söhbət edirlər ki, ermənilər 1905-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədərkən azərbaycanlıları soyunduraraq içerisinde köz olan qaynar samovarı onların kürəyinə bağlayıb qovurdular. Onu da söyləyirdilər ki, məsləhətləşmə adı ilə azərbaycanlıların çoxunu böyük damlara yiğib qapısını bağlayaraq diri-diri yandırırdılar.

Son illərdə Xocalı soyqırımı törətmələri, Dağlıq Qarabağda və ona sərhəd Qubadlı, Kəlbəcer, Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıł rayonlarında yaşayan minlərlə azərbaycanlıların evlərini yandırıb talan etmələri, tarixi abidələri, muzeyləri, kitabxanaları, məktəb və səhiyyə müəssisələrini viran qoymaları, minlərlə günahsız insanları qətlə yetirmələri erməni vəhşiliyinin əyani sübutudur.

Bütün bunlara qarşı cəzasız qaldığını görən ermənilər daha da azgınlaşaraq dünyanın bir neçə ən mötəbər məclislərində uydurma erməni soyqırımını (halbuki, milli ədavətlər nəticəsində baş vermiş toqquşmalar zamanı türklər və azərbaycanlılar ermənilərdən daha çox itki vermişlər) müzakirəyə çıxarmağa da nail ola bilmisələr.

Müəllim kadrları

Hələ müharibədən əvvəl və müharibə illərində müəllim kadrları-na ciddi ehtiyac hiss edilirdi. Müharibənin son illərində və müharibədən sonraki ilk illərdə məktəblərin müəllim kadrlarına olan ehtiyacını ödəmək üçün müəllimləri cəbhədəki vəziyyətlə əlaqədar olaraq vaxtından əvvəl ordudan tərxis etdilərsə də, yenə müəllimə olan tələbat ödənilmədi.

Azərbaycan məktəblərinin əksəriyyəti ixtisaslı müəllimlərdən məhrum idi. Bir çox məktəblərdə riyaziyyat, rus dili, kimya, xarici dil və başqa fənləri qeyri-ixtisas müəllimləri tədris edirdilər. Hətta pedaqoji təhsilli ibtidai məktəb müəllimləri olmadıqdan həmin siniflərdə dərs deməyi ümumi orta təhsilli adamlara tapşırırdılar. Şübhəsiz, bu qism müəllimlərin dərs dediyi məktəblərdə təlim keyfiyyəti aşağı idi.

Mühəribədən sonra azərbaycanlıların öz ata-baba torpaqları olan Qərbi Azərbaycandan dövlət səviyyəsində 1948-1953-cü illərdəki deportasiyası zamanı İrəvandakı Azərbaycan Pedaqoji Texnikumu və X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsi də deportasiyaya məruz qaldı. İnstitut 1948-ci ildə Gəncəyə, texnikum isə Xanlara köçürüldü. Bundan sonra Ermənistanda qalan Azərbaycan məktəblərinin müəllim kadrları ilə təmin edilməsi ancaq Azərbaycan Respublikasından asılı oldu.

Mühəribədən sonra Ermənistandakı ümumtəhsil məktəblərinin məzunlarının ali təhsil almaq üçün Azərbaycan SSR-yə axını daha da çoxaldı. Lakin Qərbi Azərbaycandan gəlib Azərbaycan SSR-də ali məktəblərə daxil olaraq müxtəlif sahələr üzrə ali təhsilli mütəxəssis kimi Ermənistana qayıtdıqdan sonra onlara qarşı münasibət qənaətbəxş olmadığına görə həmin gənclər ya Ermənistana təyinat almir, ya da 1-2 il işlədikdən sonra heç bir perspektiv olmadığını görüb, yenidən Azərbaycana qayıtmaga məcbur olurdular. Belə ki, pedaqoji təhsili olmayan mütəxəssislər öz ixtisası üzrə ən aşağı vəzifələr təklif edilirdi. Həmin sahə üzrə erməni mütəxəssislər isə ən yüksək vəzifələri tuturdular.

Azərbaycan məktəblərinin ali təhsilli müəllimlərlə təmin olunmasında Azərbaycandakı pedaqoji institutların və Bakı Dövlət Universitetinin müstəsna rolü olmuşdur. XX əsrin 50-ci illərindən başlayaraq Azərbaycan məktəblərində işləyən bütün ali təhsilli müəllimlərin 90 faizi həmin ali məktəblərdə təhsil almışdır. Bu sahədə qiyabi pedaqoji institutun rolu daha çox olmuşdur. Belə ki, vaxtı ilə müəllim kadrlarının çatışmazlığı üzündən ixtisası olmadan V—X siniflərdə dərs deməyə buraxılmış müəllimlərin ixtisasını artırmaga imkan və şərait yaratdı. Bunun nəticəsi idi ki, 1955—1956-ci tədris ilində orta məktəblərin çoxunda ixtisaslı müəllimlərin əksəriyyəti tam ali təhsilli idi. 50-ci illərdə Azərbaycan məktəbləri rus dili, xarici dil və bədən tərbiyəsi müstəsna olmaqla, digər fənlərdən ixtisaslı müəllimlərlə təmin edilmişdir.

Uzun illər bir kollektivdə çalışan müəllimlər səmimiyyətlə, qorxmadan və çəkinmədən bir-birinin nöqsanlarını göstərir və həmin nöqsanların islahına cəhd edirdilər. Belələri kollektivə yeni gələn gənc müəllimlərə öz qabaqcıl təcrübələrini öyrətməyə çalışırdılar. Belə məktəblər və müəllimlər Qərbi Azərbaycanda çox idi. Onlardan Qafan rayonunun Şəhərcik orta məktəbindəki əməkdar müəllimlər C.Zeynalov, B.İmaməliyev və C.Rüstəmov, Gığı orta məktəbində Ə.Ələkbərov, A.Babayev və Ə.Qarayev, Mehri rayonunun Aldərə kənd orta məktəbində S. İbrahimov, Nüvədi kənd məktəbində C.Əliyev, Lehvəz kənd orta məktəbində Q.Orucov, Vartanazor kənd məktəbində Ə.Səfərov, Sisiyan rayonunda Qızılıcıq kənd məktəbində A.Şərifov, Ş.Şərifov və K. Quliyev, Gorus rayonunda M. Əliyev, İ.Quliyev, Y.Həsənov və Ə.Həsənov, Basarkeçər rayonunda T.Əmiraslanov, M.Əliyev, M.Hacıyev və İ.Həsənov, Kalinino rayonunda S.Pənahov, Quqark rayonunda Ə.Ələkbərov, Spitak rayonunda M.Mustafayev, Masis rayonunda S.Səfərov, M.Hüseynov və onlarca başqaları bu qəbildən idilər.

Uzunmüddətli və qüsursuz xidmətlərinə görə müəllimlərin SSRİ-nin orden və medalları ilə təltif edilmələri haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 12 fevral 1948-ci il tarixli fərmani ilə tekçə Zəngəzur rayonunda azərbaycanlı müəllimlərdən 49 nəfəri müvafiq orden və medallarla təltif edilmişdi.

Müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmaq və onların əsas diqqətini məktəbə, şagirdlərin təlim-tərbiyəsinə cəlb etmək məqsədi ilə SSRİ Nazirlər Sovetinin 10 fevral 1948-ci il tarixdə qəbul etdiyi qərarda müəllimlərin pulsuz yanacaq, mənzil, 0,25 ha həyətyani sahə (kənd müəllimlərinə) ilə təmin edilməsi və müəllimlərin kənd təsərrüfatı vergisindən azad edilməsi göstərilməklə bərabər, müəllim uşaqlarının təhsil haqqından azad edilməsi göstərilmişdi.

Müəllimlərin savad və bacarığını artırmaq məqsədilə klassik pedaqoqların əsərlərini, müxtəlif metodiki ədəbiyyat və göstərişləri Azərbaycan dilinə tərcümə edərək kütləvi tirajla müəllimlər arasında yayılmasını təşkil edən Azərbaycan Respublikasının diqqətəlayiq tədbirlərindən Ermənistandakı azərbaycanlı müəllimlər də bəhrələndilər. Az bir vaxtda klassik pedaqoqlardan Y.A.Komenski, K.D.Uşinski, N.K.Krupskaya, A.S.Makarenko, V.A.Suxomlinski və başqalarının Azərbaycan dilinə tərcümə edilmiş kitabları müəllimlərin şəxsi kitabxanalarını zənginləşdirdi.

Zəngəzur zonası üzrə təşkil edilmiş pedaqoji mühazirələrdə qabaqcıl müəllimlərdən Abdullyev Balaca, Quliyev İmran, Əliyev Murtuza, Həsənov Yunus, Həşimov İdris (Gorus rayonu), Zeynalov Cəlal, İmaməliyev Bəhlul (Qafan rayonu), Ələkbərov Əhməd, İbrahimov İsa, Orucov Qüdrət (Mehri rayonu), Quliyev Kamran, Mahmudov Cəlal, Şərifov Aydın (Sisiyan rayonu) və başqalarının iş təcrübəsi təbliğ edildirdi. «Sovet Ermənistəni» qəzetiinin səhifələrində M.Əmiraslanov, M.Əliyev (Basarkeçər rayonu), M.Mustafayev (Spitak rayonu), M.Hüseynov, Ə.Cümşüdov, S.Səfərov (Masis rayonu) və onlarca başqalarının iş təcrübələrinə aid maraqlı məqalələr çap edildirdi.

İllər keçidkə müəllimlərin ictimaiyyət arasında nüfuzu artır və bu peşəyə maraq günbegün yüksəlirdi. Məhz bunun nəticəsi idi ki, müəllim kadrlarının tərkibi kəmiyyət və keyfiyyətcə dəyişmişdi. Azərbaycanlı müəllimlər arasında 77 nəfəri «Əməkdar müəllim», 4 nəfəri elmlər namizədi, 6 nəfəri «Lenin» ordeni, 24 nəfəri «Qırmızı Əmək Bayrağı» ordeni, 45 nəfəri «Şərəf Nişanı» ordeni, 10 nəfəri «metodist müəllim», 47 nəfəri «baş müəllim» fəxri adlarına layiq görülmüşdülər.

Azərbaycan məktəbləri məzunlarından 1988-ci ilə kimi 96 nəfər akademik və elmlər doktoru, 618 nəfər elmlər namizədi alimlik dərəcəsinə sahib olmuşlar. Onlardan dünya şöhrəti qazanmış akademiklər Həsən Əliyev, Əhliman Əmiraslanov, Ənvər Əlixanov, Həsən Əhmədov, Tağı Paşayev, Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Faiq Bağırzadə, Hüseyin Həsənov, Budaq Budaqov, MEA-nın müxbir üzvləri Bəhman Axundov, Zərifə Budaqova, Afat Qurbanov, Ümnisə Musabəyova, Cümşüd Zülfüqarlı, Rafiq Qasımov, Sabir Hacıyev və başqaları Qərbi Azərbaycandakı Azərbaycan məktəblərində təhsil almışlar. Bunlardan əlavə, Azərbaycan məktəblərinin yetirmələrindən 1 nəfər Sovet İttifaqı Qəhrəmanı, 18 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. Sovet İttifaqı Qəhrəmanı Xıdır Mustafayev, Sosialist Əməyi Qəhrəmanları akademik Mustafa bəy Topçubaşov, Abbas Məmmədov, Səkinə Əliyeva, Şamama Ələkbərova (İrəvan), Həlimə Abdullayeva, Əli Kərimov, Acoş Əliyeva (Oktamberyan), Murad Zeynalov (Krasnoselo), Nəbi Mərdanov (Vardeñis), Mərziyə Mustafayeva (Noyomberyan), İbrahim Qurbanov (Əzizibəyov), İsrafil Hüseynov, Firudin Ağayev (Mehri), Musa Bayramov, Məmməd Adıgozəlov, Əli Hüseynov, Şirvan Cəfərov, Saməddin Şükürov (Sisiyan) və başqaları Azərbaycan məktəblərinin məzunlarıdır.

Azərbaycan xalqının görkəmli nümayəndələrindən Hidayət Orucov, Səfiyar Musayev, Səid Rüstəmov, Əli Vəliyev, Əhməd Cəmil, Qasim Qasızmədə, Qılman Musayev, Əyyub Abbasov, Qulu Xəlilov və başqaları ümumi orta təhsillərini Qərbi Azərbaycandakı Azərbaycan məktəblərində almış, elmin, ədəbiyyatın və incəsənətin zirvələrinə yüksəlmişlər.

Hələ keçən əsrin ortalarından başlayaraq Qərbi Azərbaycan məktəblərində müxtəlif vaxtlarda dərs demiş ilk müəllimlərdən Molla Tağı Mahmud oğlu, Mirzə Elxanov, Firudin bəy Köçərli, Həsim bəy Nərimanbəyov, Mirzə Məmməd Qəmərlinski, Cəlil Məmmədquluzadə, Aslanbəy Nabitalıbov və başqaları zəhmətkeş balalarına təhsil verməyə qadir olan pedaqoqlar idilər. 80-ci illərdə məktəblər ali ixtisaslı müəllimlərlə əsasən təmin olunmuş, müəllimlər içərisində alımlar də olmuşdur. Filologiya elmləri namizədləri İslam Ələsgərov Zod kənd məktəbində, Yadigar Camalov Güney kənd məktəbində işləyirdilər. Masis rayonundakı Dəmirçi kənd orta məktəbinin direktoru Məmməd Hüseynov pedaqoji elmləri namizədi, Krasnoselo rayonunun Gölkənd kənd orta məktəbinin direktoru Şövkət Kərimov filologiya elmləri namizədi, Mehri rayonunun Nüvədi kənd məktəbinin direktoru Cəlal Əliyev iqtisad elmləri namizədi olmuşdur. Elm aləminə Qərbi Azərbaycan məktəbləri çoxlu alımlar vermişdir. 1925-ci ildə Sisiyan rayonunun azərbaycanlılar yaşayan kəndlərində 172 şagird oxuyurdu və bu böyük tərəqqi hesab edilirdi, 80-ci illərdə həmin rayonun Azərbaycan məktəblərinin məzunlarından 66 nəfəri elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi almışdır. Təkcə Urud kəndindən 16 alım yetişmişdir. Onlardan tarix elmləri doktoru Məmməd İsgəndərov, fizika-riaziyyat elmləri doktorları Sabir Hacıyev, Valodya Tahirov, Nadir Qəhrəmanov, texnika elmləri doktoru Qafar Həsənov və başqaları tənmiş elm xadimləridirlər.

Tibb elmləri doktoru Zakir Qarayev Salahlı kəndində, biologiya elmləri doktoru Roza Qafarova İrəvanda, biologiya elmləri doktoru Əli Əliyev Zodda anadan olmuşlar. Texnika elmləri doktoru İbrahim Bəxtiyarov uşaqlıq və gənclik illərini Qafan rayonunun Acaxlu kəndində keçirmişdir. İrəvanlı Zərifə Budaqova azərbaycanlı qadınlar arasında ilk filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. Korovanlı Maarif Əkbərov fəlsəfə elmləri doktorudur. Ümumiyyətlə, Azərbayca-

nin görkəmli alımlarından Ulduz Kəngərlinski, Əhməd Rəcəbli, Rəhim Allahverdiyev, Əli Əliyev, Həsən Əhmədov, Nəriman Əliyev, Nürrəli Bünyatov, Qəhrəman Qəhrəmanov, Mehdi Yerevanski, Nəzər Paşayev, Məmməd Qaziyev, Məmməd İsgəndərov, Yusif Yusifov, Misir Mərdanov, Əli Ənsanov, Əhliman Əmiraslanov, Nadir Qəhrəmanov, Hüseyn Əhmədov, Niftalı Qocayev, Həmid Əliyev və onlarca başqları ilk təhsillərini Qərbi Azərbaycanda almışlar.

Qərbi Azərbaycanda ilk təhsil alan məzunlardan 1980-ci ilə qədər elm aləminə Mehri rayonunun Nüvədi kəndi 20, Sisiyan rayonunun Urud kəndi 16, Basarkeçər rayonunun Böyük Məzrə kəndi 9, Krasnoselovo rayonunun Əmrxeyr kəndi 8, Toxluca kəndi 8, İcevan rayonunun Salah kəndi 8, Gorus rayonunun Şurnuxu kəndi 8, Qafan rayonunun Giłetağ kəndi 7 alım vermişdir. Şübhəsiz, hazırda bu göstəricilər daha yüksəkdir.

Görkəmli səhnə ustalarından – SSRİ xalq artisti İsmayıllı Dağıstanlı, Azərbaycan SSR xalq artisti Əli Zeynalov və Azərbaycan SSR Əməkdar artisti Ətayə Əliyeva ilk səhnə fəaliyyətinə İrəvan Dram Teatrında başlamışlar.

Qərbi Azərbaycandakı məktəblərin ilk təşkilatçıları və fədailərindən A.Qədimov, C.Ələkbərov, B.Əfəndiyev, R.Vəlibəyov, M.Kazimov və başqlarını xalqımız minnətdarlıqla yad edir və edəcəklər.

Qərbi Azərbaycan ziyahıları, Azərbaycan xalqının tərəqqisi namənə gördükleri işləri hazırda da şərəflə davam etdirirlər. Böyük fərəhlə göstərə bilərik ki, Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanov, səhiyyə naziri, akademik Əli Ənsanov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov, Sumqayıt Dövlət Universitetinin rektoru, profesor Nadir Qəhrəmanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Bəhlul Ağayev, Azərbaycan MEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov, Azərbaycan Respublikasının baş pediatri, tibb elmləri doktoru, professor Nəsib Quliyev və yüzlərlə başqları Qərbi Azərbaycan məktəblərinin məzunlarıdır.

Erməni məktəbləri ilə Azərbaycan məktəbləri arasındaki rəqabətin nəticəsi idi ki, Qərbi Azərbaycan məktəbləri məzunlarının əksəriyyəti yüksək səviyyədə təşkil olunmuş müsabiqlərdən keçərək Azə-

baycan Respublikasındaki, həmçinin digər sovet respublikalarındaki ali məktəblərə daxil olaraq müxtəlif ixtisaslara sahib olmuş və ali təhsil alıqdandan sonra da təhsillərini davam etdirərək Azərbaycan alımlarının qayğısı və rəhbərliyi ilə yüksək elmi səviyyəyə yüksələ bilmişlər. Azərbaycan Respublikası onların respublika və dünya şöhrəti qazanma-larına imkan və şərait yaratmışdır.

İlk təhsilini Qərbi Azərbaycandakı Azərbaycan məktəblərində alan, Azərbaycan Respublikasında yüksək elmi ada və vəzifəyə sahib olanlar, həm Qərbi Azərbaycan məktəbləri müəllimlərinə, həm də on-lara şərait yaranan Azərbaycan Respublikasının elm xadimlərinə min-nətdardırlar. Əgər bu insanlar azərbaycanlılar üçün heç bir şərait yarat-mayan və yaratmaq belə istəməyən ermənilərlə birgə yaşasaydılar, şübhəsiz, bu səviyyəyə çatmaqları mümkün olmayacaqdı.

Azərbaycan xalqının maarif sahəsində qazandığı müvəffəqiyyətlər onu nadanlıq, xurafat və savadsızlıq girdabından xilas etmiş, elmin, mödəniyyətin və xalq maarifi üzrə inkişafın ən yüksək zirvəsinə çatdırma bilmüş, bunun sayəsində Azərbaycan dünya sivilizasiyasında layiqli yer tutmuşdur. Bu inkişaf heç də sovet imperiyasının arzu və istəklərinin, Azərbaycan xalqına olan qayğılarının nəticəsi olmamışdır. Başlıca sə-bəb azərbaycanlıların intellektual səviyyəsinin yüksək olması idi.

Qərbi Azərbaycanda azərbaycanlıların tarixən yaşadıqları ata-baba torpaqları hissə-hissə Azərbaycandan alınıb Ermənistana verilmişdir. Bu prosesə hələ XIX əsrən başlanılmışdır. Rusiya ilə İran arasında bağlanmış 1813-cü il «Gülüstən», 1828-ci il «Türkmənçay» müqaviləsi ilə Azərbaycan Rusiyaya birləşdirildi və həmin müqavilədə Yaxın Şərqi-dən ermənilərin Zaqafqaziyyaya köçürülməsi də göstərilmişdir. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra, Rusiya ermənilərin çoxdankı arzusunu nəzərə alaraq əhalisinin əksəriyyəti azərbaycanlı olan İrəvan, Zəngibasar, Vedibasar və digər ərazilər hesabına İrəvan quberniyasını təşkil etdi. Bununla da Qərbi Azərbaycandan azərbaycanlılar sıxışdırılib çıxarıldı, onların yerinə İran, Livan və Suriyadan köçürülüb gətirilən ermənilər yerləşdirildi. Hətta Rusiya hökuməti İrandan alınan təzminatın humanitar yardım kimi erməni köçkünlərinə xərclənməsi barədə göstəriş verdi. Nəticədə əhalisinin 70%-i azərbaycanlı olan şəhər və kəndlərdə köçkünlər hesabına ermənilərin sayı artmağa başladı.

Rusiyada sovet hakimiyyəti yaradıldıqdan sonra bolşeviklər ermənilərin qayğısına qalmağa başladılar. Ermənistən Respublikasını yaratmaq üçün bolşeviklər A.Mikoyan, S.Orconikidze, S.Şaumyan və baş-qalarının təzyiqi ilə əhalisinin əksəriyyəti azərbaycanlılar olan Zəngəzuru 1923-cü ildə Ermənistana verdilər. Bundan sonra burada digər yerlərdən gələn ermənilərin sayı artmağa, azərbaycanlıların sayı isə azalmağa başladı.

Azərbaycanlıların Ermənistəndən deportasiyası 1947—1953-cü il-lərdə kütləvi xarakter aldı. Belə ki, Böyük Vətən müharibəsinə qələbə ilə başa vuran SSRİ dünyadakı (o dövrə görə) nüfuzundan istifadə edə-rək yenicə təşkil edilən BMT-ni belə bir məzmunda qərar qəbul etmə-yə təhrik etdi: «Dünyanın müxtəlif ərazilərinə səpələnmiş almanlar Almaniyaya, yəhudilər İzraile, ermənilər isə Ermənistana qayıda bilər». BMT-nin bu qərarından (1947-ci il) istifadə edən ermənilər İran, Suriya, Livan, Misir, Türkiyə və digər dövlətlərdən Ermənistən SSR-yə köçürüldülər. Ermənistən ərazisinin onlar üçün az olduğunu bəhanə edən o vaxtkı SSRİ hökumətinin rəhbərləri—I.Stalin, A.Mikoyan, L.Beriya və digər ermənipərəstlərin təzyiqi ilə qərar qəbul olundu ki, Ermənistən SSR-yə köçürürlən erməniləri yerləşdirmək üçün oradan azərbaycanlılar Azərbaycan SSR-yə köçürülsünler. Bununla da Qərbi Azərbaycandan soydaşlarımızın kütləvi deportasiyası başladı. Bu, Qərbi azərbaycanlı-la-ra ciddi mənəvi zərbə oldu, onların mədəni və elmi inkişafını ləngitdi. Uşaqların bir hissəsi təhsildən kənardə qaldı. İqlim şəratının onlara uyğun olmaması ilə əlaqədar köçürürlən əhalinin bir hissəsi vaxtsız vəfat etdi. Lakin əhalinin bir qismi müqavimət göstərərək öz ata-baba torpaqlarını tərk etmədi. Ancaq tale onların da üzünə gülmədi. «Sovet ordusu»nın fəal köməyi və M.Qorbaçovun rəhbərliyi, SSRİ hökumətinin laqeydiliyi nəticəsində 1988-ci ildə Qərbi Azərbaycanda olan azərbay-canlılar son nəfərinə qədər öz əzəli ata-baba torpaqlarından qovuldular. Bununla kifayətlənməyən ermənilər rus ordusunun yardımını və fəal köməyi ilə Dağlıq Qarabağı və onun ətrafindakı rayonları işğal etdilər. Beləliklə, ermənilər azərbaycanlıların min illərlə qurub-yaratdıqları ta-rixi abidələri, sənət əsərlərini, topladıqları ədəbiyyatları yandırıb, uçu-rub-dağıtdılar və Azərbaycan ərazisinin 20 faizini işğal etdilər. Ermənistən işğal etdiyi Azərbaycan ərazisini qeyd-şərtsiz azad etməsi barədə BMT-nin 4 qətnaməsini yerinə yetirmədi. Azgınlaşmış ermənilər be-y-

nəlxalq ictimaiyyətin, BMT-nin, ATƏT-in və digər beynəlxalq təşkilatların tələblərinə məhəl qoymur, Rusiya hesabına hərbi silah-sursatını daha da artırır. İndi Azərbaycan müstəqil dövlətdir. Milli dövlətin varlığını təsdiq edən başlıca amillərdən biri onun ərazi bütövlüyü və sərhəd toxunulmazlığıdır. Bu baxımdan müstəqil, suveren və azad inkişaf yoluna qədəm qoyan Azərbaycanın birinci vəzifəsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdən ibarət olmalıdır. Xalq unutmamalıdır ki, onun torpağına kimlər həmişə göz tikmiş və hissə-hissə kimə verilmişdir. Müxtəlif yol və vasitələrlə torpağımıza sahib çıxan ermənilər daima dövlət səviyyəsində Azərbaycan dilində olan yer, kənd, şəhər adlarını dəyişərək erməniləşdirirlər. Lakin vaxt gələcək o adlar, o yerlər öz əzəli adını daşıyacaq.

Ermənilər bilməlidirlər ki, onlar Qərbi Azərbaycana gəlmədirlər. Bunu biz demirik. Rusyanın Zaqqafqaziya üzrə tədqiqatçısı N.N.Şavrov yazar: XIX əsrin əvvəllərində «Zaqafqaziyada yaşayan 1.300 min erməninin 1 milyonu yerli deyil. Onları biz bu vilayətə götirmişik». Deməli, N.Şavrovun dediyi kimi, burada, XIX əsrin əvvəllərində Zaqqafqaziyada 300 min erməni yaşayırmış ki, onlar da erməniləşdirilmiş albanlardır. Bundan əlavə, ermənilərin özləri də xəbərdardırlar ki, rus statistikası üzrə tədqiqatçı I.Şopenin verdiyi məlumatda deyilir: 1828—1832-ci illərdə siyahıya almanın nəticəsinə əsasən erməni vilayətində 1111 yaşayış məskəni olmuşdur ki, bunlardan 62 kənddə yerli ermənilər (bunların da əksəriyyəti türk mənşəlidir) məskunlaşmışlar. 1092 kənddə türklər yaşayırlar.

Yəqin ki, bunu ermənilərin saxta iddalarına qarşı tutarlı cavab ki-mi qiymətləndirmək olar.

ƏDƏBİYYAT

- Azərbaycan tarixi, I-II-III cild. B.: 1964.
- Azərbaycan ədəbiyyatı tarixi, I-II cild. B.: 1960.
- Baqdasaryan A. — Mehriban dostluğun gözəl nümunələri. B.: 1963.
- Əhmədov H. — XIX əsr Azərbaycan məktəbi. B.: 1985.
- Əhmədov H. — Azərbaycan kənd ümumtəhsil məktəbləri tarixindən «Azərbaycan məktəbi» jurnalı, № 2. 1970.
- İbrahimov N. — Qardaşlıq ailəsində parlaq inkişaf yolu. «Azərbaycan məktəbi» jurnalı, № 8. 1970.
- Mehdizadə M. — Azərbaycan sovet məktəblərinin tarixinə dair xülasələr. B.: 1958.
- Məktəb və müəllim haqqında partiya və hökumətin qərarları. B.: 1952.
- Seyidov Ə. — Pedaqogika tarixi. B.: 1968.
- Simonyan Ş. — Xalqların qardaşlıq ailəsində «Azərbaycan məktəbi» jurnalı, № 10, 1972.
- Sov. İKP qurultayları, konfransları və MK plenumlarının qətnamə və qərarları. I—II—III cild. B.: 1976.
- Ümumtəhsil və peşə məktəbi islahati haqqında. B.: 1984.
- 1885—1990-ci illərə aid 12-ci beşillik haqqında Sov.İKP XXVII qurultayının direktivləri. B.: 1986.

RUS DİLİNDE

- Багдасарян Б.А. — Проблемы осуществления всеобуча в Армянской ССР, 1920—1970 гг. М., 1971.
- Сборник материалов для описания местностей и племен Кавказа. Издание Управления Кавказского Округа. Тифлис. (Циркуляр УКО) № 4, 1881. № 6, 1883. № 10, 1885. № 105, 1898, № 11, 1900.
- Отчет попечителя КУС о состоянии учебных заведений за 1891 г. Тифлис, 1892.

ERMƏNİ DİLİNDE

- Abramyan A.A. Sovet Ermənistanda xalq maarifinin nailiyyətləri. Y.1951.
- Baqdasaryan B.A. 50 ildə Ermənistandakı sovet məktəblərinin tarixinə dair xülasələr. Y. 1970.
- Movsesyan A.X., Nazikyan Q.A. Sovet Ermənistanda ümumtəhsil məktəblərinin tarixinə dair xülasələr. Y.1955.

Simonyan Ş. Sovet Ermənistanda xalq maarifinin 40 ildə qazandığı nailiyyətlər. Y.1961.

Erməni xalqının tarixi. I—II—III—IV—V cild. Y.1956.

DÖVRI MƏTBUAT

- Azərbaycan SSR XMK bülleteni. № 12. 1926.
- Ermənistana SSR XMK-nin bülleteni, müxtəlif illərdə.
- Ermənistana SSR MN-nin əmr və sərəncamları, müxtəlif illərdə.
- «Azərbaycan məktəbi» jurnalı, müxtəlif illərdə.
- «Sovet Ermənistani» qəzeti, müxtəlif illərdə.
- «Zəngəzur» qəzeti, müxtəlif illər.
- «Kommunist» qəzeti, müxtəlif illər.
- «Pravda» qəzeti, müxtəlif illər.
- SSRİ və müttəfiq respublikaların xalq maarifi qanunvericiliyinin əsasları. № 59, 1973.

ARXİVLƏR

- Azərbaycan SSR MN-nin arxiv. Fond 27, 152.
- Qafan, Gorus, Sisiyan və Mehri ölkəşünaslıq arxivləri, f. 66, 68.
- Ermənistana SSR MN arxiv. f. 26, 80 və əmr № 93. 1956.
- Ermənistana SSR Mərkəzi Dövlət Tarix Arxiv. f. 12, 19, 20, 26, 122.
- Gürcüstan SSR Mərkəzi Dövlət Arxiv. f. 416, 422, 432.
- Marksizm, Leninizm İnstitutunun Ermənistana filialının partiya arxiv, f. 1. s. 17. iş 182.

MUNDƏRİCAT

Ön söz	3
1920-ci ilə qədərki Qərbi Azərbaycan məktəblərinin tarixindən	6
Azərbaycan kəndlərində dövlət məktəblərinin açılması və bunun mütərəqqi əhəmiyyəti	10
Qərbi Azərbaycan məktəbləri sovet hakimiyyəti illərində.....	23
İlk tədris planı, programı və dörsliklər	32
Məktəblərdə tərbiyə işlərinin yenidən qurulması	39
Müəllim kadrları problemi	48
Ermənistandakı Azərbaycan məktəbləri 1931–1945-ci illərdə	51
Məktəb şəbekəsinin genişləndirilməsi və təhsil sisteminin möhkəmləndirilməsi.....	51
Azərbaycan məktəblərində ümumi icbari ibtidai təhsilin həyata keçirilməsi.....	53
Məktəblərdə təlim-tərbiyə işləri	58
Müəllim kadrları	61
Böyük Vətən müharibəsi dövründə məktəblərin yeni vəzifələri	63
Qərbi Azərbaycan məktəbləri müharibədən sonrakı illərdə	69
Müəllim kadrları	80
Ədəbiyyat	89

Redaktor *Məsudə Əvəz qızı*
Bədii redaktoru *Abdulla Ələkbərov*
Korrektoru *Xatırə Sadigova*

Çapa imzalanmış 30.10.2003. Kağız formatı 60x84 $\frac{1}{16}$. Fiziki çap vərəqi 5,75.
Sifariş 133. Tiraj 1200. Qiyməti müqavilə ilə.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
«Təhsil» nəşriyyatı
Bakı, 370073, Şəhriyar küçəsi, 6.